

# CƏMİL QULİYEV

## QAFQAZ ARXEOGRAFIYA KOMİSSİYASININ AKTLARI ŞİMALİ AZƏRBAYCANIN RUSİYA TƏRƏFİNDƏN İŞĞALINI ÖYRƏNMƏK ÜÇÜN MƏNBƏ KİMİ



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ


CƏMİL QULİYEV

110384

QAFQAZ ARXEOQRAFIYA  
KOMİSSİYASININ AKTLARI ŞİMALİ  
AZƏRBAYCANIN RUSİYA  
TƏRƏFİNDƏNİŞŞALINI ÖYRƏNMƏK  
ÜCÜN MƏNBƏ KİMİ

MONOQRAFIYA

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət  
göstərən D.02.161 Dissertasiya Şurasının  
22 noyabr 2014-cü il tarixli iclasının qərarı  
ilə təsdiq olunmuşdur (protokol № 24).



“Elm və təhsil”  
Bakı – 2018

T3(2A)0,01+T219(2A)

*Elmi redaktor və ön sözün müəllifi:*

**Anar İsgəndərov**

Bakı Dövlət Universitetinin "Mənbəşunaslıq, tarixşunaslıq və metodika" kafedrasının müdürü, tarix üzrə elmlər doktoru, professor

*Rəyçilər:*

**İradə Hüseynova**

Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdürü,  
tarix üzrə elmlər doktoru, professor

**Hacı Həsənov**

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın yeni tarixi" şöbəsinin müdürü, Elm üzrə Dövlət mükafatı laureati,  
tarix üzrə fəlsəfə doktoru

**Musa Quluzada**

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik  
Akademiyasının

"Tarix" kafedrasının professoru, tarix üzrə elmlər doktoru

t.ü.f.d. Quliyev Cəmil Şamil oğlu. "Qafqaz Arxeoqrafiya  
Komissiyasının Aktları Şimali Azərbaycanın Rusiya tərəfindən  
içəriliyi öyrənmək üçün mənbə kimi".

Bakı, "Elm və təhsil" nəşriyyatı, 2018. 152 səh.

*Tarixi hadisələrlə zəngin olan XVIII əsrin II yarısı Azərbaycanın dövlətçilik tarixində mühüm bir dövri təşkil edir. 1813-cü il Gülüstan və 1828-ci il Türkmançay müqavilələri ilə tarixi Azərbaycan torpaqlarının Qacarlar İranı və Çar Rusiyası tərəfindən işğali QAKA-nın sənədləri əsasında araşdırılmışdır. Tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevin oxuculara təqdim etdiyi ilk monoqrafiyasından tarix müəllimləri, ali təhsil müəssisələrinin tarix fakultəsinin bakalavr, magistrant və doktorantları eləcə də 5503.02 "Vətən tarixi" ixtisası üzrə müxtəlif elmi-tədqiqatlarla məşğul olan alimlər, mütəxəssislər, dissertantlar və digər şəxslər faydalana bilərlər.*

ISBN 978-9952-8176-0-1

© «Elm və təhsil», 2018

**QAKA Şimali Azərbaycanın Rusiya tərəfindən işğalını öyrənmək üçün mənbə kimi**

## **MÜNDƏRİCAT**

Ön söz (A.C.İsgəndərov) .....	4
Giriş.....	8

### **I FƏSİL**

Şimali Azərbaycan xanlıqlarının ictimai-iqtisadi və siyasi həyatı Qafqaz arxeoqrafiya komissiyasının aktlarında.....	22
1.1. Kənd təsərrüfatının vəziyyəti və torpaq sahibliyi .....	22
1.2. Sınıflar, vergi və mükəlləfiyyətlər .....	38

### **II FƏSİL**

Şimali Azərbaycan xanlıqlarının rusiya tərəfindən işğali Qafqaz arxeoqrafiya komissiyasının aktlarında əks olunması.....	58
---	----

### **III FƏSİL**

Şimali Azərbaycan xanlıqlarının müstəqilliyinə son qoyulması və azərbaycanlı əhaliyə qarşı həyata keçirilən milli, dini və siyasi bərabərsizliyin bu aktlarında əks olunması.....	100
Nəticə.....	136
Istifadə edilmiş mənbə və ədəbiyyat.....	142

**Monoqrafiya Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunur**

### ÖN SÖZ

**T**arix üzrə fəlsəfə doktoru Cəmil Quliyevin "Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları Şimali Azərbaycanın Rusiya tərəfindən işgalini öyrənmək üçün mənbə kimi" mövzusunda araşdırması çox diqqətəlayiqdir. Tarixi hadisələrlə zəngin olan XVIII əsrin II yarısı Azərbaycanın dövlətçilik tarixində mühüm bir dövrü təşkil edir. Əsrin sonlarında Azərbaycan xanlıqları özlərinin siyasi varlıqlarını qorumaq üçün həlli çətin olan mübarizə meydanına atılmağa məcbur oldular. Bir tərəfdən daxili siyasi çəkişmələr, digər tərəfdən isə yadelli hücumları Azərbaycan xanlıqlarının siyasi mövcudluğu üçün ciddi təhlükəyə çevrilmişdi. Öz varlıqlarını qorumaq üçün daim mübarizə aparan Azərbaycan xanlıqları, siyasi müstəqilliklərini itirməmək naminə qonşu xanlıqlar və dövlətlərlə müayyən münasibətlərə girmək məcburiyyətində qalmışlar. Mürəkkəb və ziddiyyətli zamanın gedisi heç də dövlətçilik tariximiz üçün asan başa gəlmədi. 1813-cü il Gülüstan və 1828-ci il Türk-məncəy müqavilələri ilə tarixi Azərbaycan torpaqları Qacarlar İranı və çar Rusiyası arasında ikiyə parçalandı. Azərbaycan xanlıqlarının müstəqilliyi son qoyuldu. Müəllif monoqrafiyada qeyd etmişdir ki, Qafqaz Rusiya imperiyasının tərkibinə daxil edildikdən sonra, Tiflis şəhəri Cənubi Qafqazın inzibati və mədəni mərkəzi kimi fəaliyyət göstərməyə başlamışdır. Çar Rusiyası Qafqazda yaşayan yuzlərlə xalqı idarə etmək üçün orada bir sıra inzibati təşkilat, idarə və cəmiyyətlər açmış, müxtəlif elmi və mədəni müəssisələr təşkil etmişdir. XIX əsrin əvvəllərindən etibarən, həmin idarə və təşkilatlar müxtəlif kitab, məcmuə, jur-

nal və qəzetlər çap etməyə başlamışdır. Bunların arasında çox həcmliyi və elmi əhəmiyyəti ilə fərqlənən QAKA-nın topladığı 12 cildlik sənədlər toplusu mühüm əhəmiyyət daşıyır. Qafqazda yaşayan digər xalqlarla yanaşı, Azərbaycan tarixinə dair mühüm mənbə sayılan bu toplularda Azərbaycan xanlıqlarının ictimai-iqtisadi, siyasi həyatı öz əksini tapmışdır. Monoqrafiya hər şədən əvvəl QAKA əsasında Şimali Azərbaycanın Rusiya tərəfindən işgalinin tədqiq edilməsi olduqca təqdirdə layiqdir. Şimali Azərbaycan xanlıqlarının yaranması, sosial-iqtisadi və siyasi həyatı ayrı-ayrı müəlliflərin əsərlərində istər Sovetlər dönenindən əvvəl, istər Sovet dövründə, istərsə də müstəqillik illərində geniş şəkildə araşdırılmış, sanballı elmi axtarışlar aparılmışdır. Müəllif ilk dəfə olaraq Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işgalı problemini QAKA əsasında tədqiq etməyi qarşısına məqsəd qoymuş, elmi əhəmiyyəti ilə seçilən 12 cildlik sənədlər toplusunu mənbə kimi dövriyyəyə cəlb etmişdir.

Müəllif Şimali Azərbaycan xanlıqlarının ictimai-iqtisadi və siyasi həyatını QAKA əsasında tədqiq etmiş və çoxsaylı sənədləri təhlil edərək Azərbaycan və Gürcüstan arxivlərində müvafiq dövrlə bağlı sənədlərin də dövriyyəyə cəlb edilməsi diqqəti cəlb edir və əsərin əhatəli və hərtərəfli tədqiqinə dəlalət edir. Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işgalı Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında tədqiq edilməsi ümumiyyətlə, monoqrafiyada XVIII əsrin II yarısında inkişaf etmiş Qərb dövlətlərinin Cənubi Qafqaz bölgəsinə məraqlarını əsaslandırmışa çalışmış, bu dövrdə regionda mənafeləri toqquşan Rusiya və Osmanlı imperiyaları arasındaki münasibətlərin də kəskinləşməsini göstərmişdir. Əsərdən məlum olur ki, Rusiya özünün Cənubi Qafqazda işgalçılıq siyasatını həyata keçirmək məqsədilə Azərbaycan xanlarını müxtəlif yollarla öz tərəfinə çəkməyə çalışmış, öz məqsədlərinə çatmaq üçün imperiya siyaset bazları Azərbaycan xanlarını müxtəlif yollarla xəbərdarlıq, hədə-qorxu gəlmək və ən nəhayət, işgal yolunu seçmişlər.

Müəllif bu vaxta qədər elmi dövriyyəyə cəlb edilməyən faktları üzə çıxarmaqla azərbaycanlı əhaliyə qarşı həyata ke-

çirilən milli, dini və siyasi bərabərsizliyin Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında əsaslandırmışa müvəffəq olmuşdur. Monoqrafiyada digər bir mənbə olan 1828–1836-ci illərdə Cənubi Qafqazın iqtisadi həyatının öyrənilməsinin nəticəsi kimi Sankt-Peterburqda Lekqobitovun redaktəsi ilə çap edilən dörd cildlik “Rusyanın Qafqazdakı ərazilərinin statistik, etnoqrafik, topoqrafik və maliyyə münasibətlərinin icmali” toplusundan da istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. İlk növbədə də qeyd etmək lazımdır ki, Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini itirdi. Xalqı onun dövlət müstəqilliyindən məhrum etmək ən mürtəcə hadisədir. Şimali Azərbaycanın işgali nəticəsində Azərbaycan xalqının zorla iki hissəyə bölünməsi kimi tarixi ədalətsizlik baş verdi. Bu tarixi ədalətsizlik nəticəsində vahid xalq bölündü, bir-birindən fərqli sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna düşməyə məcbur oldu. Azərbaycan çar Rusiyasının xammal bazasına və satış bazarına çevrildi. Azərbaycan iqtisadiyyatı müstəmləkə iqtisadiyyatı xarakteri aldı. Ölkə yalnız Rusiya sənayesi üçün xammal istehsal etməli, öz sənayesi də buna xidmət etməli idi. Bununla da Azərbaycan çar Rusiyasının müstəmləkəsinə çevrildi. Azərbaycanın çar Rusiyası tərəfindən işgal edilməsi nəticəsində faciənin başlanğıcı qoyuldu, ölkə iki hissəyə bölündü və bir-birindən fərqlənən ictimai-siyasi inkişaf yolu götürdü, Azərbaycanın torpaqları hərraca qoyuldu, ermənilərin, rusların, almanların və digər xalqların ölkəmizə köçürülməsi başlandı, təbii sərvətlərimiz talan edildi, tariximiz sistemli şəkildə saxtaşadırılmağa başlandı. On illər boyu davam edən ara müharibələrinə son qoyuldu, xanlıqları dövrünün sərhədləri aradan götürüldü, müharibələrə son qoyulması sabit iqtisadi inkişafi şərtləndirdi, kapitalist istehsalının əsasları qoyuldu. İşgal faktorunun mənfi nəticələri, Azərbaycanın iki hissəyə parçalanması onun müsbət nəticələrinin üzərinə kölgə salsa da, unutmaq olmaz ki, bugünkü müstəqil Azərbaycan Respublikası məhz Rusyanın tərkibində olan Şimali Azərbaycanın varisidir.

Monoqrafiyanın “Nəticə” bölümündə müəllif elmi əsərdəki fikirləri ümumiləşdirmişdir. Bütün hallarda istinadı faktiki materiallara və elmi mənbələrə əsaslanmışdır. Həmkarının monoqrafiyası ictimaiyyət arasında daha dərindən düşünmək üçün şərait yaradacaqdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu monoqrafiya müəllifin ilk monoqrafiyasıdır. Monoqrafiyanın elmi-tarixi baxımdan faydalı olacağı ümidi ilə müəllifə yeni yaradıcılıq uğurları arzulayır və tariximizin öyrənilməsində əhəmiyyətli olacağını güman edirəm.

**Anar İsgəndərov**  
Tarix üzrə elmlər doktoru, professor

## GİRİŞ

Azərbaycan xalqı XX əsrin əvvəllerində olduğu kimi sonlarında da öz müstəqilliyini bərpa etdi və apardığı mübarizə nəticəsində 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konsitüsiya Aktının qəbul edilməsindən sonra Azərbaycan Respublikasının dərin köklərə malik olan dövlətçilik tarixinin tədqiqi, qonşu dövlətlərlə münasibətlərinin əhəmiyyəti, həmin münasibətlər tarixinin araşdırılması olduqca aktual bir mövzuya çevrilmişdir. Araşdırılması vacib olan məsələlər sırasında Azərbaycan xanlıqları xüsusi qeyd olunmalıdır. Bildiyimiz kimi, XVIII əsrin ikinci yarısı Azərbaycanın dövlətçilik tarixində mühüm bir dövrü təşkil edir. XVIII əsrin ortalarında meydana gəlmış və müəyyən dövr üçün dövlətçilik anlayışını qoruyub saxlamışdır. XVIII əsrin sonlarında Azərbaycan xanlıqları özlerinin siyasi varlıqlarını qorumaq üçün həlli getdikcə çatın olan bir mübarizə meydanına atılmağa məcbur oldular. Bir tərəfdən daxili siyasi çəkişmələr, digər tərəfdən isə yadelli hücumları Azərbaycan xanlıqlarının siyasi mövcudluğunu üçün ciddi təhlükəyə çevrilmişdi. Öz varlıqlarını qorumaq üçün daim mübarizə aparan Azərbaycan xanlıqları, siyasi müstəqilliklərini itirməmək namənə qonşu xanlıqlar və dövlətlərlə müəyyən münasibətlərə girmək məcburiyyətdə qalmışlar. Lakin mürəkkəb və ziddiyətli zamanın gedisi heç də dövlətçilik tariximiz üçün asan başa gəlmədi. 1813-cü il Gülüstan və 1828-ci il Türkmençay müqavilələri ilə tarixi Azərbaycan torpaqları Qacarlar İranı və çar Rusiyası arasında ikiyə parçalandı [91].

Qeyd etmək lazımdır ki, Qafqaz Rusiya imperiyasının tərkibinə daxil edildikdən sonra, Tiflis şəhəri Cənubi Qafqazın inzibati və mədəni mərkəzi kimi fəaliyyət göstərməyə başlamışdır. Qafqazda yaşayan yuzlərlə xalqı idarə etmək üçün çar Rusiyası orada bir sıra inzibati təşkilat, idarə və cəmiyyətlər açmış, müxtəlif elmi və mədəni müəssisələr təşkil etmişdir. XIX əsrin əvvəllerindən etibarən, həmin idarə və təşkilatlar müxtəlif kitab,

məcmuə, jurnal və qəzetlər çap etməyə başlamışdır. Bunların arasında "Tiflis quberniyasının təsviri üçün məcmuə", "Qafqazın təqvim'i", "Qafqaz dağlıları haqqında məlumat toplusu", "Kənd təsərrüfatı üzrə Qafqaz Imperator Cəmiyyətinin məcmuəsi" və "Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları" və s. göstərmək olar. Çox həcmliyi və elmi əhəmiyyəti ilə fərqlənən Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı 12 cildlik sənədlər toplusu məşhur Qafqazşunas alim A.P.Berjenin redaktorluğu ilə hazırlanaraq 1866-ci ildən etibarən Tiflisdə çap olunmuşdur. Bu toplularda rəsmi səciyyə daşıyan sənədlərlə (Qafqazın Baş komandan və hakimlərinin hesabatları, raportları, məktub və reskriptləri və s.) yanaşı, statistik materiallar (vergi siyahıları və cədvəlləri, gəlir-çıxar sənədləri və s.) da mövcuddur. Qafqazda yaşayan digər xalqlarla yanaşı, Azərbaycan tarixinə dair mühüm mənbə sayılan bu toplularda Azərbaycan xanlıqlarının ictimai-iqtisadi, siyasi həyatı və s. öz əksini tapmışdır. Problemin aktuallığını şərtləndirən amillərdən biri qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycanın xanlıqlar dövrünün ilk dəfə Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında öyrənilməsidir. Məlumdur ki, Sovet dövründə Azərbaycan tarixinin öyrənilməsində daha çox təhriflərə məruz qalan başlıca problemlərdən biri də xanlıqlar dövrü tarixinin tədqiqidir. Xüsusilə sovet tarixşünaslığında belə bir ideoloji konsepsiya hakim idi ki, Azərbaycan xanlıqlarının qonşu dövlətlərlə münasibətləri birtərəfli olmuş, çar hökumətinə münasibəti "könlüllük" prinsipinə əsaslanmış, qonşu dövlətlərlə isə münasibətləri olmamışdır. Belə yanlış münasibət isə həmin Azərbaycan xanlıqlarının ictimai-iqtisadi, siyasi vəziyyəti, eləcə də öz müstəqilliklərini qoruyub saxlamaq uğrunda mübarizəsi haqqında səhv nəticələrə gətirib çıxmışdır. Problemin aktuallığını şərtləndirən digər amil isə tarixi həqiqətlərə söykənməklə, milli dövlətçilik tariximizin ayrı-ayrı inkişaf mərhələlərində mütarəqqi, təqdirəlatıq na varsa, onların hamisində etrafı dərəcədə faydalananmaqla tariximizin öyrənilməsi sahəsində mövcud olan boşluğu doldurmaq, Azərbaycanın dövlətçilik tarixinə münasibətin yeni baxışlarla

təhlil edilərək, elmi nəticələr əldə edilməsidir. Məsələni bir qədər də asanlaşdırası olsaq, bəhs olunan dövrlə bağlı mühüm mənbə olan Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında Azərbaycan xanlıqlarının yaranması, xanlıqların sosial-iqtisadi vəziyyəti, I-II Rusiya-İran müharibələrinin Azərbaycan üçün nəticələri, Azərbaycan ərazilərinə ermənilərin köçürülməsi, yerli sakinlərin öz yurd-yuvalarından didərgin salınması və s. bu kimi məsələlərə hansı kontekstdən yanaşmasının aydınlaşdırmaqdır. “Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları” Şimali Azərbaycanın Rusiya tərəfindən işğalını öyrənmək üçün mühüm tarixi mənbədir. Şimali Azərbaycan xanlıqlarının ictimai-iqtisadi və siyasi həyatının və ümumilikdə Azərbaycan tarixinin öyrənilməsində “Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları”nın mövcud dissertasiya üçün tədqiqat obyekti seçilməsi də təsadüfi deyildir. Əvvələ XVIII əsrin ortalarında meydana gəlmiş Azərbaycan xanlıqları dövlətçilik əmənələrinin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən isə XVIII əsrin II yarısı-XIX əsrin əvvəllərini əhatə edən mürəkkəb tarixi dövrün tam və obyektiv mənzərəsini Azərbaycan xanlıqlarının sosial-iqtisadi və siyasi həyatını öyrənmədən yaratmaq mümkün deyil. XX əsrin sonlarında torpaqlarımızın 20%-ni, o cümlədən Qarabağın böyük hissəsini işgal etmiş ermənilərin bu ərazilərin tarixən onlara məxsus olması haqqında qeyri-obyektiv iddialarının əsassızlığını sübut etmək, onların beynəlxalq ictimai fikir və siyasi iradələri çəşdirməğa yönəlmış cəhdlərini puça çıxarmaq üçün Azərbaycan tarixini tutarlı qaynaqlar, o cümlədən “Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları” əsasında obyektiv və gerçəkliyə uyğun şəkildə öyrənilməsi, şübhəsiz ki, çox aktualdır.[67, sənəd 350-359; 68, sənəd 245-260; 69, sənəd 135-154; 79, sənəd 452-495; 54; 57; 87]

Göründüyü kimi, XVIII əsrin II yarısı Azərbaycan xanlıqlarının yaranması, xanlıqların sosial-iqtisadi həyatı, qonşu dövlətlərlə münasibətlərinin tədqiqi bu gün də öz aktuallığı ilə qarşımızda dayanan ciddi problemlərdəndir [92]. Qafqaz

Arxeoqrafiya Komissiyasının Aktları əsasında Şimali Azərbaycan xanlıqlarının ictimai-iqtisadi və siyasi həyatı, Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi, onların müstəqilliyinə son qoyulması, azərbaycanlı əhaliyə qarşı həyata keçirilən milli, dini, siyasi bərabərsizliyin indiyə kimi kompleks şəkildə araşdırılmaması bu problemin aktuallığını daha da zəruri edir.

Problem bilavasitə Azərbaycanın xanlıqlar dövrünü-XVIII əsrin II yarısı, XIX əsrin I rübüni əhatə edir. Belə ki, Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında Şimali Azərbaycan xanlıqlarının sosial-iqtisadi, siyasi həyatını şərti olaraq bir neçə mərhələyə bölmək olar:

— Şimali Azərbaycan xanlıqlarının yaranması ərefəsində Azərbaycanda siyasi vəziyyət;

— XVIII əsrin II yarısı-XIX əsrin I rübündə Azərbaycan xanlıqlarının sosial-iqtisadi quruluşunun öyrənilməsi;

— I-II Rusiya-İran müharibələrinin gedişi, Azərbaycan xanlıqlarının öz müstəqilliklərini qoruyub saxlamaq uğrunda mübarizəsi;

— Şimali Azərbaycan xanlıqlarının müstəqilliyinə son qoyulması, çar Rusiyası tərəfindən yerli əhaliyə qarşı həyata keçirilən milli, dini, siyasi bərabərsizliyin öyrənilməsi.

Tədqiqatın başlıca məqsədi Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan Azərbaycan xanlıqlarının sosial-iqtisadi, siyasi həyatının, qonşu dövlətlərlə münasibətlərinin, I-II Rusiya-İran müharibələrinin Azərbaycan üçün nəticələrinin, yerli əhaliyə qarşı həyata keçirilən dini, milli, siyasi bərabərsizliyin Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında nə dərəcədə və hansı aspektlərdən işqlandırılmasının təhlil edilməsi, eləcə də həmin mənbənin Azərbaycan tarixinin öyrənilməsində əhəmiyyətinin müəyyən edilməsidir. Bu məqsədin Azərbaycan tarixşünaslığında ilk dəfə gerçəkləşdirilməsi üçün aşağıdakı vəzifələr yerinə yetirilmişdir:

— XVIII əsrin II yarısı-XIX əsrin I rübündə Şimali və Cənubi Azərbaycanda kənd təsərrüfatının vəziyyətinin öyrənil-

məsinin qısa xülasəsini vermək, Azərbaycanda kənd təsərrüfatının zəngin ənənələrə malik olmasını mənbələrlə sübut etmək;

– Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları və dövrün digər mənbələrinindən əldə olunan məlumatlar əsasında ölkədə vahid siyasi hakimiyyətin yoxluğu üzündən vahid torpaq fondunun olmadığı bir şəraitdə dövlət torpaqları üzərində ali mülkiyyətçilik hüququnun bütün ölkənin əvəzinə ayrı-ayrı xanlıqların hüdudları çərçivəsində məhdudlaşdığını, xanlıqların iqtisadiyyatında əsas yeri torpaq üzərində mülkiyyətin təşkil etdiyini göstərmək;

– XVIII əsrin II yarısında Şimali və Cənubi Azərbaycan xanlıqlarında sosial-silki quruluşa özünə məxsus dəyişikliklərin meydana gəldiyini müəyyənləşdirmək;

– Xanlıqlar dövründə Şimali və Cənubi Azərbaycanda mövcud olan vergi və mükəlləfiyyətlərin miqdarını müəyyənləşdirmək;

– XVIII əsrin II yarısından etibarən Qafqaz regionunda mənafeləri toqquşan qonşu dövlətlərin planlarını açıb göstərmək;

– Rusiya imperiyasının Cənubi Qafqazı işğal etmək, xüsusilə də Azərbaycan xanlıqlarını ələ keçirmək və Osmanlı dövlətinin burada nüfuzunun güclənməsinə yol verməmək üçün xristian dini amilindən məharətlə istifadə etmək siyasetini təhlil etmək.

Tədqiqatın əsas predmeti XVIII əsrin II yarısı-XIX ərin I rübündə Şimali Azərbaycan xanlıqları ilə bağlı mənbələrin, müxtəlif məlumatların təhlil edilməsidir.

Monoqrafiya yazılırkən Azərbaycan, Türkiyə, Rusiya kimi ölkələrdə nəşr edilmiş əsərlər öyrənilmiş, sistemləşdirilmiş və elmi dövriyyəyə cəlb edilmişdir. Məlum olduğu kimi SSRİ dağılıqdan sonra sovet dövlətinin qadağaları götürüldükdən sonra, Azərbaycan tarixinin müxtəlif aspektlərdən araşdırılmasına başlanıldı. Dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində bu istiqamətdə bir səra araşdırımlar aparıldı və müəyyən problemlər tədqiqata cəlb edildi. Monoqrafiya işinin mövzusu həm

də dövr baxımından Azərbaycan tarixşunaslığında elmi tədqiqata cəlb olunmamış və yeni araşdırılan sahədir. Buna görədə problemi araşdırarkən müəllif Azərbaycan tarixi ilə bağlı elmi ədəbiyyatlara arxiv materiallarına müraciət etmişdir. Tədqiqata cəlb olunan əsərlərə münasibətdə müstəqil, orijinal fikir bildirməyə daha çox diqqət yetirilmişdir. Qeyd etmək lazımdır ki, Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında tədqiq olunan problem vətən tarixşunaslığında inдиyədək öyrənilməmişdir. Bununla yanaşı, Şimali Azərbaycan xanlıqlarının yaranması, sosial-iqtisadi və siyasi həyatı ayrı-ayrı müəlliflərin əsərlərində istər Sovetlər dönməndən əvvəl, istər Sovet dövründə, istərsə də müstəqillik illərində geniş şəkildə araşdırılmış, sanballı elmi axtarışlar aparılmışdır. Mövzunun tarixşunaslığının səciyyəvi cəhətlərindən biri də problema tarixilik baxımından Azərbaycan tarixi ilə bağlı yazılmış ayrı-ayrı ümumiləşdirilmiş əsərlərdə də işıqlandırılmasıdır.

Bu tədqiqat əsərləri içerisinde sovetlər dönməndən qabaqkı qafqazşunaslar çarizmin Cənubi Qafqazda işğalçılıq siyasetini hər vasitə ilə “gizlədir”, işğal ərefəsində Azərbaycan xanlıqlarında mövcud olan sosial-iqtisadi quruluşu əsində olduğundan daha bəsit göstərməyə çalışırdılar.

Belə tədqiqatçılar içerisinde M.N.Kuçayev, V.N.Ivanenko, S.L.Aveliani və S.Esadze çarizmin agrar siyasetinin başlıca məsələlərindən biri olan torpaq məsələsinə qeyri-elmi konsepsiyanan yanaşaraq, burada xanlıqlar dövründə torpaq üzərində nəinki mülkiyyətçilik, heç sahiblik hüququnu da qəbul etmirdilər [111, 317-326; 105; 144]. Məsələnin belə qoyuluşu isə qabaqcadan xanlıqlardakı real ictimai-iqtisadi münasibətlərin mahiyyətini təhrif edərək müəyyən praktiki məqsədə-yerli feodalların hüquqlarını sıxışdırıran xəttə-feodalların çarizmə düşmən olan hissəsinin torpaqlarının kütəvi surətdə müsadirə edilməsi, həmin torpaqların feodalların sədaqətli olan hissəsinə “idarəcilik” adı ilə paylanması tədbirlərinə haqq qazandırmağa xidmət edirdi. Onlar yerli feodalları qəsdən dövlət məmuru və kəndlərin yalnız “idarəedicisi” sayırdılar.

Bu baxımdan təkcə N.F.Dubrovin bəhs olunan məsələyə nisbətən düzgün yanaşaraq xanlıqlar dövründə feodalların şərtsiz və şəti torpaq sahibliyi hüququnu obyektiv şəhər etməyə çalışmışdır [95, 389–390]. Bəhs olunan problemin bu və ya digər tərəflərinə, xüsusilə işğaldan əvvəl və sonrakı dövrde yerli feodalların sosial-iqtisadi və silki hüquqları ilə bağlı bir sıra məsələləri A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində öz əksini tapmışdır [19].

XIX əsr Azərbaycanın xronist tarixçilərinin əsərlərində Əhməd bəy Cavanşirin, Mirzə Adigözəl bəyin, Mirzə Camal Cavanşirin və Mir Mehdi Xəzəninin əsərlərində də [25; 46; 47; 48] öyrənilən problemin bəzi tərəfləri, xüsusilə xanlıqlar dövrünün siyasi mənzərəsi, xanlıqların çar Rusiyası tərəfindən işğali, aqrar quruluşu və s. kimi məsələlərə rast gəlmək mümkündür.

Bəhs olunan dövr və araşdırılan mövzunun bu və ya digər tərəfləri İ.P.Petruşevskinin əsərlərində xüsusilə diqqəti cəlb edir. İ.P.Petruşevski aqrar münasibətlərə dair monoqrafiyasında Azərbaycanın Rusiya tərəfindən işgalı ərəfəsində mövcud aqrar quruluşun əsas institutlarına aydınlıq gətirmiştir [123].

Problemin bu və ya digər məsələsinin ayrı-ayrı tərəfləri araşdırıлarkən işgal ərəfəsində Azərbaycan xanlıqlarında sosial-iqtisadi vəziyyətin təhlilinə Hüseynov Y. və Ləviyatov B.H. [112; 31], Azərbaycan-Rusiya münasibətlərinə Abdullaev G.B., Əsədov F.S., İsmayılov M., Bagirova M. [78; 79; 27; 35], bəhs olunan dövrədə Azərbaycanda kənd təsərrüfatının ümumi vəziyyətinə Sumbat-zadə A.C. [133], aqrar münasibətlərə, kəndli institutlarına, feodal asılılıq formalarına və kəndli hərəkatına, hərbi-siyasi hadisələrə və siyasi sistemə İbrahimbəyli X.M., Mustafayev N.C., Mustafazadə T.T., Umutlu V. [102; 44; 43; 56] və başqa problemlərə həsr edilmiş əsərlərdən istifadə edilmişdir.

Üç cildlik “Azərbaycan tarixi”nin II cildində xanlıqlar dövrü yaxşı işıqlandırılsa da, Şimali Azərbaycanın Rusiya tərəfindən işgalindən sonra yerli əhaliyə qarşı həyata keçirilən milli, dini, siyasi bərabərsizlik kölgədə qalmışdır [16].

M.M.Gülmaliyevin “XVIII əsrin son rübü-XIX əsrin I yarısında Azərbaycan kəndinin sosial-iqtisadi strukturu” adlı monoqrafiyası da öyrənilən problemin bu və ya digər tərəflərini əhatə edir. Gülmaliyev M.M. [29]. Müəllif adı çəkilən əsərdə geniş arxiv fondlarından, ilkin mənbələrdən əldə edilmiş sənəd və materiallardan, həmçinin tarixi ədəbiyyatın ümumiləşdirilməsi əsasında Azərbaycanda aqrar münasibətlər və kənd təsərrüfatının vəziyyəti, feodal sinifləri və onların qarşılıqlı münasibətləri feodal asılılığının xüsusiyətləri, çarizmin Cənubi Qafqazda aqrar siyaseti və onun mərhələləri, kəndlilərin vergi və mülkələfiyyətləri, habelə digər məsələləri hərtərəfli işıqlandırılmışdır.

F.Əliyevin ayrı-ayrı tədqiqatlarında [22; 23; 24] İrəvan və Naxçıvan xanlıqları yaranması, adı çəkilən xanlıqların ictimai-iqtisadi vəziyyəti, eləcə də siyasi tarixi diqqət mərkəzində dayanmışdır. Uzun və gərgin əməyin bəhrəsi olan bu tədqiqatlarda F.Əliyev dövrün mənzərəsini zəngin arxiv və dövrün mənbələri əsasında işıqlandırmış, Azərbaycan uğrunda İran və Rusyanın yürütdüyü siyaseti, tarixi Azərbaycan torpaqlarına köçürüлən ermənilərin dövlət yaratma planlarını açıqlaya bilmüşdür.

1991-ci ildə Azərbaycanın növbəti dəfə müstəqilliliq qovuşması bir çox məsələlərlə yanaşı, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan tarixinin yenidən işlənməsini vacib zərurət kimi ortaya çıxardı. Belə ki, uzun müddət sovetlər dönməndə bəhs olunan problemlə bağlı yanlış konsepsiyalara qarşı gənc tədqiqatçılar obyektiv baxışları ortaya qoymağə müvəffəq oldular. Bir çox müstəqillik dövrü tədqiqatçılarının çap etdirdikləri monoqrafiyalarda Azərbaycanın xanlıqlar dövrü və XIX əsr tarixinin bir sıra mühüm məsələləri diqqət mərkəzinə çəkilmişdir. Belə ki, M.Əliyev “Şimali Azərbaycanın Rusiya tərəfindən işgalının tarixşünnəshlığı”, R.Hüseynli “Azərbaycan ruhaniliyinin tarixi”, G.Nəcəfov “Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri”, S.İbəşov “Quba xanlığının əhalisi” [26; 32; 50; 33] kimi əsərlərdə çox mühüm tarixi və demografik problemləri

müstəqil düşüncə tərzi ilə araşdırılmış, bir sıra elmi nəticələr əldə etmişlər. M. Abdulhayevin "Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər (XIX əsrin 40-cı illərinə qədər)" [18] adlı monoqrafiyasında tədqiq olunan problemlə bağlı bəzi məsələlər araşdırılır. Müəllifin ən böyük uğurlarından biri rus işgalları yolunda ən böyük maneq olan ali müsəlman silkinin zərərsizləşdirilməsi, onların torpaq, siyasi və silki hüquqlarının məhdudlaşdırılması sahəsində hökumət orqanlarının həyata keçirdiyi siyasetin mahiyəti və istiqamətləri tarixşunaslığımızda ilk dəfə olaraq yeni arxiv sənədləri əsasında yazılmışdır. Burada eyni zamanda ali müsəlman silkinin statusu ilə bağlı hazırlanmış layihələr də nəzərdən keçirilmiş, Rus hökumətinin kəndli məsələsi üzrə həyata keçirdiyi maliyyə-vergi siyaseti də təhlil olunmuşdur.

N.Bayramovanın "Şamaxı xanlığı" [20] adlı monoqrafiyada da öyrənilən problemlə bağlı bəzi nüanslara aydınlıq gətirilmişdir. İstedadlı Azərbaycan tədqiqatçısı, Azərbaycan tarixinə dair sanballı araşdırmaların müəllifi K.K.Şükürovun tədqiqatlarında [54;55] Azərbaycanın əhali problemi, çar Rusiyası ilə İran arasında Azərbaycan torpaqlarının bölüşdürülməsini başa çatdırın 1828-ci il Türkmençay müqaviləsindən bəhs olunur. Müəllifin tədqiqatlarında aydın olur ki, Türkmençay müqaviləsindən ən çox qazanan ermənilər olmuşdur. Onlar Rusyanın işgal etdiyi Azərbaycanın Qarabağ, Naxçıvan, İrəvan və başqa xanlıqların ərazisini köçürülmüş, bundan istifadə edərək ərazi iddialarına, azərbaycanlılara qarşı soyqırıma başlamışlar. Göründüyü kimi, müəllif Azərbaycan xanlıqlarını xüsusi tədqiqat obyekti kimi seçməsə də, Türkmençay müqaviləsindən sonra çar Rusyası tərəfindən bölgəyə ermənilərin köçürülməsi məsələsinə toxunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun gərgin əməyinin bəhrəsi olan tədqiqat işində [34] Azərbaycan dövlətlərindən birindən-İrəvan xanlığından bəhs olunur. Təkzib olunmaz ilkin mənbələr əsasında bu dövlətin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu sübuta yetirilir. Monoqrafiyada

İrəvan xanlığı əhalisinin etnik tərkibi ilkin mənbələr əsasında araşdırılmış və erməni müəlliflərinin xanlığın xristian əhalisi barədə uydurma fikirləri əhalinin eksəriyyətinin guya ermənilərdən ibarət olması ideyası ifşa olunmuşdur. Bundan əlavə, XIX əsrin əvvəllərində İrəvan xanlığının yadelli işgalçılara qarşı qəhrəmancasına mübarizəsi, böyük çətinliklə Rusiya imperiyası tərəfindən işgal edilməsi, ən əsası isə işgal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi şəkildə köçürülməsi faktlarının ilkin mənbələr əsasında işıqlandırılması tədqiq olunan problemin elmi bazasını bir qədər də gücləndirmişdir.

Mövzunun tarixşunaslıq bəhsinin təhlilində göründüyü kimi mövzu indiyədək vətən tarixşunaslığında konkret tədqiqat obyekti olmasa da, onun bir sıra aspektləri müxtəlif müəlliflər tərəfindən işıqlandırılmış, dəyərli məlumatlar vermişlər. Beləliklə, mövzu ilə bu və ya digər dərəcədə bağlı olan əsərlərin təhlilindən məlumdur ki, Şimali Azərbaycanın Rusiya tərəfindən işgalı Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları Azərbaycan xalqı üçün yeni bir tarixi keyfiyyət dövrü olmaqla yanaşı, müstəqilliyə qovuşması, suveren dövlətinin qurulması və onun möhkəmləndirilməsi, inkişaf etdirilməsi ilə səciyyələnir. Təhlidən göründüyü kimi Azərbaycan Respublikasının dərin köklərə malik tarixinin araşdırılması mövcud problemlərdən düzgün məntiqi nəticələr çıxarmaq baxımından böyük elmi və əməli əhəmiyyət kəsb edir.

Monoqrafiya yazılarən müxtəlif mənbələrdən istifadə edilmişdir. Dissertasiya işinin əsas mənbə bazasını çox həcmiliyi və elmi əhəmiyyəti ilə fərqlənən Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı 12 cildlik sənədlər toplusu təşkil edir. Məşhur Qafqazşunas alim A.Berjenin rədaktəsi ilə hazırlanaraq 1866-ci ildən Tiflisdə çap olunan bu toplularda rəsmi səciyyə daşıyan sənədlərlə (Qafqazın Baş komandan və hakimlərinin hesabatları, raportları, məktub və reskriptləri və s.) yanaşı, statistik materiallar (vergi siyahıları və cədvəlləri, gəlir-çıxar sənədləri və s.) da mövcuddur. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında

mövcud olan sənədlərə əsasən, Azərbaycan xanlıqlarının XVIII əsrin sonu–XIX ərin əvvəlləri tarixinə dair məlumatları müqayisə etmək, dəqiqləşdirmək, bir sözlə, təqiqdi süzgəcən keçirmək mümkün olmuşdur. Azərbaycan xanlarının Rusyanın Qafqazdakı Ali Baş komandanlarına və başqalarına yazdıqları məktubların da daxil olduğu həmin sənədlərdə, eləcə də Azərbaycan xanlıqlarının sosial-iqtisadi tarixinə, qeyri-müsəlmanların tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsi, çar hökuməti tərəfindən yerli azərbaycanlılara qarşı həyata keçirilən siyasi, dini, milli bərabərsizlik və s. məsələlərlə bağlı suallara cavab tapmaq mümkündür. Lakin bu toplunun böyük elmi əhəmiyyəti ilə yanaşı, onun tendensiyalı səciyyəsini də qeyd etmək lazımdır. Həmin sənədlər böyük elmi əhəmiyyətə malik olması ilə fərqlənəcə də, yanlış fikirlərdən, qeyri-dəqiqlik məlumatlardan da xali deyildir. Bu da başadışlıdır. Dövrün tələbinə uyğun olaraq tərtib olunan Qafqaz Arxeografiya Komissiyasının Aktlarında [65; 66; 67; 68; 69; 70; 71; 72; 73; 74; 75; 76; 77] XVIII ərin sonu–XIX ərin I yarısında Azərbaycanda mövcud sosial-iqtisadi və siyasi vəziyyətə dair çoxlu məlumatlar yer alsa da, bu məlumatları toplayan dövlət məmurları çarızmin müstəmləkəçilik xəttinə haqq qazandırmaq, yerli xalqın tarixi inkişafında bütün mütərəqqi cəhətləri inkar etmək niyyəti hiss olunur. Azərbaycan xanlıqlarının xarici siyasəti kölgə altına alınır, Azərbaycan xanlarının müstəqilliyi şübhə ilə qarşılanır, İrana meylli siyaset yürüdükləri qeyd edilir. Beləliklə də, çar Rusiyanın bölgədəki işgalçılıq siyasəti hər vasitə ilə ört-basdır edilir.

Monoqrafiyanın yazılımasında Azərbaycan və Gürcüstan Respublikaları arxivlərindən toplanmış materiallardan da istifadə edilmişdir. Onu da qeyd edək ki, XVIII ərin sonu–XIX ərin I yarısına aid Cənubi Qafqaz üzrə qiymətli materiallar Gürcüstan Respublikasının paytaxtı Tbilisidə yerləşən Gürcüstan Respublikası Dövlət Tarix Arxivində toplanmışdır. Xüsusilə Zaqafqaziya diyarının baş hakiminin dəftərxanası (F.2) mövzunun əsas problemlərinin aşdırılması üçün əvəzedilməzdır. Bu fondda Azərbaycanda aqrar siyasetin başlıca xüsusiyyəti, kənd

təsərrüfatının vəziyyəti, köçürmə tədbirləri və s. haqqında qiymətli məlumatlar vardır.

Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işgalı ərefəsi, işgal dövrü və sonrakı illərdə sosial-iqtisadi həyatın ən mühüm məsələləri Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin (AR DTA) Ali Gürcüstan hökumətinin xəzinə ekspedisiyası (F.24) və Müsəlman əyalətlərinin və Talış xanlığının hakiminin dəftərxanası (F.130) fondlarında toplanan sənədlərdən istifadə olunmuşdur. Azərbaycan torpaqları Rusiya imperiyası və Qacarlar İranı tərəfində bölüşdürüldükdən sonra tərtib olunmuş həmin materiallar xanlıqlar dövrünün hadisələrini tam əks etdirməsə də, dövr baxımından yaxın olduğundan həmin sənədlər əsasında boşluğu aradan qaldırmaq mümkün olmuşdur.

Monoqrafiya yazılkən digər bir mənbə 1828–1836-ci illərdə Cənubi Qafqazın iqtisadi həyatının öyrənilməsinin nəticəsi kimi Sankt-Peterburqdə Lekqobitovun redaksiyası ilə çap edilən dörd cildlik “Rusyanın Qafqazdakı ərazilərinin statistik, etnoqrafik, topoqrafik və maliyyə münasibətlərinin icmalı” [115] toplusundan da istifadə edilmişdir. İlk növbədə Azərbaycanın bir müstəmləkə kimi metropoliya üçün əhəmiyyəti məsələsinin, iqtisadi sərvətlərin mənimsənilməsi yollarının öyrənilməsi baxımından əsərin II və III cildlərlərindən bəzi məlumatları əldə etmək mümkündür. Monoqrafiya çap olunmuş mənbələr sırasında, həmçinin Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə əlaqələrini işıqlandıran, Ankarada nəşr olunmuş iki ciddlik sənədlər toplusunu [148] aid etməmək mümkün deyil. Burada toplanan sənədlər, əsasən müasir dövrdə Türkiyə dövlət arxivində saxlanılan “Mühimmə dəftərləri”, “Xətti-humayun dəftərləri”, “Topqapı Saray Arxivii”ndəki qiymətli mənbələrə əsasən hazırlanmışdır. Beləliklə, istifadə edilmiş bütün mənbələr mövzunun müxtəlif aspektlərini özündə əks etdirərək bir-birini tamamlayırlar. Göstərilən mənbələrin kompleks şəkildə və təqiqdi yanaşma əsasında tədqiqata cəlb edilməsi “Qafqaz Arxeografiya Komissiyasının Aktları” Şimali Azərbaycanın Rusiya tərəfindən işgalini öyrənmək üçün mənbə kimi probleminin obyektiv tədqiq edilməsinə kömək etmişdir.

Monoqrafiyanın metodoloji əsasını obyektivlik və tarixilik prinsipləri, bütün mənbə və məlumatların kompleks şəkildə və təqnidilə təhlili əsasında müqayiseli təhlil yolu ilə araşdırılmasına söykənən obyektiv tarixi tədqiqat metodu təşkil edir.

Tədqiqatın elmi-tarixi əhəmiyyəti hər şeydən əvvəl onunla şərtlənir ki, Şimali Azərbaycanın Rusiya tərəfindən işgalı vətən tarixşunaslığında Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında ilk dəfə sistemli şəkildə hərtərəfli tədqiq edilməsidir. Elmi yeniliyi şərtləndirən başlıca səbəblərdən biridə tarixi həqiqatlırla söykənməklə, milli dövlətçilik tariximizin ayrı-ayrı inkişaf mərhələlərində mütləqqi, təqdirəlayiq nə varsa, onların hamisində etraflı dərəcədə faydalanaqla tariximizin öyrənilməsi sahəsində mövcud olan boşluğu doldurmaq, Azərbaycanın dövlətçilik tarixinə münasibətin yeni baxışlarla təhlil edilərək, yeni elmi nəticələr əldə edilməsidir. Məlumdur ki, Sovet dönməndə Azərbaycan tarixinin öyrənilməsində daha çox təhriflərə məruz qalan başlıca problemlərdən biri də xanlıqlar dövrü tarixinin tədqiqidir. Xüsusilə, Sovet tarixşunaslığında belə bir ideoloji konsepsiya hakim idi ki, Azərbaycan xanlıqlarının qonşu dövlətlərlə münasibətləri birtərəfli olmuş, çar hökumətinə münasibəti “könüllülük” prinsipinə əsaslanmış, qonşu dövlətlərlə isə münasibətləri olmamışdır. Tədqiqat işi vətən tarixşunaslığımızda Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında Şimali Azərbaycanın Rusiya tərəfindən işgalı məsələsini öyrənən ilk araşdırmadır. Belə ki, monoqrafiyada Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları təhlil edilərək xanlıqlar dövründə Şimali Azərbaycanın ictimai-iqtisadi və siyasi həyatının inkişaf səviyyəsi, xüsusilə kənd təsərrüfatının vəziyyəti, torpaq sahibliyi, siniflər, vergi və mükəlləfiyyətlər eləcə də quruluşun ümumi səciyyəsi tarixşunaslıqda ilk dəfə verilmişdir. Həmçinin XIX əsr Azərbaycan xronist tarixçilərinin əsərlərində də öyrənilən problemin bəzi tərəfləri, xüsusilə xanlıqlar dövrünün siyasi mənzərəsi, xanlıqların çar Rusiyası tərəfindən işgalı, aqrar quruluşu və s. kimi məsələlərdə rast gəlmək mümkündür. Eyni zamanda Qafqaz Arxeoqrafiya Komissiyasının

Aktları əsasında çar hökumətinin işgal prosesi və işğaldan sonra yerli azərbaycan türklərinə qarşı həyata keçirdiyi milli, dini, siyasi bərabərsizlik kimi tədbirlərinə toxunulmuş, çarizmin Azərbaycanın işgalı prosesində xristian amilindən məharətlə istifadə etməsinin nəticə və xüsusiyyətləri təhlil edilmişdir.

Göründüyü kimi Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında Şimali Azərbaycanın Rusiya tərəfindən işgalı məsələsinin araşdırılması sahəsində xeyli iş görülüb. Bununla belə, Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında vətən tarixşunaslığında indiyədək bu şəkildə müstəqil tarixi tədqiqat obyekti olmamışdır. Bu mənada təqdim edilən tədqiqat işində Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında Şimali Azərbaycanın Rusiya tərəfindən işgalı sistemli şəkildə araşdırılır.

Monoqrafiyada toplanmış çox sayılı arxiv sənədləri, statistik məlumatlar, elmi ədəbiyyat və dövrü mətbuat materialları, əldə edilmiş nəticələr və irəli sürülmüş təkliflər, problemə yeni yanaşma prizmasından böyük əhəmiyyət daşıyır. Bunula yanaşı, doktorant problemin bütün tərəflərinin tam araşdırıldığını iddia etmir. Tədqiq olunan monoqrafiya Şimali Azərbaycanın Rusiya tərəfindən işgalı prosesi ilə bağlı ümumiləşdirilmiş əsərlərin yazılımasında, dərs vəsaitlərinin tərtib olunmasında, mühəzirlərin və xüsusi nəşrlərin hazırlanmasında, tələbələrin kurs və buraxılış, magistrantların dissertasiya işlərinin yazılımasında istifadə edilə bilər.

Monoqrafiya işi yazıklärən təkcə problemin öyrənilməsi və faktik materialın toplanılması ilə kifayətlənilməmiş, eyni zamanda həmin faktların və sənədlərin təhlil edilməsinə, onların arasındaki əlaqələri və ziddiyyətlərin aşkarılmasına, hadisələrin əsl mahiyyətinin açılmasına çalışılmışdır.

## I FƏSİL

### ŞİMALİ AZƏRBAYCAN XANLIQLARININ İCTİMAİ-İQTİSADI VƏ SİYASI HƏYATI QAFQAZ ARXEOQRAFIYA KOMİSSİYASININ AKTLARINDA

#### 1.1. Kənd təsərrüfatının vəziyyəti və torpaq sahibliyi

1813-cü il Gülüstan və 1828-ci il Türkmençay müqavilələri ilə tarixi Azərbaycan torpaqları Rusiya və İran arasında ikiyə parçalandıqdan və bütövlükdə Qafqazın Rusiya İmperiyası tərəfindən işğal edilməsindən sonra, Tiflis şəhəri Cənubi Qafqazın inzibati və mədəni mərkəzi kimi fəaliyyət göstərməyə başlamışdır. Qafqazda yaşayan yüzlərlə xalqı idarə etmək üçün çar Rusiyası orada bir sıra inzibati təşkilat, idarə və cəmiyyətlər açmış, müxtəlif elmi və mədəni müəssisələr təşkil etmişdir. XIX əsrin əvvəllərindən etibarən, həmin idarə və təşkilatlar müxtəlif kitab, məcmuə, jurnal və qəzetlər çap etməyə başlamışdır. Bunların arasında "Tiflis quberniyasının təsviri üçün məcmuə", "Qafqazın təqvimi", "Qafqaz dağlıları haqqında məlumatlar toplusu", "Kənd təsərrüfatı üzrə Qafqaz İmperator Cəmiyyətinin məcmuəsi"ni və s. göstərmək olar. XIX əsrдə Tiflisdə nəşr olunan məcmuələr arasında Şimali Azərbaycan xanlıqlarının ictimai-iqtisadi, siyasi, eləcə də Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı probleminə dair külli miqdarda sənəd və materialları özündə cəmləşdirən "Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları" mühüm yer tutur. Qeyd etmək lazımdır ki, Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları görkəmli şərqşünas və qafqazşünas A.P.Berjenin redaktorluğu ilə 1866-ci ildən nəşrə hazırlanaraq oxucuların diqqətinə çatdırılmışdır. Azərbaycanın bəhs olunan dövrünə aid qymətli mənbə olan Aktlarda Şimali Azərbaycan xanlıqlarının ictimai-iqtisadi və siyasi həyatı, Şimali Azərbaycanın Rusiya tərəfindən işgalina dair külli miqdarda sənəd və materiallar mövcuddur.

Şimali Azərbaycan xanlıqlarının siyasi, ictimai-iqtisadi vəziyyətinə dair çox sayılı tədqiqatlar aparılsa da, Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında bu günədək bəhs olunan məsələ demək olar ki, tədqiqatçılar tərəfindən işlənilməmişdir.

Məlumdur ki, uzun müddət İranın hökmranlığı altında olmuş Azərbaycan XVIII əsrin ortalarında yenidən istiqlaliyyət əldə etdi. Lakin həmin dövrdə Azərbaycan vahid dövlət deyil, siyasi cəhətdən müstəqil dövlət qurumlarından-xanlıqlardan ibarət idi. Görkəmli Azərbaycan tarixçisi A.A.Bakıxanov Şimali Azərbaycan xanlıqlarının yaranması barədə yazdı: "İndi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə halda olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmet sahibi baş qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Salyan hakimi Hüseynəli xan sultan Əhməd xan oğlu Xudat qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı. İghtişaş zamanı da bu ölkənin özbaşına qalan bir çox mahallarını itaətə məcbur etdi. Dərbəndlilər İmamqulu xanın oğlu Məhəmmədhəsən bəy Qorçunu xanlığa seçdilər. Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah xan oğlu Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi. Xançobanı tayfasından olan Əsgər bəy Sərkərərin oğulları Şirvan eləti arasında hakimiyyət bayrağı qaldırıldılar. Nuxalı Hacı Çələbi Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq Şəki, Qəbələ və Ərəş mahallarını özünə tabe etdi" [19, 57]. Məlumatlardan da göründüyü kimi, Nadirin ölümündən sonra Şimali Azərbaycan ərazisində siyasi cəhətdən müstəqil olan ayrı-ayrı xanlıqlar meydana gəlmişdir. Bu isə Azərbaycanın siyasi tarixində ardi-arası kəsilməyən feodal vuruşmaları, qanlı saray çevrilişləri və yadelli işgalçılara qarşı mübarizə ilə bağlı olmasının fikrini söyləməyə əsas verir. Bununla belə, ölkə ərazisinin kiçik dövlətlərə-xanlıqlara parçalanması, xanlar arasında gedən ara mührəbələri Azərbaycanda məhsuldar qüvvələrin, o cümlədən

kənd təsərrüfatının inkişafına əngəl törədirdi. Lakin bu heç də o demək deyildir ki, kənd təsərrüfatında durğunluq və tənəzzül baş vermişdi. Əldə olan materialların böyük əksəriyyəti, xüsusilə Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında ayrı-ayrı xanlıqlar üzrə kənd təsərrüfatının vəziyyətini aşağıdakı kimi səciyyələndirə bilərik.

Şamaxı xanlığında kənd əhalisinin başlıca məşğuliyyəti əkinçilik olub, əsasən, buğda, arpa və çəltik əkirdilər [107, 101–121; 20, 41]. Salyan ətrafi ərazilərdə və Seyidan adlanan yerdə əsasən çəltikçiliklə məşğul olurdular [29, 64]. Bu çəltik əkin sahələri yerli bəylərin mülkiyyətində idи və bütün işləri rəncbərlər görürdülər. XVIII əsrin son rübü–XIX ərin I yarısında Azərbaycan kəndinin sosial-iqtisadi quruluşundan bəhs edən tədqiqatçı alim M.M.Gülmaliyev yazar ki, Şamaxı xanlığının aran torpaqlarında, həmçinin Şamaxı və Salyan şəhərlərində və onların həndəvərində ipakçılık, barama istehsal və tütünçülük məşğul olurdular. Şirvan Zaqafqaziyanın ən zəngin əyalətidir. Şirvanın mühüm hissəsində ipakçılıklə məşğul olurlar və burada çoxlu bağ var. Şamaxı xanlığı Rusiya tərəfindən işğal edildikdən üç il sonra orada 5000 puda yaxın barama istehsal olunmuşdu. Azərbaycanın sosial-iqtisadi tarixinin ilk sovet tədqiqatçılarından biri Ə.Qubaydulinin verdiyi məlumatata görə Şamaxı xanlığında ipakçılık çox inkişaf etmişdi. Burada 70-ə qədər tut bağı olan bəylər var idi [29, 14].

Xanlığın aran yerlərində tut bağları ilə yanaşı meyvə bağları salınmış, burada bağçılıq və üzümçüllük məşğul olurdular. Xanlığın Xozayurt və Sərdərin mahallalarında meyvəçilik, Gürcüvan və Mədrəsə kəndlərində isə üzümçüllük daha çox inkişaf etmişdi [115, 1-ci h., 133]. Burada tut bağlarının sahəsi 2600 desyatina, meyvə bağlarının sahəsi 800 desyatina, üzümçülərin sahəsi isə 600 desyatina çatırıldı. Xanlığın bu hissəsində az da olsa pambıqcılıqla məşğul olurdular. Burada pambığın "qara qoza" növündü yetişdirir və istehsal olunan məhsul onu yetişdirənlərin özlərinin istifadəsinə gedirdi. Şamaxı xanlığında pambıqcılıq barəsində o dövrdə bu ərazidə olmuş səyyahlar da məlumat verirlər [67, sənəd 85, 48].

Qeyd edək ki, adı çəkilən məlumatları Şamaxı xanlığının müasir dövr tədqiqatçılarından olan N.Bayramova da təsdiqləyir. Müəllif yazar ki, Şamaxı yaxınlığında Pirsaat çayından suvarma məqsədilə üç arx çəkilmişdi. Belə arxlardan Xan arxi, Qoşqar arxını xüsusilə qeyd etmək olar [20, 44].

Şamaxı xanlığında, xüsusən də onun dağlıq hissəsində geniş surətdə maldarlıqla da məşğul olurdular. Dağlıq hissədə fərqli olaraq, onun düzənlik yerlərində qoyunçuluqla çox az məşğul olur, əsasən iribuynuzlu heyvan saxlayırdılar. Cüzi də olsa burada dəvəcilik də inkişaf etmişdi [20, 45].

Bakı xanlığının ərazisinin torpaqları əsasən qumlu torpaqlar olduğundan suvarma üçün zəruri olan suyun olmaması üzündən burada əkinçilik zəif inkişaf etmiş, əhali əsasən üzümçüllük və zəfərançılıqla məşğul olurdu [29, 18]. Yalnız iqlim şəraiti Bakı xanlığının digər yerlərindən fərqlənən Güzdək, Qobu, Saray və Hökməli kəndlərində əkinçilik az-çox inkişaf etmişdi. Bu kəndlərdə dəməyə buğda və arpa əkilirdi. Onlar buğda əkininə daha çox əhəmiyyət verirdilər. Burada orta hesabla 57600 pud buğda, 38 min pud arpa məhsulu götürürdülər [29, 18]. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından məlum olur ki, Bakı xanlığı kəndliləri bostançılıqla da məşğul olur, qarpız və yemiş yetişdirirdilər. Bostanlar əsasən quyu suyu ilə suvarılırdı. Xanlıqdə az da olsa pambıqcılıqla da məşğul olurdular. Bakı xanlığında 600 pud zəfəran, 3000 pud pambıq istehsal olunurdu [68, sənəd 95, 81].

Bakı xanlığında, xüsusiə Abşeron yarımadasında üzümçüllük geniş inkişaf tapmışdı. Zəfəran becəriləməsi isə əhalinin əsas məşğiliyyəti sırasında idi. Abşeron yarımadasının 11 kəndinin sakinləri bu gəlirli təsərrüfat sahəsi ilə məşğul olurdu. İldə orta hesabla 600–1000 puddan çox məhsul götürürdülər. Zəfərançılıqdə qadın və uşaq əməyindən geniş istifadə olunurdu [68, sənəd 37, 38].

Bakı xanlığında maldarlıq zəif inkişaf etmişdi. Burada iribuynuzlu heyvanların sayı 20 minə, qoyunların sayı 30 minə çatırıldı. Burada dəvə də saxlanılırdı. Xanlığın əhalisi balıqcılıqla məşğul olurdu. Balıq məhsulları əmtəə xarakteri daşıyır, balıq-

çılars əldə etdiyi məhsulları satış bazarına çıxarır, hətta ixrac edirdilər. İxrac olunan balıq məhsulları içərisində suiti yağı və dərisi də var idi. Bu məhsullar və balıq kürüsü Rusiyaya da ixrac olunurdu [68, sənəd 37, 38].

**İrəvan xanlığı** Azərbaycanın digər xanlıqlarında olduğu kimi əhalisinin əsas məşğulliyəti əkinçilik və maldarlıq idi. Zəngəzur kəndindən başlamış Araz çayı vadisində qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi. Görkəmli rus tədqiqatçısı S.P.Zelinskinin məlumatlarına istinad edən F.Əliyev Naxçıvan xanlığının xarici "görünüşünü" təsvir edərək yazır: "Susuz şoran çöllər, müxtəlif formada olan dağ qayalıqları, dərə-təpəli sahələr, gözəl otlaq yerləri, təsəvvüredilməz düzənliliklər, səs-küylü saysız-hesabsız vadilər və dərələrdən axan və yayda tamamilə quruyan dağ selləri bu uzaq guşənin xarici aləmini özündə eks edir" [24, 14].

Tarixi ədəbiyyatın və dövrün mənbələrinin məlumatına görə Naxçıvan xanlığında əsas kənd təsərrüfatı sahəsi taxılçılıq idi. Taxılçılıqla demək olar ki, əhalinin əksəriyyəti məşğul olurdu. Hətta bəzən maldarlar da öz şəxsi istifadələri üçün taxıl əkirdilər [24, 26]. Burada, Azərbaycanın başqa yerlərinə nisbətən pambıqçılıqla daha geniş məşğul olurdular. "Naxçıvan əyalətinin statistik təsviri" adlı mənbənin məlumatına əsasən deyə bilərik ki, xanlığın Rusiya tərəfindən işgal edildiyi il 6 min pud pambıq yetişdirilmişdir [131, 84]. Mütəxəssislərin də qeyd etdiyi kimi, yuxarıda göstərilən rəqəmlər 1828-ci ilə aid olduğundan, onlar istər taxıl və istərsə də pambıq istehsalında düzgün mənzərəni yarada bilməz. Nəzərə alsaq ki, bəhc olunan ildə Naxçıvan xanlığı Rusiya tərəfindən işgal edilmişdi, onda həmin ildə taxıl, pambıq zəmiləri və digər sahələrin belə bol məhsul verməsi şübhəli görünə bilər. Təbii ki, mühəribənin belə qızışın vaxtında bol məhsul götürmək mümkün deyildi. Təsadüfi deyildir ki, "Naxçıvan əyalətinin statistik təsviri"ndə istehsal olunmuş taxılın miqdarını göstərən iki rəqəm gətirilir: biri yuxarıda qeyd etdiyimiz 250 min, digəri isə 10 min xalvar, yəni

160 min pud rəqəmi, təəssüf ki, birinci rəqəmin dəqiq ili göstərilmir, ikinci rəqəm isə 1828-ci ilə aididir. Həmin il Naxçıvan xanlığında 10 min pud çaltık istehsal edilmişdir [131, 86].

"Naxçıvan əyalətinin statistik təsviri"ndən məlum olur ki, xanlığın əhalisinin müəyyən hissəsi baramaçılıqla məşğul olurdu. Təkcə Ordubad mahalında 100 min tut ağacı var idi. İpəkçiliklə Naxçıvan xanı da məşğul olur, öz bağlarında kənd əhalisinin əməyindən istifadə edirdi [131, 87]. Naxçıvan xanlığında bağçılıq da xeyli inkişaf etmişdi, xanlıq öz meyvələri ilə şöhrət tapmışdı. Naxçıvan meyvələri qurudulur və ixrac ediliirdi. Naxçıvan üzümü da məşhur idi. Burada 60 növ üzüm yetişdirilir. Arıcılıq bütün xanlıqda olmasa da, Ordubad mahalında geniş yayılmışdı. Burada 1000 arı təknəsi var idi. Adı çəkilən mənbə daha sonra məlumat verir ki, burada maldarlıq da geniş inkişaf etmişdi. Rusiya tərəfindən işgal ərəfəsində Naxçıvan xanlığında 10 min baş qara mal, 15 min qoyun-keçi, 1500 at var idi [131, 91]. Sosial-iqtisadi həyatı bütövlükdə Azərbaycanın sosial-iqtisadi münasibətlərinin tərkib hissəsi idi. XVIII əsrə Azərbaycanın qərbində Ağrı vadisində, Naxçıvanda, Qapanda və ətraf əyalətlərdə əmtəə istehsalı kifayət qədər geniş inlişaf etmişdi.

Dövrün mənbələrindən məlum olur ki, İrəvan xanlığından ixrac olunan mallar əsasən kənd təsərrüfatı məhsulları idi. İ.Şopenin qələmə aldığı əsərində kənd təsərrüfatı məhsullarının əksəriyyətini Azərbaycan türkçəsində belə sadalayır: "İrəvan ətrafindakı bölgələr, Qırxbulaq, Sərdarabad, Şorayəl, Pəmbək taxıl istehsalı ilə məşhur idi. Əkin sahələri əsasən yazılıq və payızlıq olurdu. Burada arpa, bugda, küncüt, pambıq, gənəgərçək və s. əkilirdi" [141, 738-746].

İrəvan xanlığında texniki bitkilərdən pambıq əsasən aran yerlərində becərilirdi. Zəngibasar, Sərdarabad və Sürməli məhallələri pambıq istehsalına görə fərqlənirdi [141, 743]. İ.İ.Şopenin məlumatlarından aydın olur ki, İrəvan xanlığının kənd təsərrüfatında ipəkçilik də geniş yayılmışdı. Müəllifə görə, bütün xanlıq ərazisində toxmaçlıqların çox olması burada vaxtilə ipəkçiliyin böyük rol oynamasından xəbər verirdi [141, 753].

XVIII əsrin II yarısında İrəvan xanlığında maldarlıqla məşğul olan əhalinin bir hissəsi bazaarda satmaq üçün yağı, pendir və digər süd məhsulları istehsal edirdi. Heyvandarlığın başqa sahələrinə nisbətən qoyunçuluq daha çox inkişaf etmişdi. Qırxbulaq, Göyçə, Abaran, Dərəçiçək, Gərnibasar, Vedibasar, Talın, Sürməli mahallalarının otlaqları maldarlıq üçün daha əlyerişli idi. Maldarlıq əsasən yaylaq-qışlaq və qismək köçəri maldarlıqla bölünmüdü [141, 519–525]. Məlumatlar digər Azərbaycan xanlıqlarında olduğu kimi İrəvan xanlığında kənd təsərrüfatında oxşar vəziyyəti təsdiq edir.

**Şəki xanlığının** bütün mahallalarında əkinçiliklə məşğul olurdular. Xanlığın Şəki mahalında Bozdağ adlanan yer taxılçılıq üçün çox yararlı olub əkinlər sünə suvarma tələb edirdi. Şəki xanlığının kənd əhalisinin başlıca məşğuliyyəti ipəkçilik, daha doğrusu barama yetişdirmək idi. Xanlığın təkcə Ağdaş mahalında 204 tut bağı var idi. “Qafqaz təqvimi”nin məlumatlarına görə Şəki xanlığında bağçılıq da xeyli inkişaf etmişdi. Xanlıqdə otlaqların kifayət qədər olmaması üzündən burada başqa xanlıqlara nisbətən maldarlıq zəif inkişaf etmişdi. Burada yaylaqlar alp çəmənlikləri olan dağlarda, qışlaqlar isə Ərəş, Ağdaş, Xaçmaz və Bum mahallarında, həmçinin şəhərin aşağı hissəsində idi. Şəhərin bu hissəsi Qışlaq adlanırdı [107, 112]. Qeyd etmək lazımdır ki, Qafqaz Arxeografiya Komissiyasının Aktları əsasında Şimali Azərbaycan xanlıqlarının təsərrüfat vəziyyətinin tam mənzərəsini canlandırmak mümkün deyildir. Boşluğu aradan qaldırmaq üçün dövrün digər mənbələri və tarixi ədəbiyyatı biza yardımçı olmuşdur.

**Lənkəran (Talış), Gəncə, Qarabağ** xanlıqlarında torpaq becərilməsində sünə suvarmadan istifadə olunurdu. Kür-Araz çaylarının suyundan istifadə olunurdu. Kür, Araz, Bərgüşəd, Əkərə, Tərtər və başqa çaylardan çıxılmış arxlardan suyu ilə suvarılan torpaqlar əkin üçün yararlı torpaqların müəyyən hissəsini təşkil edirdi. Qarabağ xanlığında Külek arxi, Luvar arxi, Gəmirçi arxi, Sarı arx, Ayvar arxi, Toşqay arxi və s. var idi. Pənah xan və İbrahim xan bu arxlardan bərpə olunmasına və onlardan istifadəyə xüsusi diqqət verirdilər. Suvarma şəbəkəsin-

də kəhrizlərdə müəyyən yer tuturdu. Geniş suvarma şəbəkəsi kənd təsərrüfatı sahələrində məhsuldarlığın artırılmasındada mühüm amil idi. Eyni zamanda Şuşa, Quba, Şəki və başqa şəhərlər həm də mühüm mədəniyyət mərkəzlərinə çevrildilər. Bu dövrün mədəniyyəti ümummilli mədəniyyətin təşəkkülündə böyük yer tuturdu. [27, 33, 46, 47, 56]

**Quba, Dərbənd, Səlyan, Qarabağ, Şamaxı, Ərdəbil, Cavad** başlıca maldarlıq bölgələri idi. Balıqçılıq şimal-sərqi Azərbaycanda, həmçinin Şəki və Gəncə xanlıqlarında üstünlük təşkil edirdi. Balıq tutulması bəzən yerli və ya rus tacirlərinə iltizama verilirdi. Balıqçılıqda həm muzdlu, həm də icbar əmək-dən istifadə olunurdu. Xanlıqlar dövründə Azərbaycan kəndində aqrar münasibətlər sahəsində ciddi dəyişiklər baş vermedi. Dövlət (divan) və saray (xassə) torpaqları xan torpagı adlanmaga başladı. Xanların əlində böyük maddi sərvət cəmlənmişdi. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Şamaxıda 5–10 min, Bakıda 4–5 min, Şəkidə 6 min, Şuşa və Dərbənddə hər birində 10 min nəfərədək əhali yaşayırırdı. Quba şəhəri və onun ətraf yerlərində karxanalarda əl dəzgahlarından istifadə edildi. Orada toxunan “Çici” xalçaları xarici bazarlara belə yol tapmışdı. Gəncə və Dərbənd maldarlıqla yanaşı dəri istehsalı və onun emalı yayılmışdı. Bu sənətkarlıq emalatxanalarında satış məqsədilə yəhər, başmaq, ayaqqabı, çariq və başqa məhsullar istehsal olunurdu. Xanlıqlar inzibati cəhətdən mahallara bölündürdü. Quba xanlığında 7 (Quba, Rustov, Buduq, Xanlıq, Bərmək və b.), Talış xanlığında 6 (Ərkivan, Darı, Alar və b.), Qarabağ xanlığında 21 (Çalbayır, Kəbirli, Cavanşir, Zəngəzur, Mehri, Bərgüşəd, Qafan, Qaçarlı və b.) və s. mahallalar var idi. Mahallar öz növbəsində kəndlərə bölündürdü. Mahalların idarəsilə iri torpaq sahiblərindən təyin olunan mahal bəyləri və ya naiblər məşğul olurdu. Bu vəzifə irlə ilsa da, hər dəfə xan tərəfindən təsdiq edilməli idi. Kəndlər yüzbaşı və ya kəndxuda, şəhərlər isə kələntər və yaxud qalabəyi tərəfindən idarə olunurdu. Xanlığın idarəetmə sistemində çalışanlar demək olar ki, maaş almındı. Onların xidməti xəzinə üçün toplanan vergi hesa-

bına ödənilirdi. Xanlığın idarə olunmasında məhkəmə orqanlarının rolu mühüm idi. Məhkəmə sistemində başlıca yeri şəriət məhkəməsi tuturdu. Bununla yanaşı xanın da bu sahədə müstəsnə hüquq var idi. Bəzən məhkəmə funksiyalarını mahal bəyləri də yerinə yetirirdilər. Xanlıqların idarə sistemi bütövlükdə xanın qeyri-məhdud hakimiyətinin qorunmasına və onun iradəsinin sözsüz yerinə yetirilməsinə əsaslanırdı. [20;21;26;33; 41; 42]

**Torpaq sahibliyi.** Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları və dövrün digər mənbələrindən əldə olunan məlumatlar göstərir ki, ölkədə vahid siyasi hakimiyətin yoxluğu üzündən vahid torpaq fondunun olmadığı bir şəraitdə dövlət torpaqları üzərində ali mülkiyyətçilik hüquqı bütün ölkənin əvəzinə ayrı-ayrı xanlıqların hüdudları çərçivəsində məhdudlaşmışdı. Xanlıqların iqtisadiyyatında əsas yeri torpaq üzərində mülkiyyət təşkil edirdi. XVIII əsrin II yarısında Azərbaycan xanlıqlarında aşağıdakı torpaq mülkiyyəti mövcud idi:

**Divani-dövlət torpaqları.** Qeyd etmək lazımdır ki, XVIII əsrin II yarısında bu torpaqlar əvvələrdə olduğu kimi, bütövlükdə dövlət xəzinəsinin əlinde deyildi. Bu dövrdə dövlət torpaqlarının xan və xan ailəsi üzvlərinin torpaq sahələri ilə qarışması və divan torpaqlarının hesabına xüsusiyətçi torpaqların artması nəzərə çarpıldı. Bu torpaq mülkiyyəti xan və onun ailə üzvlərinin varlanması üçün əsas mənbələrdən birinə çevrilmişdi.

Qeyd etdiyimiz kimi, xanlar ən iri feodallar idilər. XVIII əsrin sonuna dair məlumatata görə, Şəki xanı hədsiz var-dövlətə, böyük torpaq sahəsinə malik idi. Sonuncu Şəki xanına atasından qalma 18 kənddə barama yetişdirmək üçün 100-lərlə tut bağları, 9 kənddə 126 tağarlıq çəltik əkin yeri, 8 kənddə 189 tağarlıq əkin sahəsi, iki yatağı, üç dəyirmanı, bir neçə dükəni var idi. Bunlardan başqa, Məhəmməd Həsən xan xanlığı dövründə 11 kənddə tut bağları, böyük üzüm və meyvə bağları, 5 kənddə 330 tağarlıq əkin sahələri, 8 kənddə çəltik əkin yerləri, 26 yataq, hamam, buzzxana və s. satın almışdı [116, 16–18]. Qarabağ xanlarının və ailə türvələrinin 130 kəndi var idi [117, 12–42].

Qarabağ xanları da Şəki xanları kimi öz mülklərini satın alma yolu ilə də genişləndirirdilər. Təkcə Salyan mahalında Şamaxı xanı Mustafa xana məxsus 25 mülk var idi. Bu mülklərdə 1400 ailə yaşayırırdı. Xanlara məxsus mülkiyyətin nə qədər böyük və çox olmasına XIX əsr xronist tarixçisi Mirzə Camal Qarabağı çox yaxşı əks etdirmişdir. O yazar ki, tək xanın kotanları bütün Qarabağ əhlinin cüt və kotanı qədərdir, hətta onlardan iki cüt də artıqdır. Bütün bu qədər taxıl, mal-qara qoşuna, saraya, hərəmxanaya, qonaqlara sərf olunardı [47, 163]. İrəvan xanlığının vəziyyətindən bəhs edən İ.I.Şopen yazır: “Bu torpaqlardan toplanılan bütün məhsul xanın sərəncamına keçirdi. Xanın çox geniş səlahiyyətləri vardı və divan torpaqlarından gələn gəlir bütünlükə onun sərəncamında idi. İrəvan xanları hər vasitə ilə xalisə və divan torpaqlarını genişləndirməyə çalışırdılar” [141, 989]. Qeyd etmək lazımdır ki, Qarabağ və elcə də digər xanlara məxsus mülkiyyətin nə qədər böyük və çox olmasını Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları da birmənalı olaraq təsdiqləyir [72, sənəd 412, 462–463]. Göründüyü kimi, məlumatlar xanların ixtiyarında olan torpaq mülkiyyəti barədə ilkin təsəvvür yaratmağa imkan verir.

**Mülk torpaqları.** İri bəylərə, mülkədarlara məxsus torpaq sahələri. Mülk torpaqları şəxsi mülkiyyət kimi satılı və ya başqa şəxsa bağışlama bildirdi. Bu torpaq sahələri hüquqi cəhətdən, adətən, nəsildən-nəslə keçirdi. Mülk torpaq mülkiyyəti müxtəlif olmuşdur. Onun ən geniş yayılmış formalarından biri mülkü-xalisə olmuşdur. Mülklərin hamisinin xalisə hüququ yox idi [42, 45]. Belə mülklərin sahibləri xan xəzinəsinə müəyyən ödənclər ödəməyə məcbur idilər. Mülkədarlar isə öz növbəsində torpaqlarında yaşayıb onu becərən rəiyyətlərdən vergi alırlırdı. Naxçıvan xanlığında onlar məhsulun 4/30 hissəsini alırlırdı [29, 48]. Beləliklə, yuxarıda gətirilmiş materiallardan göründüyü kimi, xanlıqlar dövründə mülk torpaq mülkiyyəti forması geniş yayılmışdı. Mülklər onların sahibləri olan mülkədarların şəxsi mülkiyyəti idi və onlar öz mülkləri ilə istədikləri kimi rəftar edə bildirlər.

**Tiyul.** Azərbaycan dilində “kiməsə çatan əşya”, “gəlir verən əşya”, “gəlir” mənasındadır. Türk ləhcələri lügətinin ilk

tərtibatçılarından biri V.V.Radlovun təbirincə isə tiyul “ömürlük istifadə üçün bağışlanmış torpaq sahəsi” deməkdir [128, 1380]. Müvafiq ədəbiyyat və mənbələrin məlumatına görə, torpaq sahibliyinin tiyul formasının bir neçə növü olmuşdur. Bu həmin növ torpaq sahibliyinin meydana çıxdığı dövrdən tarix boyu onun təkamülü, ayrı-ayrı regionlarda yaranmış tarixi şəraitlə bağlı olmuşdur. Hələ Səfəvilərin hakimiyyəti dövründən başlayaraq soyurqal, iqta kimi şərti torpaq sahibliyi aradan çıxmaga, onları tiyul şərti mülkiyyət forması əvəz etməyə başladı. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından məlum olur ki, tiyul torpaq sahibliyinin başlıca mənbəyi xanların özlərinə, daha doğrusu xan divanına məxsus torpaqlar idı. Xanlar ayrı-ayrı bəylərə onların xan qarşısındaki xidmətlərinə görə kəndlər, yaxud torpaq sahələri, otlqlar paylayırdı. Elə hallar da olurdu ki, xan xoşuna gəldiyi adamlara da tiyul bağışlayır və onlara bəy adı da bəxş edirdi [72, sənəd 411, 461; 141, 928–929]. “Akt”larda dərc edilmiş sənədlərdən o da məlum olur ki, tiyul sahiblərinin tiyuldarların hüquqları, onlara bəxş olunmuş kəndlərin camaatından yiğilan vergilərin böyük eksoriyyətinin özünə götürməsilə məhdudlaşdırıldı. Tiyul tiyuldara qısa müddətə, daha doğrusu, kənddə kəndxudalıq etdiyi müddətdə verilirdi. Kəndxudanın, yaxud da tiyuldarın həmin torpaq üzərində şərti mülkiyyət hüququ xanın iradəsindən asılı idi. Bu, ömürlük də ola bilərdi. Hətta nəslən də keçə bilərdi. Sonuncu halda tiyul hüququnun varisə keçməsi üçün xanın təzə fərmanı lazımlı idi [74, sənəd 214, 186–187]. Tiyuldarlar eyni zamanda xanların silahlı qüvvələrinin əsasını təşkil edirdilər. Onlar xanların ilk çağırışı ilə onlara tabe olan əhalini silahlandıraraq gəlməli idilər [72, sənəd 372, 426–427]. Bakı xanlığında tiyul torpaq mülkiyyət forması xeyli geniş yayılmışdı. Bakı xanı Hüseynqulu xan Bakı ətrafında olan Bilgəh, Türkən, Zirə, Bülbülə, Əmircan, Ramani, Məhəmmədli, Fatmayı, Novxanı, Kürdəxanı və bir çox başqa kəndləri tiyuldara vermişdi. XIX əsrin əvvəllərinə dair məlumatə görə Bakı ətrafi kəndlərin sayı 50-yə çatmadı və Hüseynqulu xan bu kəndlərin böyük hissəsini tiyul kimi bağışlamışdı. Bakı xanlığında tiyul torpaq sahibliyinin mülk

torpaq sahibliyinə təkamülü daha sürətli idi [29, 55]. Beləliklə, məlumatlardan göründüyü kimi, Azərbaycan xanlıqlarında tiyul torpaq sahibliyi geniş yayılmış, onun xarakterində dəyişikliklər baş vermişdir.

**Vəqf torpaqları.** Dini ocaqlara, məscidlərə, pirlərə, kilsələrə aid torpaq sahələri. Azərbaycanın XVIII əsr sosial-iqtisadi quruluşundan bəhs edən M.M.Gülmaliyev yazar ki, vəqf möiminlik və savab yiyəsi olmaq istəyən şəxsin öz əmlakını məşhur adamların və idarələrin xeyrinə keçirilməsi barədə müqavilədir. Bu müqavilə ilə mülkiyyət sahibi öz mülkiyyəti üzərindəki hüququnu itirirdi, lakin vəqf sahibi də həmin mülkün mülkiyyətçisinə çevrilmir, yalnız onun galirindən istifadə hüququ alırı. “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu”num 40-cı buraxılışında islam dini haqqında geniş elmi təsəvvür yaradın N.A.Karaulov yazar ki, vəqf qeyri-mənqul əmlakın, həmin əmlakdan yaxud onun galirindən istifadə etmək hüququ ilə müəyyən idarənin, yaxud cəmiyyətin xeyrinə verilməsidir. Idarə və cəmiyyətin vəqf üzərində mülkiyyət hüququ yoxdur, vəqf, almağın mülkiyyətidir [108, 42].

Məlumdur ki, vəqf mülkiyyəti Azərbaycanda hələ VII əsrdən, islam dininin yayılmağa başladığı dövrdə mövcuddur. Belə vəqf mülkiyyətinə Azərbaycanın müxtəlif xanlıqlarında rast gəlmək olar. Məsələn, Bakı xanlığında VIII imam Əli Rzanın bacısının qəbri olan “Bibi-Heybət məqbərəsi”nin vəqfi var idi. Bu məqbərənin və vəqfin başçısı Şeyx Bünyad nəslinin bu vəqfin gətirdiyi gəlirin yardımından istifadə hüququ var idi. Gəlirin o biri yarısı Bibi-Heybət məscidinə həsr olunurdu. Bibi-Heybət vəqfinin torpaqları, otlqları, Şix kəndində 3-neft quyusu, Zığ kəndində bağları və s. var idi. Qubalı Fətəli xan burada dəfn edildikdən sonra bu vəqfə neft quyuşu da verilmiş, vəqfin mütəvəlliisi toxunulmaz elan edilmişdi [53, 74]. Xanlıqdakı Şeyx Əbu-Səid məqbərəsi də böyük vəqflərdən biri idi. Şabanı, Şüvəlan və Bilgəh kəndlərindəki əkinlər, üzüm bağları və meşələrin bir hissəsi bu məqbərənin vəqfi sayılırdı [32, 135].

Gəncə xanlığında yerləşən İmamzadə adlanan məscidin vəqf əmlakını təşkil edən torpaq sahəsi 1200 hektara yaxın idi [32, 135].

Qarabağ xanlığında Gövhər Ağa vəqfi ən böyük vəqf sahələrindən idi. Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın tikdirdiyi Gövhəriyyə məscidinə məxsus olan bu vəqf özündə dörd kəndi birləşdirirdi [29, 57]. Beləliklə, məlumatlardan da göründüyü kimi, xanlıqlar dövründə Azərbaycanda digər torpaq mülkiyyət formaları ilə yanaşı, vəqf torpaqları da mövcud olmuşdur.

**Camaat torpaqları.** Bu torpaq sahələri əsasən kənd icmasına məxsus idi [122, 70; 14, 440–441]. İ.İ.Şopenin yazdığını görə, İrəvan xanlığında səkkiz icma var idi. İcmalara məxsus kəndlər mülk hüququ ilə həmin icmanın üzvü olan rəsiyyətə məxsus idi [141, 967–980]. Mənbələrin araşdırılması göstərir ki, xanlıqların əhali yaşayış və yaşamayan torpaqlarının böyük hissəsi taxıl, çəltik və pambıq əkinlərindən ibarət iri təsərrüfatları, tut, meyvə və üzüm bağları, yay və qış otlaqları, təsərrüfat tikililəri, əkinçilik və bağçılıq alətləri, iri mal-qara və qoyun sürülləri, at ilxiləri, xəzinə təsərrüfatlarından götürülen və sakinlərindən vergi kimi yıgilan müxtəlif növ kənd təsərrüfatı məhsulları xanın tərpənməz və tərpənən mülkiyyətini təşkil edirdi. Deyilənləri “Qarabağnamə” müəllifi M.C.Cavanşir belə təsvir edir: “Iran və Türkiyə padşahlarına boyun əymədən müstəqil hökmranlıq etmiş Qarabağ xanı İbrahim xan xanlığın bütün sakinlərinin malik olduqları qədər, hətta ondan da bir cüt artıq kotanla becərilən taxıl əkin sahələrinə, çoxlu tut bağına, üç-dörd min başlıq at ilxisina və iri qoyun sürüllərinə təkbaşına sahiblik edirdi” [47, 134–135]. Şəki hakimi Məhəmmədhəsən xanın (1784–1796) işa 1826-cı ildə tərtib olunan siyahıya əsasən 27 kənddə 222 tut bağı, 13 kənddə 591 taqarlıq məhsul verən taxıl əkin, 135,5 taqarlıq çəltik əkin, 11 dəyirmanı, 28 yatağı (qışlağı), 11 üzüm bağı və 264 dükəni var idi və bütün bunlardan xan ildə 5574 gümüş manat gəlir götürdü. Xanın bütün əmlakına 27926 gümüş manat qiymət qoyulmuşdu. Xəzinə təsərrüfatlardan yıgilan taxıl və çəltik məhsullarından 4921 gümüş manatlıq gəlir götürdü [109, 411–433].

Digər xanlıqlarda da becərilən torpaqların böyük hissəsi xan xəzinəsinin mülkiyyəti sayılırdı. Quba xanlığında bütün becərilən torpaqların  $\frac{3}{4}$ -nə qədərini xan xəzinəsinin mülkiyyəti təşkil edirdi [132, 14–15].

Aparılan tədqiqatlardan məlum olur ki, Azərbaycan xanlıqlarında dövlət (xəzinə) və xüsusi feodal torpaq sahibliyi formaları paralel surətdə, qarşılıqlı əlaqə və dəyişən nisbətdə mövcud olmuşdu. Mülk və tiyul torpaq sahibliyi bütün xanlıqlarda xüsusi feodal torpaq sahibliyinin iki əsas forması idi. Səfəvi dövlətinin tarixinin, xüsusilə Azərbaycan xanlıqlar dövrünün ictimai-iqtisadi tarixinin ayrı-ayrı məsələlərinin araşdırılmasına böyük əmək sərf etmiş görkəmli rus şərqşünası İ.P.Petuşevski xanlıqlar dövrü üçün nəinki bir və ya bir neçə kənddən ibarət feodal mülkünü, həmçinin suvarma şəbəkəsini, torpaq rentasının mülkədara çatan hissəsini və sahibinə gəlir getirən hər cür tərpənməz əmlaklı (bağ, üzümlük, otlaq, meşəlik və s.) mülk anlayışına daxil etmişdir [123, 184–185]. Xanlıqlarda mülk torpaq sahibliyi üç yolla: alqı-satqı, kənd icmalarının torpaqlarının feodallar tərəfindən tutulması və sülalə üzvləri olan və olmayan nüfuzlu bəy, ağa və sultanlara xanlar tərəfindən torpaq və kəndlərin daimi sahibliyə verilməsi yolu ilə yaranmışdı. Mülk torpaq sahibliyi hüququ ilə bağlı Qarabağ hakimi İbrahim xan tərəfindən 1794–1798-ci illərdə oğlu Mehdiqulu ağanın adına yazdırıldığı fərmanın təhlili göstərir ki, xan müxtəlif kəndlərdə 242 satın alınmış və ırsı torpaq sahəsi, 12 köç və 12 suvarma arxi üzərində daimi sahiblik hüququnun öz oğluna verilməsini rəsmi surətdə qanuniləşdirmişdi [9, F.73, siy.1, iş 1, v.6, 10–16, 33].

Azərbaycan tarixinin öyrənilməsinə dair mühüm mənbə olan Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında tərpənməz əmlakin kişi xətti ilə nəsildən-nəslə ötürülməsi də eks olunmuşdur. “Akt”lardan məlum olur ki, nəsil sonuncu kişinin ölümü ilə vərəsəsiz qalardısa, mülk kənar qohumlara və qadınlara ötürülmürdü, bu sonuncuların yalnız daşınan əmlak üzərində sahiblik hüququ təmin edilə bilərdi [74, sənəd 214, 188].

Görkəmli tarixçi İ.P.Petuşevskinin tədqiqatlarından məlum olur ki, mülk sayılan torpağın alqı-satqısı şəriət məhkəmələrində şahidlərin iştirakı ilə tərtib edilən qəbələ (mülk) kağızları ilə qanun gücü alır [123, 236–241] və bu hüquqi əməliyyat özgəninkiləşdirilən torpaqda yaşayan kəndlilərə, onların şəxsi əmlaklarına qətiyyən aid deyildi. Bunu xüsusilə Naxçıvan xanlığına aid sənədlər də təsdiq edir. Qəbələlərin təhlili göstərir ki, bir qayda olaraq, mülk kimi torpaqların, suvarma kanalları və otlaq yerlərinin satışı, bağışlanması və dəyişdirilməsi şəriət məhkəmələrində şahidlərin iştirakı ilə həyata keçirilirdi [114, 79].

Divan torpaqları dövlətin gəlirinin özəyini təşkil etsə də, xanlar XVIII əsrin II yarısında həmin torpaqları “səxavətlə” – bu və ya digər xidmətinə görə, xüsusilə döyüş meydانlarında fərqlənənlərə bir növ bağışlardılar. Belə torpaq sahələri tiyul adlanırdı. Tiyul torpağı almış şəxsin – tiyuldarın bu sahədən yalnız məhsul toplamaq hüququ vardı. Özü də tiyul daimi deyildi və nəsildən – nəslə də keçə bilərdi. Tiyuldar əldə etdiyi məhsulun müəyyən hissəsini xəzinəyə verməli idi [23, 51–52]. Görkəmli tədqiqatçı M.Abdullayev yazar ki, belə şərti torpaq sahibliyinin xanlıqlarda tədricən özünəməxsus yer tutması xəzinə (dövlət) torpaqlarının bir qayda olaraq bəy və ağalar, qulluq adamlarına bağışlanmasının kütləvi hal alması ilə six bağlı idi [18, 23]. Məlumatlardan da göründüyü kimi, feodal dağınıqlığı şəraitində ayrı – ayrı hakim xanlar öz hökmənliliklərini möhkəmlətmək üçün mərkəzdən qaçan qüvvələrə qarşı mübarizədə özləri üçün sosial arxa yaratmaq məqsədilə xan xəzinəsinə məxsus kəndlərin bir hissəsini ali zümərinin nümayəndələrinə səxavətlə bağışlamaq yolu tutmuşdular. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən hal bütün xanlıqlarda mövcud olmuşdur. Lakin fransız mənşəli rus tədqiqatçısı İ.I.Şopenin 1829–1832-ci illərdə rəsmən həyata keçirdiyi kameral təsvirin nəticələrində yalnız mülahizələr irəli sürür [141, 928–931].

Ayrı – ayrı xanlıqlar üzrə əldə olunan arxiv sənədləri və statistik materiallar torpaq sahibliyi formalarının qarşılıqlı əlaqə və nisbəti məsələsinin bir çox cəhətlərini aşdırmağa imkan

verir. 1819-cu il siyahıya alınması zamanı Şəki əyalətində qeydə alınan 163 kənddən 52-si (32%-i) xüsusi olaraq xan sülaləsinin üzvləri, qohumları və digər nüfuzlu bəy, ağa və sultanların mülkiyyətində idi. Bu kəndlər xalisə mülkü sayıldığı üçün xəzinəyə heç bir gəlir daxil olmurdu. Həmin 52 kənddən 35-də (67,3%) daimi və irsi torpaqların çoxunun mülkədarlar tərəfindən alqı-satqı yolu ilə əldə edildiyi sənədlərdə açıq surətdə göstərilir [2, F.24, siy.1, iş 72, v.1–67].

1820-ci il siyahıya alma materiallarına əsasən Şirvan xanlığında 198 kənd və 148 köçdə 10578 oturaq kəndli və maldar ailəsi qeydə alınmışdı. Həmin 198 kənddən 137-si və yaxud 69,2%-i feodal torpaq sahibliyinin payına düşdü ki, bu kəndlərdə bütün kəndli ailələrinin 57,5%-i və yaxud 6090 ailə yaşayırırdı [3, F.24, siy.1, iş 84, v.1–129].

Şirvan xanlığında xan xəzinəsinə məxsus sayılan 67 kənddə bütün kəndli ailələrinin 4488-i, yaxud 42, 5%-i cəmləşmişdi. Beləliklə, Şirvan xanlığında xəzinəyə məxsus torpaq fondunun xüsusi çəkisi feodal torpaq sahibliyinə nisbətən aşağı idi. Qeydə alınan 148 köçün 44-ü və ya 30%-ə yaxını feodalların sahibliyində, qalanları – 104-ü və ya 70%-i isə xan xəzinəsinin ixtiyarında idi [3, F.24, siy.1, iş 84, v.1–129].

1823-cü il siyahıya alınması zamanı Qarabağ xanlığında 18563 ailə qeydə alınmışdı. Şuşa şəhərində yaşayan 1462 ailəni çıxmışla, qalan 17101 ailə 367 kənddə və 282 eldə cəmlənmişdi [4, F.24, siy.1, iş 141, v.1–226]. Qaynaqların müqayisəli təhlili göstərir ki, bəylərin sahibliyində olan torpaqların bir hissəsi şəxsi təsərrüfatlar üçün ayrılrırdı. Məsələn, Şəki xanlığında bəylərin mülkədar hüququ ilə sahiblik etdikləri 35 kənddəki pulla satın alınan torpaqların xüsusi olaraq bəylər üçün ayrılan hissəsindəki taxıl taxıl əkinləri və tut bağları yardarlıq – icarə şərti ilə kəndlilər tərəfindən becərildiyindən [2, F.24, siy.1, iş 72, v.1–67] biyarla heç bir əlaqəsi yox idi. Xanlıqlarda feodal istismarının, feodallar və onların vergi yığanları tərəfindən edilən özbaşınalığın güclənməsi şəhər və kənddə sinfi zdidiyatları kəskinləşdirirdi. Kəndlilər öz torpaq sahiblərinin

yanından qaçı, bəziləri kiçik dəstələr yaradıb feodalları öldürür, onların malikanələrini yandırırdılar. Onlar silahlı üsyana da əl atırdılar. XVIII əsrin II yarısında Şəki xanlığının Küngüt kəndində Məhəmməd Hüseyn xan Müştəq əleyhinə böyük üsyən qalxdı. Lakin xanın cəza dəstəsi üsyəni qəddarlıqla yatırıldı. XVIII əsrin 60–80-ci illərində Şamaxı, Naxçıvan və Dərbənddə feodal zillmünə qarşı çıxışlar oldu. Lakin bu çıxışlar kortəbi xarakter daşıdığı üçün tezliklə yaturıldı.

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından məlum olur ki, Şirvan xanlığında isə feodalların bir hissəsinin xalisə mülklərindəki şəxsi təsərrüfat və bağlıları hər cür hüquqi əməliyyatlara məruz qala bilərdi. [73, sənəd 354, 473].

## 1.2. Sınıflar, vergi və mükəlləfiyyətlər

Tarixi ədəbiyyatın və dövrün əsas qaynaqlarının öyrənilməsi göstərir ki, əvvəller olduğu kimi, Azərbaycan xanlıqlarında da feodallar və kəndlilər əsas sınıfları təşkil edirdi. Xan, bəy, sultan və məliklərdən, habelə torpaq sahiblərindən əlavə, feodal zümərəsinə ruhanilər, yarımköçəri tayfaların başçıları olan elbəyilər də daxil idi. Xidmət müqabilində yarım oturaq, bəzən isə oturaq kəndlilərlə birlikdə torpaq alan elbəyilər eyni zaman da torpaq sahiblərinə çevrilirdilər. Elbəyilər xan qarşısında hərbi mükəlləfiyyət daşıyırdılar [14, 441; 23, 46; 20, 39; 32, 19].

XVIII əsrin II yarısında Azərbaycan xanlıqlarının yaranması nəticəsində sosial-silki quruluşda da özünəməxsus dəyişikliklər meydana gəldi. Azərbaycan xanlıqlarında sosial-silki strukturun yuxarı pilləsində dayanan feodalların başında ali, hakim xan titulu daşıyan müstəqil hökmədarlar dururdu. Yerli hakim xanlar xanlıqları özləri müstəqil surətdə idarə edirdilər. Bu dövrdə hakim xanlar və onların sülalə üzvləri ilə yanaşı, cəmiyyətin ali silkinin təmsil edən bəylər iki dərəcəyə bölündürdü: birinci dərəcəyə xan hakimiyyətinə tabe olan keçmiş xırda hakimlərin nəslinin nümayəndləri olan, həmçinin bu ada Səfəvi şahları və Nadir şah Əfşarın dövründə xanlar tərəfindən layiq

görülən köklü bəylər mənsub idilər. Bu bəylər xalq içərisində böyük hörmətə və təsir gücünə malik olduqlarından xanlar onlarla çox ehtiyatla davranırdı. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından məlum olur ki, Şəki xanlığında ali silkin birinci pilləsini bir çox bəy və məliklərin tabe olduqları sultanlar və əsilzadə ləyaqətini qədim zamanlardan daşıyan nəslə bəylər təşkil edirdi [73, sənəd 354, 471]. Sultanların və nəslə bəylərin hüquq və imtiyazları eyni olsa da, birinci xan divanında və müşavirələrdə daha üstün tutulur və onlara daha mühüm tapşırıqlar verilirdi. Hər iki rütbə, adırsən varislərə ötürürlərdü [72, sənəd 373, 430]. Şirvan xanlığında isə öz adını Səfəvi şahlarından alan köklü bəylər bu ada xanlar tərəfindən layiq görülen nəslə bəylərlə eyni hüquq və imtiyazlara malik olsalar da, xalq içərisində daha böyük nüfuz sahibi kimi bəzən hətta xana itaət etməkdən boyun qaçırdılar [73, sənəd 354, 473–474]. Azərbaycanın bütün xanlıqlarında öz adını yerli hakimlərdən alan bəylərin məşəyi, demək olar ki, eyni məzmun daşımışdır. Qafqaz Arxeoqrafiya Komissiyasının Sənədlərində bu barədə oxuyuruq: “Xan adı bir nökərə də bəylilik verə bilərdi, ancaq bəy adı ən azı üç nəsildən sonra sərbəst surətdə övladlara ötürüle bilərdi. Şəxsi bəy adı daşıyan şəxs öldükdən sonra bu ad yalnız xüsusi mərhəməti sayəsində onun övladlarına bağışlana bilərdi” [72, sənəd 373, 429].

Azərbaycanın xanlıqlar dövründə ali silkin daşıdığı titulların təhliline xüsusi diqqət yetirən A.A.Bakıxanov cəmiyyətin sosial strukturunda, ali silkin tərkibində baş verən dəyişiklikləri, bir dərəcədən başqasına keçidin dinamikasını araşdıraraq göstərirdi ki, XVIII əsrin II yarısında daşıdığı vəzifəyə və sədaqətli qulluğa görə şəxsi bəy tituluna layiq görülen şəxslər bir neçə nəsil keçəndən sonra nəslə bəylərə, nəslə bəylər isə tədricən köklü bəylərə çevrilmiş, feodalların bir hissəsi isə xanlar tərəfindən yenice şəxsi bəy tituluna layiq görülmüşdülər [18, 39].

S.Əliyarlının redaktorluğu ilə işiq üzü görmüş “Azərbaycan tarixi”ndə yazılır ki, bəylər böyük siyasi qüvvə idi. Xanın hakimiyyətinin möhkəmliyi xeyli dərəcədə bu silkdən asılı idi.

Bununla yanaşı, xanlar bu və ya digər bəy ailəsinin güclənməsinə qısqancılıqla yanaşır, onun qarşısını almaq məqsədilə mülklərin idarə edilməsinə varislərdən ən kiçiyini və ya hətta yan şaxədən olanı tasdiq edir, beləliklə bəy ailəsinin güclənməsinə imkan vermirdilər. Belə bir vəziyyət bütün xanlıqlara aid deyildi. Bəzi xanlıqlarda bəylərin mövqeyi o qədər də güclü deyildi. Gəncə xanlığında bəylər xanın xeyrinə mükəlləfiyyət daşıyırıdı. Bakı xanlığında isə bəylər kasıblaşaraq bəzən aşağı silkə qarışırıdı [17, 561].

Sultan, ağa, məlik titullarına nisbətən bütün xanlıqlar üçün daha ümumi ad-bəy titulu daşıyan feodalların başlıca silki imtiyazları vergi immuniteti, tabelikdə olanlar üzərində az və ya çox dərəcədə məhkəmə və inzibati hakimiyyətin təmin edilməsi, xan sarayında, qoşunda və idarəcilikdə müəyyən mövqe və vəzifələr tutulması və s. üstünlüklərlə məhdudlaşırıdı. Həmin imtiyazların daşınması üçün xan sülaləsinin üzvləri və qumuları olan əsil bəylər bu adla bağlı heç bir hüquqi sənədə malik olmadıqlarından əsilzadəlik daha çox ictimai şüur kateqoriyası kimi çıxış edirdi. Bu ada xanlar tərəfindən layiq görülən bəylərin silki hüquqlarının təminatı torpaq sahibliyinin təminatının dərəcəsi ilə sıx bağlı idi. Müsəlman bəyliyinin torpaq sahibliyi hüququna təminat verən xan təliqəsi dolayı yolla onların bəy adı daşımاسına hüquq verən sənəd rolu da oynayırdı. Sənədlərin birində göstərildiyi kimi, adını (bəy, ağa) son xanlardan alan bəylərə ömürlük bağışlanan kəndlər üzərində bu vərasəlik hüququnun tanınması, eyni zamanda bəy uşaqlarının bu adı daşımağa icazə verilməsi demək idi. Ancaq bəzi hallarda üzərində vərasəlik hüququ tanınmayan kəndlərin sahibi olan tiyuldar bəylərin övladlarına da xan mərhəmət göstərib, bəy adı bağışlayırdı [109, 119]. Məlumatlardan da göründüyü kimi, Azərbaycan feodallarının torpaq sahibliyi ilə bağlı hüquqları onların sosial-silki hüquq və imtiyazlarının başlıca şərtini təşkil edirdi.

Xanlıqlar dövründə Azərbaycanda kəndli sinfini əsas etibarilə rəiyyət, rəncbər və elatlar təşkil edirdi. Rəiyyət kənd icmasının xəzinə və ya ali silk torpaqlarında yerləşməsindən as-

lı olaraq dövlət və sahibkar rəiyyətlərinə bölündürdü. Onların pay torpaqları, burada təsərrüfat qurmaq və ya inkişaf etdirmək üçün əmək alətləri və iş heyvanları var idi. Rəiyyətlər müəyyən vergi və mükəlləfiyyətlər yerinə yetirməli idi. Təkcə Qarabağ xanlığı üzrə bu mükəlləfiyyətlərin sayı 20-yə çatırdı. Onların içərisində məlcəhət, salyanə, dərgalıq, bayramlıq, cütpulu və başqalarını göstərmək olar. Digər xanlıqlarda da belə vergi və mükəlləfiyyətlər var idi [31, 53]. İrəvan xanlığı tarixini araşdırıran F.Əliyev yazır: "Kəndli sinfinin özəyini təşkil edən rəiyyətlər kənd icması tərəfindən ayrılmış torpağıbecərir və əldə etdikləri məhsulun 1/10-dən 1/5 hissəsinə qədərini renta şəklində feodalə verirdilər. Bəzi rəiyyətlər öz torpaqları yararsız olduğundan və suvarma cəhətdən korluq çəkdiklərinə görə feodaldan daha ağır şərtlərlə sahə icarəyə götürür və əldə etdikləri məhsulun ½-dən üç hissəsinə qədərini feodalə verməyə məcbur olurdular. Rəiyyətlər nəinki torpaqlarınbecəriləməsi ilə məşğul olur, həm də feodal torpaqlarında bir sıra tikinti işləri görürdülər. Rəiyyətlərin vəziyyəti həm də ona görə ağırlaşırıdı ki, feodaldan aldıqları əmək alətləri, toxum və s. üçün əldə etdiyi məhsulun müəyyən hissəsini də feodalə verməli olurdular" [23, 46]. Müəllif daha sonra yazır: "Kəndlilərə becərdikləri feodal torpaqlarını atıb başqa yere getməyə hüquqi cəhətdən icaza veriliirdi. Lakin təcrübədə çox nadir hallarda bu cür köcmə əməliyyatı baş tuturdu. Belə hallarda onlar bir sıra çatınlıklarla qarşılaşırdılar ki, bu da rəiyyətlərin könüllü şəkildə köçmələrinə imkan vermirdi; köcməzdən əvvəl rəiyyət öhdəsinə düşən bütün işləri başa çatdırımalı, torpaqla bağlı olan bütün mükəlləfiyyətləri yerinə yetirməli idi. Rəiyyət başqa bir yere köçəcəyi barədə neçə ay əvvəl feodalə xəbər verməli idi, öz borclarını və vergilərini vaxtında ödəməli idi" [23, 46]. Beləliklə məlumatlardan aydın olur ki, kəndlilərin şəxsi azadlığı nəzərdə tutulsa da, əslində onlar asılı vəziyyətdə idilər.

Tarixi ədəbiyyatdan məlum olur ki, rəncbər qrupuna məxsus olan kəndlilər daha ağır vəziyyətdə yaşayırıdlar. Nə torpağı, nə də əmək aləti olmayan rəncbərlər xan, sultan, məlik,

bəy və digər feodalların torpaqlarında işləyir və əldə edilmiş məhsulun, adətən 1/3 hissəsini alırdılar. Rəncbərlərin əməyindən nisbətən ağır işlərdə-çəltik, pambıqçılıq və ipəkçiliklə bağlı işlərdə istifadə edilirdi. Rəncbərlər üzərində feodal hüququ heç nə ilə məhdudlaşdırılmırıldı. Belə ki, feodal rəiyyətdən fərqli olaraq rəncbəri torpaqla birlikdə istədiyi adamlara həmişəlik verə də bilərdi... Rəncbərlər müxtəlif vergiləri verməklə yanaşı, həm də torpağı şumlamalı, məhsulu yiğmalı, çəltik plantasiyalarını becərməli, təsərrüfat üçün lazımlı olan ağac məmulatları, habelə odun gətirməli və kənd təsərrüfatı məhsullarını lazımlı olan yerə çatdırılmalı idilər [23, 47]. İ.P.Petruşevskinin tədqiqatlarından məlum olur ki, kəndlilər bu cür çətinliklər qarşısında bəzən başqa yerlərə qaçmağa məcbur olur və beləliklə də, rəncbərlərin sırası genişləndirdi [123, 13; 24, 20]. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında deyilir ki, feodallar qaçqın kəndliləri öz yerlərinə geri qaytarmaları haqqında bir-biri ilə razılığa gəlirdilər [67, sənəd 1081, 628]. Quba xanlığı üzrə görkəmli tədqiqatçı T.Mustafazadə rəncbərlərin vəziyyəti ilə bağlı bir qədər fərqli fikir yürüdür. Müəllif yazır: “Bəzən rəncbərlər müəyyən qədər pul verməklə ağa üçün işləməkdən azad olunurdular. Məsələn, bir mənbəyə görə, bəyə 10 manat gümüş pul verən şəxs onun üçün işləməkdən azad edilirdi” [42, 48]. Onu da qeyd edək ki, Arxiv sənədlərindən əldə olunan məlumatlar göstərir ki, xanlıqlardakı əhali yaşayan torpaqların bir hissəsi xəzinənin və sülalə üzvlərinin mülkiyyətində, digər hissəsi feodalların mülk və tiyul sahibliyində, bir hissəsi kənd icmasının kollektiv sahibliyi və istifadəsində, bir qismi dini idarələrin vəqf fondunda, qalan hissəsi isə ayrı-ayrı təsərrüfata malik kəndlilərin mülkiyyətində idi [16, F. 2, is 1340, v. 54–57]. Dövlət (xəzinə) kəndlilərinin birgə becərdikləri əkinlərin illik məhsulu, fərdi kəndli təsərrüfatlarından natural və pul şəklində yığılan vergilər, xanlığın kəndlilərinin bir hissəsinin işləyib-ödəmə qaydasında becərdikləri əkinlərdən götürülən məhsullar, mülk və tiyul torpaqlarından yığılan vergilər xan xəzinəsinin başlıca gəlir mənbələrini təşkil edirdi.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın ayrı-ayrı xanlıqlarında xəzinə kəndlilərinin kənd icmasında (camaat) birləşməyən hissəsi rəncbərlər adlanan xüsusi kəndli zümrəsini təşkil edirdi. M.M.Gülmaliyev yazır: “Rəncbərlərin sıralarını doldurulan əsasən qaçqın kəndlilər idilər. Şəki xanlığına dair bir sənəddə deyilir ki, onlar başqa xanlıqlardan olub bu yerlərə qaçmış qaçqınlardır. Onlar o vaxt bəylərin, din xadimlərinin, yüzbaşaların, başqa şəxslərin himayəsinə siğnmiş, onlar isə qaçqınlar üçün ev düzəltmiş, təsərrüfat üçün lazımi şəyər, torpaqla təmin etmiş və bütün bunlara görə qaçqınlar həmin adamlara ömürlük borclu olmuş və məhsulun müəyyən hissəsi müqabilində onun torpağını, yaxud bağını becərir, onun ilk tələbi ilə hər cür xidmət göstərməyə hazır idilər” [29, 39]. “Akt”larda deyilir: “Elə hallar olurdu ki, hər hansı şərait üzündən iflasa uğramış rəiyyət özünün bütün əmlakını satmağa məcbur olur, özləri isə rəncbərə çevrilirdilər. Xanlar rəiyyətlərin öz əmlaklarını satmağa mane olmur dular, belə ki, rəiyyətin əmlakını satın almış şəxslər onların əvəzinə vergi verməyi öz üzərlərinə götürürdülər” [72, sənəd 373, 428]. Cənubi Qafqazda kəndli məsələsindən bəhs edən S.L.Avaliani sahibkar kəndliləri zümrəsindən olan, rəiyyətlərdən fərqli olaraq heç bir kəndli icmasında birləşməyən rəncbərləri mənşeyinə görə üç yerdə ayırdı:

1. Başqa xanlıqlardan qaçış gələrək sahibkar kəndlərində məskən salan, bəylərin xüsusi təsərrüfatlarını becəren rəncbərlər;
2. Xan tərəfindən sədaqətli qulluğa görə bəylərə və digər zümrənin nümayəndələrinə vəzifə müddətində, ömürlük və irsi olaraq rəncbər kimi bağışlanan rəiyyətlər;
3. Kənd icmasının torpağını zəbt edən feodallar tərəfindən rəncbərlərə çevrilən və ya ehtiyac üzündən öz torpağını bəyə sataraq rəncbər zümrəsinə keçənlər [82, 151–152].

Arxiv sənədlərinə istinad edən M.M.Gülmaliyevin məlumatlarından aydın olur ki, xanlar çox böyük səxavətlə, onun qarşısında olan xidmətlərinə görə bəylərə rəncbərlər bağışlayı-

dilar. Xanlar bəzən mahal naiblərinə, ruhanilərə birdən-birə 15-20 rəncbər ailəsi bağışlayırdı. Belə hallar da olurdu ki, xanlar bu və ya digər bir bəyi kəndə yüzbaşı, kəndxuda təyin etdikdə, ona eyni zamanda təsərrüfatında işləməsi üçün rəncbərlər də bağışlayırdı. Bu bəylər həmin rəncbərlərin əməyindən yalnız kəndin kəndxudusası olduğu müddətdə istifadə edə bilərdilər. Bəy kəndxudalıqdan getdiğdə, rəncbərlər də onun ixtiyarından çıxır, təzə kəndxudanın sərəncamına keçirdilər. Əslində isə çox zaman kəndxudalıq nəsildən-nəslə keçdiyindən, onların sərəncamında olan rəncbərlər də nəsildən-nəsilə keçirdilər [29, 41]. Beləliklə, ilk mənbələrin və tarixi ədəbiyyatın məlumatları əsasında bəylərə, din xadimlərinə və başqa şəxslərə məxsus rəncbərləri, onların yaranma mənbələrinə görə 3 qrupa bölmək olar:

1. Başqa xanlıqlardan köçüb gələnlər.
2. Öz əmlaklarını satıb müflisləşmiş rəiyyətlər.
3. Xanların rəiyyətlikdən rəncbərləyiçəvirdikləri kəndlilər.

Azərbaycanın bəhs olunan dövrü ilə bağlı araştırma aparılan tədqiqatçılar, ilk növbədə Ə.Qubaydulin, V.N.Leviatov, i.P.Petruşevski rəncbərləri “təhkimli kəndlə” adlandırır [90, 28]. Qeyd etmək lazımdır ki, Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında müəlliflərin bu fikirləri təsdiqlənir. Bəhs olunan mənbədə deyilir ki, rəiyyət icma üzvü olduğu halda, rəncbər icmadan kənardə idi. Bəy rəncbərləri harada istəsə idi, orada yerləşdirə bilərdi [70, sənəd 1031; 72, sənəd 478]. Fikrimizcə, gətilən bu dəlillər, əlbəttə, rəncbərlərin təhkimli olması mülahizəsinə tam təsdiqləyə bilməz.

Feodal ara müharibələri və siyasi mübarizə şəraitində kəndlilərdən yüksələn vergilər hesabına doldurulan xan xəzinəsinin böyük hissəsi qoşunun saxlanılmışına sərf edildi. Maaf və nökər sayılan şəxslərin, daha çox maldarlıqla məşğul olan ellərin böyük hissəsi xan qoşununun əsas özəyini təşkil edirdi. Onu da qeyd edək ki, tarixi ədəbiyyatda maafların sınıfı mənsubiyyəti barəsində müxtəliflik hökm sürür. M.M.Gülmaliyev bu barədə belə yazır: “Maaflar, ərəbcə vergi və mükəlləfiyyətlərdən azad olmuşlar deməkdir. Adətən hökmədar, xan qarşısında xüsusi xid-

mətlərinə görə, xüsusən hərbi xidmətlərinə görə bəzi xan fərmanı ilə həmin kəndlilər vergi ödəməkdən və mükəlləfiyyət daşımaqdan azad edilirdilər. Bütöv bir kəndin əhalisinə də maaflıq hüququ verilməsi məlumdur. Məsələn, Quba xanının xüsusi fərmanı ilə Xudat kəndinin camaati xana xüsusi xidmətinə görə vergi ödəməkdən və mükəlləfiyyət daşımaqdan azad edilmişdi” [29, 47] Göründüyü kimi, müəllif maafları ayrıca bir sınıf kimi nəzərdən keçirir. Bu haqda “akt”lardan məlum olur ki, xanlar maaf hüququ verdikləri kəndliləri kəndlərdə öz adamları hesab edir, onlara arxalanır, maafları digər kəndlilərə qarşı qoyurdular. Onlar xanın çağırışı ilə öz atları, silahları ilə gelməli idilər [73, sənəd 354, 470-474; 81, 79-80].

Maafların sıraları müxtəlif yollarla dolurdu. Bəylərin rəiyyət qızından doğulmuş uşaqları, həmin qızın qardaşları, yaxud atası bəyin ricası ilə maaflar sırasına qatılırlırdı. Sayca o qədər də çox olmayan maaflarla xanlıqların hamisində rastlaşmaq olardı. Maaflıq çox vaxt nəsildən-nəsilə keçirdi. Kəndlərin yüzbaşları, kəndxudaları, mirab və koxaları da maaf hesab edilirdilər. Bu vəzifələr də əsasən nəsildən-nəslə keçirdi [17, 561; 29, 47]. Beləliklə, məlumatlardan belə nəticə çıxarmaq olur ki, xanlıqlar dövründə maaflar ayrıca bir sınıf kimi mövcud olmuş, xanlığın keşiyində dayanmışdır.

**Vergi və mükəlləfiyyətlər.** Dövrün mənbələri və tarixi ədəbiyyatın araşdırılması onu deməyə əsas verir ki, xanlıqlar dövründə Şimali Azərbaycanda mövcud olan vergilərin sayı və miqdarı müxtəlif idi. Bu vergilər əsasən məhsulla, qismən isə pulla alınırdı.

Xanlıqlarda xəzinəyə məxsus kəndlərdə bütün vergilərin yüksələsi kimi çox mühüm vəzifə bir qayda olaraq xanın göndərdiyi məmurlara (xanlıqların əksəriyyətində darğalara, Şirvanda qasımdarlarla, Naxçıvanda sərkarlara) tapşırılırdı. Əsl qanunsuzluq və özbaşınalıq nümunəsi olan bu məmurlar vergi yüksələn zaman sakinləri ölçüdə, çəkidi və qiymətdə aldadır, bəzi yerlərdə məhsulun 1/10-nı, bəzən isə hətta 1/5-ni təşkil edən darğalıq haqqı ilə kifayətlənməyərək əhalidən qanunsuz vergilər

toplamaqdan belə çəkinmirdilər [72, sənəd 454, 501]. Sakinlər üzərində “yüz gözlə nəzarəti” həyata keçirən bu acgöz və soyğunçu məmurların qanunsuz hərəkətlərinə xanlar çox zaman göz yumurdular.

Şimali Azərbaycanda xanlıqlar dövründə mövcud vergi-maljyyə sistemi çoxnövülüyü və mürəkkəbliyi ilə diqqəti cəlb edir. Məsələn, belə vergilərin Şəki xanlığında 12, Şirvan xanlığında 20 adda olduğu arxiv sənədlərindən məlum olur [11, F.91, siy.2, iş 1, v.271].

Bütün xanlıqlar üzrə (xüsusilə Şəki, Şirvan, Qarabağ və s.) dəyişən vergilər içərisində malcəhət başlıca yer tutaraq məhsulun 1/10-dən 1/3-dək hissəsini təşkil edirdi. Çox zaman buğda, arpa və çəltik məhsullarının 1/10-i, ipək, pambıq məhsullarının isə 1/5-i malcəhət vergisi kimi torpaq sahibinə ödənilirdi [11, F.91, siy.2, iş 1, v.271]. Daimi natural vergilərə gəldikdə isə Şəki xanlığında müstəmir, Şirvanda isə sursat adı ilə tanınan və xəzinəyə hər il məhsulun kəmiyyət və keyfiyyətin dən asılı olmayaraq sabit miqdarda ödənilirdi. Şirvan xanlığında isə sabit vergilər içərisində pulla ödənilən bağıbaşı, xərac, darğalığın xüsusi çəkisi yüksək idi [12, F.91, siy.2, iş 1, v.268-271].

Tarixi ədəbiyyatın izlənilməsi isə onu deməyə əsas verir ki, Qarabağ xanlığında ipəyin və taxıl məhsulunun 1/5-i natural şəkildə xəzinəyə ödənilir, xəzinə torpaqlarından əkin üçün istifadə edən kəndli həyətlərindən isə məhsulun 1/5-i yox, 1/10-i dəyişən illik məhsul vergisi kimi alınır [83, 82]. Quba xanlığında isə yerli qaydaya əsasən xəzinəyə məxsus kəndli həyətlərinin hər biri ildə natural vergi kimi I rüb buğda (hər 10 rübdən),  $\frac{1}{2}$  rüb arpa (hər 10 rübdən) və 1 manat 50 qəpik (xan pulu) pul vergisi ödəməli, ipəkçiliklə məşğul olan kəndli həyəti isə əlavə olaraq məhsulun 1/10-ni də xan xəzinəsinə verməli idi [83, 24]. Bütün bunlar göstərir ki, məhsulun müəyyən hissəsinin malcəhət və bəhrə vergisi kimi xan xəzinəsinə ödəyən kənd icmaları və fərdi kəndli təsərrüfatlarında istehsal prosesinə xanlar müdaxilə etmirdilər. Qafqaz Arxeografiya Komissiyasının Aktlarından məlum olur ki, Naxçıvan xanlığında sərdara məxsus

torpaqlarda öz istehsal vasitələri ilə taxıl əkib-becərək məhsulun 1/3-ni xəzinəyə ödəyən bəhrəkərlərdən fərqli olaraq yarıəkər adlanan sakinlər torpağı yalnız sərdarın verdiyi toxum, xış, iş heyvanı və digər alətlərlə yardarlıq şərtləri ilə becərildilər [72, sənəd 354, 496-501; 73, sənəd 394, 516].

Xanlıqlar dövründə rəncbərlik institutunun inkişafı ilk növbədə kənd icmalarının istifadəsində olan torpaqların əla keçirilməsi hesabına xanların və iri feodalların şəksi təsərrüfatının artması və yardarlıq icarəsi formasının genişlənməsi ilə sıx surətdə bağlı idi. XVIII əsrin II yarısında xanlıqların bir çoxunda, xüsusilə də Şəki və Şirvanda hakim xanlar icmada birləşən kəndlilərin bir hissəsini və başqa yerlərdən qaçıb gələn kəndliləri öz yardar-rəncbərlərinə çevirmişdilər. Dövrün mühüm mənbəsi olan “Akt”lardan məlum olur ki, Şəki və Şirvan xanlıqlarında başlıca olaraq xəzinəyə məxsus ipəkçilik təsərrüfatlarını, üzüm və meyvə bağlarını, qismən də taxıl əkinlərini becərən rəncbər ailələrinin bir hissəsi istehsal vasitələrindən və torpaq payından məhrum idi, digər hissəsi isə kiçik ölçüdə torpağa (bağ kimi) və bəzi əkinçilik alətlərinə malik idi. Mənbə təsdiq edir ki, xəzinəyə məxsus rəncbərlər təsərrüfatları, bir qayda olaraq, yardarlıq şərtləri ilə becərildilər. Şəki xanlığında xana məxsus 450-yə yaxın tut bağı onun ayırdığı kənd təsərrüfatı alətləri vasitəsilə rəncbərlər tərəfindən yardarlıq qaydasında becərilirdi. Şəki mahalında ipəkçilik təsərrüfatlarından yığılan məhsulun (barama) bölgüsündə iştirak edən dərğalar toxumluğunu ayırdıqdan sonra qalan məhsulu xan xəzinəsinə və rəncbərlər arasında yaribayarı bölüşdürürlər, rəncbərlərin payına düşən baramanın hər batmanından isə 3 stil özü üçün ayırrırdı. Xanlığın Ağdaş və Ərəş mahallalarında isə bölgü bir qədər fərqli aparılırdı: toxumluq götürüldükdən sonra beş hissəyə ayrılan baramanın çoxu-üç hissəsi xəzinəyə, iki hissəsi isə rəncbərlərə çatırırdı [73, sənəd 354, 472]. Şirvan xanlığında isə bir qədər fərqli halin olduğunu müşahidə etmək olar. Belə ki, sənədlərdən məlum olduğuna görə, Şirvan xanlığında xana məxsus istehsal vasitələri ilə rəncbərlər tərəfindən becərilən meyvə və qismən də tut bağla-

rindan alınan məhsulun bir hissəsi istehsal vasitələrinin xərcini ödəmək üçün ayrıılır; qalan məhsulun  $\frac{1}{4}$ -i rəncbərə,  $\frac{3}{4}$ -ü isə xana çatırdı [73, sənəd 354, 475]. Həmin şərtlər daxilində, yararsız hala düşdükdə yeni əkinçilik alətləri və iş heyvanı ilə xan tərəfindən təmin edilən taxılçı rəncbərlər isə məhsulu xanla yaribayarı böldürülər, çəltik əkən rəncbərlər isə torpağın və məhsulun keyfiyyətindən asılı olaraq bəzi yerlərdə yiğilan çəltiyin  $1/3$ -ni, əksər mahallarda isə  $2/5$ -ni əldə edirdilər [5, F. 24, siy.1, iş 335, vər.13–14]. M.Abdullayevin fikrincə, xəzinə torpaqlarında yerləşən və əkin sahələrini becərən rəncbər ailələri bir qayda olaraq digər vergi və mükəlləfiyyətlərdən azad sayılırlar da, sakinlərə nisbətən ən ağır istismar şəraitində yaşayırlar [18, 45].

Arxiv materialları göstərir ki, xanlıqlarda kəndli icmalarının məskən salmadığı və rəncbər əməyindən istifadə edilməyən xəzinə əkinçilik və bağçılıq təsərrüfatları bir qayda olaraq bütün sakinlər üçün ümumi sayılan işləyib–ödəmə mükəlləfiyyəti vasitəsilə becəriliirdi. Məsələn, Şirvan xanlığında xəzinəyə məxsus taxıl əkinlərinin bir hissəsinin becərilməsi, məhsulun yiğilması, döyülməsi və təmizlənməsi, tut bağlarının təzələnməsi, hasarlanması, suvarma arxlarının təmizlənməsi və yenisinin çəkilməsi kimi işlər bütün sakinlərin məcburi qaydada ilin bir neçə günü ərzində cəlb edildiyi biyar mükəlləfiyyəti nəticəsində görülürdü [6, F. 24, siy.1, iş 335, vər.13]. Şəki xanlığında isə belə taxıl əkinlərinin becərilməsi; məhsulun yiğilması kimi təsərrüfat işlərini yerinə yetirmək üçün bütün xəzinə sakinləri hər il 500 xış, 2912 nəfər biçinci ayırmalı idi [7, F. 24, siy.1, iş 392, vər.30–34]. Beləliklə, mənbələrin məlumatı əsasında xanlıqlar dövründə vergi-maliyyə sisteminin təhlili onu deməyə əsas verir ki, daimi və dəyişən natural və pul vergilərinin ümumi miqdarı haqda məlumatla kifayətlənən hakim xanlar həmin vergilərin daxili bölgüsünə və yığımına qarışmındılar. Deyilənləri “Akt”lар da təsdiqləyir. Sənədlərin birində deyildiyi kimi, xanlar tərəfindən təyin edilən mahal naibləri və kənd böyükələri həmin vergiləri çox vaxt adambaşı deyil, mahal və kənd üzrə bölüşdürürlər.

kəndli həyatlıları üzrə verginin necə bölüşdürülməsi, hansı ailələrin qanuni və qanunsuz maaf hüququna yiyələnməsi haqda çox zaman xəzinənin heç bir məlumatı olmurdı [72, sənəd 373, 435]. Sənədlərdən daha sonra məlum olur ki, vergilər bölüşdürülrəkən və yiğilarkən çox zaman torpağın kəmiyyət və keyfiyyəti, kənd təsərrüfatı alətlərinin və iş heyvanlarının sayı nəzərə alınmırıldı. Xanlıqlarda xəzinəyə məxsus kəndlərdən vergi yiğilmasında iltizam sistemi geniş yayılmamışdı: Quba, Şəki, Gəncə, Şirvan, Bakı xanlıqlarında bəzi əkin sahələri və bağların gəlirləri xüsusi tacirlərə iltizama (icarəyə) verilirdi. Şəki, Şirvan, Qarabağ, Quba və d. Xanlıqlarda xəzinəyə məxsus otlaq sahələrində (qişlaq və yaylaq) istifadə edən maldar əhalidə çöpbaşı və başqa otlaq haqqı rüsumunun yiğilmasının xüsusi bəy və tacirlərə iltizam verilməsi daha geniş yayılmışdı [70, sənəd 1129, 760; 72, sənəd 454, 501].

M.Abdullayevin fikrincə, Azərbaycanın sahibkar kəndində vergilərin bölüşdürülməsi və mənimsənilməsi əsullarına torpaq sahibliyi formaları, torpaqdan istifadə qaydaları, yardarlıq-icarə şərtləri, əmək və məhsul növləri kimi amillər mühüm təsir göstərirdi. Renta-verginin xan xəzinəsinə və torpaq sahibinə çatan hissəsi arasındakı qarşılıqlı nisbət bu və ya digər xanlıqda mövcud qayda və adətlərdən, feodalın torpaq üzərində hüququnun təminatlılıq dərəcəsindən asılı olaraq qərarlaşmışdı. Çox zaman bu nisbətin müxtəlifliyindən asılı olmayıaraq, həm xəzinə, həm də sahibkar kəndi üçün renta-verginin ümumi ölçüsü qətiyyən dəyişmirdi və bu müxtəlifliyin kəndli üçün qətiyyən fərqi yox idi [18, 47].

Ayri-ayrı xanlıqlara aid mənbələrin təhlili göstərir ki, vergi immunitetli xalisə mülklərini çıxmalla, feodalların sahibliyində olan məlk və tiyul torpaqlarında yaşayan kəndli ailələri hakim xanın xəzinəsi və feodal tərəfindən şərikli surətdə istismar edilirdilər. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından məlum olur ki, bir qayda olaraq rəiyətlər öz əmək alətləri ilə becərdikləri fərdi təsərrüfatlarından alınan məhsulun bir hissəsini (taxıl və çəltiyin  $1/10$ -ni, ipək, pambıq və tütünün  $1/5$ -ni)

mülkədara ödəməli idilər; əkinçilik və bağçılıq alətləri və iş heyvanı sahibkarдан alınmaqla yardımçıq-icarə şərtləri ilə becərilən əkin sahələri və tut bağlarından alınan məhsulun  $\frac{1}{2}$ -dən  $\frac{1}{3}$ -dək hissəsi, xüsusi olaraq bəy üçün becərilən torpaqlardan isə həmin şərtlər əsasında taxıl məhsullarının  $\frac{2}{3}$ -si, çəltiyin  $\frac{3}{4}$ -ü torpaq sahiblərinə ödənilirdi [73, sənəd 354, 473].

Məlum olduğu kimi, Azərbaycanın sahibkar kəndlərində feodal-kəndli asılılıq münasibətləri hökm sürdü. Kəndlilərin istismarı qeyri-iqtisadi və iqtisadi məcburiyyət formasına əslanırdı. Feodalizmdə kəndli üzərində “qeyri-iqtisadi” məcburiyyətin formaları və dərəcələri kəndlinin təhkimli vəziyyətindən başlamış, onun silki cəhətcə tam hüquqlu olmamasına qədər çox müxətliq ola bilərdi.

Arxiv sənədlərindən məlum olur ki, digər xanlıqlara nisbətən ipəkçiliyin daha çox inkişaf etdiyi Şəki və Şirvan xanlıqlarında ödənilən vergi və rüsumlar ipəkçi kəndlinin gəlirinin 20%-dən 80%-dək hissəsini əhatə edirdi [17, F.2, siy. 2, iş 1340, v. 65-66]. Qarabağ xanlığında isə kəndli həyatlarının böyük hissəsinin yerləşdiyi mülkədar kəndlərində rəsiyyətlərdən bəhrənin bir hissəsi kimi buğda və arpanın  $\frac{1}{10}$ -i, darğalıq, bağbaşı vergiləri mülkədarın, bəhrənin digər hissəsi-salyana vergisi, taxıl və ya pul şəklində evbaşı təyin edilən otaq xərci, ixracat (xan qoşunun saxlanılmasına sərf edilən) digər vergi və yiğimlər xan xəzinəsinin xeyrinə yiğilirdi. Feodalların mülk və tiyul torpaqlarında xüsusi olaraq bəy üçün ayrılan əkin sahələri sahibkarın əmək alətləri, toxum və iş heyvanı vasitəsilə yararlıq-icarə şərtləri ilə becərildiyindən yiğilan məhsulun keyfiyyətindən asılı olaraq bəzi yerlərdə  $\frac{2}{3}$ -si, bəzi yerlərdə  $\frac{3}{4}$ -ü və  $\frac{4}{5}$  hissəsi feodalların xeyrinə alınırdı [18, F.2, siy. 2, iş 1340, v. 66]. Hər iki xanlıqda vergi immunitetli iri, orta, hətta xırda mülklərin sahibləri vergiləri təkbaşına mənimsəyirdilər. Şirvan xanlığında xalisə sayılan 50-yə qədər belə kənd var idi. Xanlığın xüsusi sahibkar kəndlilərinin feodala ödədikləri daimi natural vergi olan sursat, pul vergisi, dəyişən malcəhət (taxıl məhsulunun  $\frac{1}{10}$ -i, barama və pambığın  $\frac{1}{5}$ -i), natural və pul

şəklində ödənən darğalıq (bəylərin vergi yığan məmurlarının xeyrinə yiğilan, barama məhsulunun 5–20%-ni, çəltiyin isə 6–8%ni təşkil etməklə, pula çevirdikdə şirvan pulu ilə 2 manata qədər [91, 97–99]), at arpası (bəylərin atlarının yemlənməsi üçün arpa ilə ödənərkən məhsulun 20%-na çatan hissəsi), yalnız pulla ödənən cütbaşı (öküz qoşulan hər xış üçün 40–60 qəpik şirvan pulu ilə 1 manat) xüsusi yer tuturdu [8, F. 24, siy. 1, iş 2736, vər. 1–29]. Qafqaz Arxeoqrafiya Komissiyasının Sənədlərindən məlum olur ki, Naxçıvan və İrəvan xanlığında kənd icmasında müəyyən torpaq payı olan rəsiyyətlər xan divanına və torpaq sahibinə məhsulun  $\frac{1}{5}$ -dən  $\frac{1}{3}$ -dək hissəsini təşkil edən malcəhət (bəhərə, xərac) vergisini ödəyirdilər. Az torpaqlı və torpaqsız kəndlilər isə xandan və mülkədardan birbaşa icmanın istifadəsində olmayan torpaqları ağır şərtlərlə icarəyə götürməli olurdular və bu çox zaman yardımçıq forması alındı. Mülkədarın toxumu, kotan və iş heyvanı ilə becərilən əkin sahələrinin məhsulu 30 hissəyə ayrılib, iki hissəyə bölündürdü: 15 hissə kəndlinin ixtiyarında qalır, qalan 15 hissənin 4 hissəsi mülkədara, 11 hissəsi isə sərdar xəzinəsinə çatırıldı [72, sənəd 439, 491; 73, sənəd 394, 516].

Quba xanlığının tarixini araşdırın T.Mustafazadə yazır ki, Azərbaycan xanlıqlarında kəndlilərin ödədikləri vergi və mülkələfiyyətlər əsasən oxşar idi, lakin həcmində fərq vardi. Toplanılan məhsulun torpaq sahibinə çatan hissəsi Quba xanlığında malcəhət adlanırdı. Onun həcmi  $\frac{1}{10}$ -dan  $\frac{1}{5}$ -ə çatırıldı. Xanın xeyrinə pulla tövyci alınırdı. İdarəçinin xeyrinə darğalıq yiğilirdi. Uşr əsasən çəltik məhsullarından toplanırdı, bağ pulu bağ sahiblərindən alınırdı, çöpbaşı xəzinə otlaqlarından istifadəyə görə və bəy atlarını yemlə təchiz etmək üçün alınırdı. Rəsiyyət hər bayramda ağaya bayramlıq adı almış peşkəş aparmalı idi. Adına görə könüllü olsa da, bir növ məcburi səciyyə almışdı [42, 72; 81, 86–87]. Müəllifin bu fikirlərini Azərbaycanın XVIII əsr sosial-iqtisadi tarixində bəhs edən M.Gülmaliyev də təsdiqləyir. M.Gülmaliyev yazır: “Bu vergi növü Azərbaycanın bütün xanlıqlarında yayılmışdı. Malcəhət-hərfən məhsuldan paydır. Bu

verginin 1/10-dən 4/30-a qədəri mülkədara, digəri sahibinə, qalanı isə xan divanına gedirdi. Azərbaycan xanlıqlarında verginin qadərində müəyyən müxtəlifliklər var idi. Məsələn, Şəki xanlığının Ağdaş mahalında bəy rəncərdən yetişdirdiyi baramanın 3/5-ni, Qəbələ və Şəki mahallarında isə yarısını alırdı. Malcəhət vergisinin yiğilması təxirə salınmırıldı, rəiyyət məhsulu yığan kişi, xanın inanılmış adamı özünü yetirir, dərzləri sayıır, bəyin paşını ayırrırdı. Rəiyyət kəndli bəyin yaşıdagı yerin uzaq-yaxınlığından asılı olaraq 3-15 gün müddətinə malcəhəti sahibinə çatdırmalı idi” [29, 72].

Tarixi ədəbiyyatdan və arxiv materiallarından məlum olur ki, feodalların bir hissəsinin çox da böyük olmayan xüsusi təsərrüfatları bir çox hallarda sahibkar kəndlilərinin müxtəlif mülkələfiyyətlərə cəlb edilməsi yolu ilə becərilirdi. Məsələn, Quba xanlığında feodalın sahibliyində olan kəndin camaatı hər həyətdən bir nəfəri kollektiv əvərez üçün ayırrırdı və onlar ildə bir gün bəyin əkinini şumlamalı, bir gün taxıl biçməli, bir gün isə ot yiğmali idilər. Qazax, Şəmsəddil və Borçalı sultanlıqlarında isə ağa kəndliləri natural və pul vergiləri ödəməklə yanaşı, ildə 4 gün (2 gün yazda, 2 gün isə payızda) öz xış və kotanları ilə a加ların əkinlərini şumlamalı, bir ağa üçün görülen işlərin həcmində isə ağanın bütün qohumları üçün həmin mükəlləfiyyəti yerinə yetirməli idilər. Bakı və Dərbənd xanlıqlarında geniş yayılmışın biyar mükəlləfiyyəti sahibkar kəndlilərinin ilin 3-4 günü ərzində hər həyətdən bir nəfəri bəy taxilini döymək üçün gündəməsi ilə məhdudlaşırırdı. Şirvan xanlığında isə sahibkar kəndliləri “iməci” adlı biyar mükəlləfiyyətinə cəlb olunaraq ildə 1-3 gün elliklə və ya fərdi qaydada bəy təsərrüfatlarında əkin-biçin işləri görməyə, məhsulu bəyin evinə daşımağa və tikinti işlərə görməyə məcbur edilirdilər [1, F. 24, siy.1, iş 67, vər.19-33].

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından məlum olur ki, tam yardımçıcarə şərtləri əsasında becərilən təsərrüflərdən yığlan məhsulun keyfiyyətindən asılı olaraq  $\frac{1}{2}$ -i,  $\frac{1}{3}$ -ü, bəzi növlər üzrə isə  $\frac{1}{4}$ -ü və  $\frac{1}{5}$ -i feodalın ixtiyarına keçirdi [73, sənəd 354, 471]. Lənkəran xanlığında rəncərlərlə eyni hüquqi

vəziyyətdə olan əkər həyətlərinin sayı 1820-ci illərin statistik sənədlərinə görə 560-a çatırdı; bunun 418-i bəylərin xəzinəyə vergi ödəyən torpaqlarında, 112-si isə xalisə mülklərindəki taxılçılıq təsərrüfatlarını sahibkarların istehsal vasitələri ilə becərərək bölündü [10, F. 84, siy.1, iş 3, vər.1-7]. Qeyd etmək lazımdır ki, lazımi statistik məlumatın olmaması üzündən Azərbaycan xanlıqları üzrə toplanmış malcəhətin bütövlükdə həcmi müəyyənləşdirməyə imkan vermir. Lakin ölkənin ayrı-ayrı regionları üzrə, o cümlədən Şəki, Şamaxı, Qarabağ və Naxçıvan xanlıqları üzrə isə tam olmasa da, müəyyən təsəvvür yaratmaq mümkündür. Belə ki, adı çəkilən xanlıqların çar Rusiyası tərəfindən işgalindən sonra onların hər biri haqqında ayrı-ayrılıqla təsərrüfat həyatı öyrənilmiş və əldə edilmiş materiallar kitabça halında “Описание Карабахской провинции” və müvafiq dövr xanlıqlarının adlarına uyğun nəşr edilmişdir. Aparılan araşdırma zamanı məlum olur ki, yuxarıda adı çəkilən mənbələrdə malcəhəti və digər vergiləri özündə eks etdirən materiallar kəndbəkənddir, 100-lə cədvəllərdə səpələnmişdir. Məlumatlardan aydın olur ki, XIX əsrin 20-ci illərində Şirvan əyaləti kəndlərində yalnız 393 keçmiş dövlət kəndindən 210-u statistika ilə əhatə olunmuşdur. Mülkədar kəndlərinin isə böyük eksəriyyəti nəzərə alınmamışdır. Statistika ilə əhatə olunmuş kəndlərdən 170-i malcəhət vergisi barəsində məlumat vardır. Aparılan təqribi hesablamalara görə bu kəndlərdən 9726 pud bugda, 4947 pud arpa, 1770 pud çəltik, 42 pud pambıq, 80 pud dövrü malcəhət toplanmışdır [118, 13]. Əlbəttə, bu rəqəmlər əsl həqiqəti eks etdirmir.

Qarabağ mahalında olan 521 kənddən yalnız 189-da bugda ilə toplanan, 163 kənd üzrə arpa ilə toplanan malcəhətin miqdarı barəsində “Qarabağ mahalının təsviri”ndə məlumat verilir [117].

Şəki əyaləti üzrə bütün kəndlərdə deyil, yalnız xəzinə kəndləri üzrə toplanmış malcəhətin miqdarı göstərilir. 1820-ci ildə “Şəki əyalətinin təsviri” tərtib olunan il 180 dövlət, keçmiş xan kəndlərindən 11.642 pud bugda, 8709 pud arpa, 864 pud çəltik, 4240 pud barama toplanmışdır [116, 13].

Dövrü mənbələr və tarixi ədəbiyyatdan məlum olur ki, malcəhətin başqa adları da olmuşdur. Qarabağ xanlığında malcəhət bəhərə, Quba xanlığında dexyek, Şəki xanlığında töycü və s. adlandırılmışdır. A.A.Bakıxanov da belə hesab edir ki, bəhərə malcəhətin sinonimidir [29, 74].

Rəiyyətlərdən bağlı olanlar bağ başı, mancılıqları olanlar mancılıq pulu, yaxud karxana xərci ödəməli, xan və ya mülkədar torpaqlarında əvrəz icra etməli, xan və ya mülkədar üçün hər ev bir arada saman verməli idi [29, 75]. Məlumatlardan da görünüşü kimi, adları sadalanan bütün vergi və mükəlləfiyyətlər xan və mülkədarların xeyrinə ödənilən torpaq və gəlir vergiləri idi. Bu vergi və mükəlləfiyyətlərdən savayı xan qoşununu, onun saray adamlarını və s. saxlamaq da rəiyyətin boynuna düşür və onlardan külli miqdarda vergilər toplanırı. Bu vergilər içərisində ən ağırı və geniş yayılanı dərgaliq idi. Dərgaliq vergisi vergi yiğanlarının, kəndxudaların, kovxaların xeyrinə yiğilan vergi idi. Bu vergi Şəki və başqa xanlıqlarda qulluq-dərgaliq, yaxud sadəcə olaraq dərgaliq adlanırı və onun həcmi toplanan malcəhətin hər manatından 7,5 qəpiyə bərabər idi. Başqa xanlıqlarda onun həcmi müxətlif idi [70, sənəd 1074, 719–720]. Məsələn, Naxçıvan xanlığında onun həcmi dərgaliq məhsulun 10 faizinə bərabər olurdu.

Məlumdur ki, bəhs olunan dövrdə Azərbaycanda siyasi vəziyyət o qədər də qənaətbəxş olmamışdır. Feodal-ara mühəribələri və xarici basqınlar nəticəsində suvarma sistemlərinin dağılması ilə əkinə yararlı torpaqların azalması və icma torpaqlarının feodallar tərəfindən tutulması xanlıqlar dövründə kəndlilərin aztorpaqlılığına, qismən torpaqsızlaşmasına gətirib çıxarırdı. Qeyd olunan vəziyyət istər birinci, istərsə də ikinci Rusiya-İran mühəribələri zamanı da davam etmişdir. Xüsusilə bu zaman “hərbi işğal rejimi” formasında yaradılan müstəmləkəçi orqanlar köhnə idarəciliyi ləğv edərək xanlıqlarda əsas diqqəti maliyyə-vergi sisteminin öyrənilməsinə, hərbi əməliyyatlarla bağlı qoşunların ərzaq məhsulları ilə təmin edilməsinə yönəlmİŞDİ.

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından bəlli olur ki, Azərbaycanın Rusiya tərəfindən işğalı gedişində xüsusi silə Qazax, Şəmşəddil distansiyalarında və daha tez xan hakimiyyəti ləğv edilmiş Gəncə, Bakı və Quba əyalətlərində ilkın kameral təsvirlər keçirən rəsmi idarələr əhalinin, o cümlədən də dövlət və sahibkar kəndli ailələrinin sayı, mövcud vergi və mükəlləfiyyətlər əsasında yeni maliyyə-vergi siyasetini müəyyənləşdirməyə çalışırdılar. Sənədlərin təhlili göstərir ki, çar məmurları xəzinəyə daxil olan vergiləri kəm-kəsir olmadan tələb edirdilər. Belə ki, 1803-cü ildə 10 min nəfərdən çox kəndlinin yaşadığı Qazax distansiyasının əhalisinin vergiləri azaltmaq haqqında şikayəti P.D.Sisianovun qəzəbinə səbəb olmuş, 5 min manat vergi borcunu, 13 min manatlıq pul vergisini, 650 xalvar taxıl vergisini kəsirsiz ödəməkdənə, “pul əvəzinə xahiş” göndərən kəndliləri öz torpaqlarından qovmaqla hədələmişdi [66, sənəd 1099, 1101, 564–565].

“Akt”lardan məlum olur ki, Rusyanın mərkəzi quberniyalarından ərzaq məhsullarının getiriləməsi böyük xərc tələb etdiyindən baş komandanlıq qoşunları yerli əhalinin hesabına proviantla (taxıl məhsulları, mal-qara və s.) təmin etməyə çalışırdı. Qazax və Şəmşəddil sakinləri 1805-ci ildən başlayaraq hər il cəriməlik vergi kimi ödənən 9 min pud bugdanı öz at-arabalarda proviant mağazalarına daşımışlı idilər. Elə həmin il Qazax əhalisinin ödədiyi pul vergisi taxıl vergisi ilə əvəz edilmişdi [66, sənəd 1099, 561].

Hakimiyyət orqanları vergilərin ağırlığına baxmayaraq kənd əhalisi üzərinə məcburi taxıl satışı öhdəliyi qoymaqdan çəkinmirdilər. 1805-ci ildə Yelizavetpol dairəsinin sakinləri dövlətə 2605 tağar (1 tağar 20 pud 4 funta bərabər tutulurdu) bugda, 243,5 tağar yarma, 601,5 tağar arpa satmalı idilər. Satılan məhsulların qiyməti bazardakından çox aşağı müəyyən edilmişdi [66, sənəd 1179, 591].

Başqa əyalətlərlə müqayisədə hökumət artıq 1810-cu ilin fevral ayında tərtib edilən cədvəllər əsasında Quba əyalətinin kənd əhalisi, xəzinəyə ödənən vergi və mükəlləfiyyətlər

haqqında ətraflı məlumat əldə etmişdi. Belə ki, bütün Quba əyaləti üzrə qeydə alınan 5264 həyətdən yalnız 4030-u (76,6%-i) vergi ödəyən, 1234-ü (23,4%) isə ödəməyən zümrəni (bəylər, din xadimləri, nökərlər və s.) təşkil edirdi. 26660 manat dəyərində natural verginin (261 pud 35 funt yağ, hər həyətdən bir rüb olmaqla 2139 çetvert buğda, hər həyətdən  $\frac{1}{2}$  rüb olmaqla 830 çetvert arpa), 13063 manatlıq pul vergisinin bütün ağırlığı məhz həmin 4030 həyətin üzərinə düşürdü [68, sənəd 1007, 650–651].

Aparılan hesablamalar göstərir ki, əyalətlərdə natural verginin xüsusi çəkisi 71,1% olmaqla pul vergisinin xüsusi çəkisindən (38,9%) 2,5 dəfə çox idi. Sənədlərdən məlum olur ki, baş komandan general Tormosov 1810-cu ilin martın 31-də bütün vergi və mükəlləfiyyətlərin kəndli ailələrinin sayına uyğun şəkildə bölüşdürülməsi, can vergisinin olduğu kimi hər həyətdən 3 manatdan yığılması, yağı vergisinin pul yığımı ilə əvəz edilməsi, pendir və qoyunla ödənən yiğimlərin ləğv edilməsi haqqında sərəncam vermişdi [68, sənəd 1008, 1009, 651–653].

1805-ci il Kürəkçay müqaviləsi daxili idarəcilik məsələlərində, xüsusilə vergi-maliyyə sahəsində nisbi müstəqilliyini saxlamaq şərtiylə Rusyanın təbəəliyinə keçmiş 12 min ailənin yaşadığı Qarabağ və 14 min ailə qeydə alınan Şirvan xanlığının hər birinin üzərinə əslində “məğlubiyyətə uğramış” ölkə statusu ilə 8 min çervon, 15 min ailə yaşayan Şəki xanlığı üzərinə 7 min çervon, bütövlükdə 23 min çervon illik bac və rus qoşunlarını proviant məhsulları ilə təchiz etmək öhdəliyi qoyulmuşdu [68, sənəd 1289, 642; sənəd 1436, 705; 67, sənəd 565, 309].

Yuxarıda qeyd etdiyimiz kimi, aparılan hərbi əmaliyyatlar kənd əhalisinin müflisləşməsi ilə yanaşı, illik vergilərə də təsirsiz ötüşmürdü. Belə ki, 1811-ci ildə bac borcu Şirvan üzrə 23790 çervona, Qarabağ üzrə isə 16815 çervona çatmışdı. Baş komandanlıq yaranmış borcları ləğv etmək əvzinə 3–6 illik müddətə bölüşdürülməsi haqda maliyyə naziri Quryevə təklif vermişdi [69, sənəd 5,9].

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarını təhlil edərkən Car-Balakən camaatlığında vəziyyətin daha dözlüməz olduğu üzə çıxır. Məsələn, baş komandanlıqlardan onları xərac öhdəliyindən azad etmək xahişi Rtişev tərəfindən “sakinlərin qiyamçılarla əlbir olması” kimi qiymətləndirilmiş və 1813-cü il yanvarın 27-də “top və süngülərlə mükafatlaşdıracaqları” ilə hədələmişdir [69, sənəd 683, 571–572]. Məlumatlardan da göründüyü kimi, hökumət orqanlarının hərbi-müstəmləkəçi üsullarla həyata keçirdikləri ağır maliyyə-vergi siyaseti əyalətlərdə və xanlıqlarda dözlüməz şərait yaratmışdı. Hətta belə şəraitlə barışmaq istəməyən kənd əhalisi digər ərazilərə üz tutur, bəzi hallarda isə xaricə qaçırdı. “Akt”lardan məlum olur ki, hökumət orqanları belə dözlüməz şərait qarşısında heç bir güzəştə getmir, əhalinin üzərinə düşən ağır vergiləri azaltır, bunu daha çox hərbi xərclərə izah edirdilər [70, sənəd 1042, 705].

Fəslin yekunu olaraq bildirmək istəyirəm ki, xanlıqlarda torpaq mülkiyyəti növləri və formalarının təhlili göstərir ki, ölkədə vahid siyasi hakimiyyətin yoxluğu üzündən vahid torpaq fondunun olmadığı bir şəraitdə dövlət torpaqları üzərində ali mülkiyyətçilik bütün ölkənin əvzinə ayrı-ayrı xanlıqların hüdudları çərçivəsində məhdudlaşmışdı. Divan və xassə (şah sülaləsinə məxsus) torpaqları mərkəzi hakimiyyətin yoxluğu üzündən müstəqilləşən hakim xanların mülkiyyətinə çevrilmişdi. Xan hakimiyyəti dövrünün sosial-iqtisadi vəziyyətini eks etdirən qaynaqlar feodal iyerarxiyasının başında duran hakim xanları ən böyük torpaq mülkiyyətçiləri kimi səciyyələndirməyə imkan verir. Bu zaman Azərbaycan ayrı-ayrı xanlıqlara parçalandığından vergi və ya mükəlləfiyyətlərin vahid dövlət tərəfindən nizamlanması mövcud olmamışdır.

## II FƏSİL

### ŞİMALİ AZƏRBAYCAN XANLIQLARININ RUSİYA TƏRƏFİNDƏN İŞGALİ QAFQAZ ARXEOQRAFIYA KOMİSSİYASININ AKTLARINDA ƏKS OLUNMASI

XVIII əsrin II yarısında inkişaf etmiş Qərb dövlətlərinin Cənubi Qafqaz bölgəsinə maraqları daha da artmışdı. Məhz bu dövrdə regionda mənafeləri toqquşan Rusiya və Osmanlı imperiyaları arasındaki münasibətlər də kəskinləşmişdi. Buna görə də Azərbaycannın şimal hissəsində bir-biri ilə daimi çəkişmə və ara mühəribələrində olan, bəzi hallarda dostluq münasibətləri saxlayan Qarabağ, Şirvan, Şəki, Quba, Lənkəran, Dərbənd, Bakı, Gəncə, İrəvan və Naxçıvan xanlıqları mürəkkəb tarixi şəraitdə öz müstəqilliklərini qoruyub saxlamaq uğrunda çətin mübarizə apardılar. Rusiya imperiyası Cənubi Qafqazı işgal etmək, xüsusilə də Azərbaycan xanlıqlarını əla keçirmək və Osmanlı dövlətinin burada nüfuzunun güclənməsinə yol verməmək üçün xristian dini amilindən, ilk növbədə gürçü çarlarından istifadə etmək siyaseti yeridirdi. Elə buna görə də gürçü çarı 1783-cü il iyulun 24-də Georgiyevsk şəhərində Rusyanın himayəsinə keçmək haqqında saziş imzaladı [84, 11]. Bundan sonra Rusyanın hakim dairələri tərəfindən Azərbaycanın bütün xanlıqlarına “xəbərdarlıq” məktubu, həmçinin formal olaraq “hədiyyələr” də göndərilərək, Azərbaycan xanlarına təklif edildi ki, II İraklini belə bir addım atlığına görə tənbeh etməsinlər və onunla dostluq əlaqəsi saxlasınlar [23, 85]. Göründüyü kimi, 1783-cü il Georgiyevsk traktatına əsasən Kartli-Kaxetiya çarlığının Rusyanın himayəsinə keçməsi müəyyən dərəcədə Cənubi Qafqazın və Cənubi Azərbaycan xanlıqlarının xarici siyasetinə təsir göstərdi. Azərbaycan ərazi-sində mövcud olan dövlət qurumlarının-xanlıqların başçılarının əksəriyyəti Rusyanın müstəmləkəçilik siyasetini ilk əvvəl dərk

etmədən çarizmin vədlərinə inanır və sadəlövlükla Rusiyaya ümid bəsləyirdilər. Deyilənləri Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında təsdiqləyir. Şəki hakimi Məhəmmədəhəsən xan Rusiyaya meylini davam etdirərək carlırlara və Dağıstan feodallarına yazdı: “Mənim əzizlərim, sizin məktubunuzu aldım və məzmunu ilə tanış oldum. Rusiya rəisləri ilə sülh yaratmaq Sizin üçün də, bizim üçün də xeyirlidir. Siz onların yanına adamlarınızı göndərin və onlara barışın, ancaq siz öz işinizdə yalnız ehtiyatlı olmağa çalışmayın, danışqlarda sülh bağlayana qədər möhkəm olun, mən də əlimdən gələni edəcəyəm. Sizin danışqlar və məsləhət almaq üçün xahişinizi əməl edərək 5 nəfər ən inanılmış adamlarımı göndərirəm. Rus rəisinin yanına da ən inanılmış adamım Şahverdi bəyi müqavilə bağlamağa göndərirəm və ona tapşırılmışam ki, Sizin yanınızda gələndə bütün fikirlərimi sizə çatdırınsın” [66, sənəd 1282, 638]. Rusiya özünün Cənubi Qafqazda işgalçılıq siyasetini həyata keçirmək məqsədilə Azərbaycan xanlarını müxtəlif yollarla öz tərəfinə çəkməyə çalışırı. İmperiya siyasətbazları yuxarıda qeyd edildiyi kimi bir tərəfdən Azərbaycan xanlarına “xəbərdarlıq” edir, hədə-qorxu gəlir, İrəvan, Xoy və Təbriz xanlarının saraylarına elçilər və hədiyyələr göndərir, digər tərəfdən isə Georgiyevsk sazişindən istifadə edərək hərbi Gürcüstan yolu vasitəsilə Cənubi Qafqazda hərbi hazırlıq işlərini daha da gücləndirirdilər [34, 259]. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından bəlli olur ki, I Aleksandr hakimiyətə gəldikdən sonra hələ I Pyotrun zamanından başlamış Cənubi Qafqazı əla keçirmək siyasetini bərpa etdi. 1801-ci il sentyabrın 12-də Georgiyevskdə bağlanan yeni müqaviləyə əsasən Qazax, Şəmsədil və Borçalı sultanlıqları Şərqi Gürcüstanla birlikdə Rusyanın tərkibinə daxil edildi. I Aleksandr 24 aprel 1802-ci ildə Gürcüstanda yerləşən rus qoşunlarının baş komandanı K.F.Knorrinqə yeni təlimat göndərdi. Təlimatda Knorrinqə tapşırıq verilir ki, o, Gürcüstanda olan rus qoşunlarının sıralarını möhkəmləndirsin və hazır vəziyyətdə saxlasın. K.F.Knorrinq eyni zamanda strateji əhəmiyyətə malik olan Gəncə xanlığını işgal etməli idi [65, sənəd 841].

Əslində isə qeyd etmək yerinə düşərdi ki, çar Rusiyasının belə sürətli plan üzrə hərəkəti bəhs olunan dövrdə Qacarlar İranının Cənubi Qafqaz bölgəsində fəallaşması, onun İngiltərə və Fransa tərəfindən dəstəklənməsi ilə izah olunmalıdır. 1801-ci ildə Qazax, Şəmşəddil və Borçalı sultanlıqları Şərqi Gürcüstanla birlikdə Rusiya imperiyasına qatıldıqdan sonra Azərbaycan xanlıqları Rusiya, İran və Türkiyə arasında kəskin hərbi-siyasi mübarizə meydanına çevrildi. Bu mübarizə Rusyanın Qafqazdakı xüsusi hərbi səlahiyyətli komandanları tərəfindən iki istiqamətdə aparılırdı: birincisi, müqavimət göstərən xanlıqların hərbi müstəmləkəçi metodlarla ləğv edilməsi, ikincisi isə, dövlətlərarası müqavila bağlamaq yolu ilə xanlıqların daxili muxtarıyyət hüquqlarını saxlamaqla Rusyanın vassalına çevrilmesi [90, 30; 18, 65]. Məlumatlardan da göründüyü kimi, Rusiya imperiyası çox saylı xanlıqlara və sultanlıqlara parçalanmış Azərbaycanı işgal edərək, nəhayət, özünün regionla və bütövlükdə Şərqi ölkələri ilə bağlı işğalçılıq planlarını reallaşdırmağı qarşısına məqsəd qoymuşdu. Qafqaz Arxeoqrafiya Komissiyasının sənədlərinindən məlum olur ki, Azərbaycan torpaqlarının, o cümlədən İrəvan xanlığına məxsus olan Şorayəl və Pəmbək sultanlıqlarının Rusiya tərəfindən işğali İrəvan və Gəncə xanlarının kəskin narazılığına səbəb olmuşdur [65, sənəd 801–802, 598–599]. Azərbaycan xanlarının əksəriyyəti, o cümlədən Rusyanın hərbi-siyasi təzyiqinə daha çox məruz qalan İrəvanlı Məhəmməd xan və Naxçıvanlı Kəlbəli xan öz müstəqilliklərini qoruyub saxlamaq əzmində idilər. Rusyanın Qafqazda apardığı mühəribələr və zəbt etdiyi torpaqlarda yeritdiyi siyasetə dair bir sıra əsərlər yazmış rus hərb tarixçisi N.F.Dubrovin yazır ki, İrəvan xanının müraciəti ilə 600 pəmbəkli öz kəndlərini tərk edərək İrəvana pənah gətirdi [96, 402]. İrəvanlı xanı, eyni zamanda, öz nümayəndəsini general İ.P.Lazaryevin yanına göndərərək Pəmbək vilayətinin şahin fərmanına əsasən ona məxsus olduğunu bildirdi. İrəvan xanı Naxçıvan xanı ilə birlikdə hərbi qüvvələrini səfərbərliyə alaraq rus qoşunlarını Pəmbəkə buraxmamaq qərarına gəldilər. Hərbi

əməliyyatda üstünlüyü əldə saxlamaq üçün erməni əsilli çar generalı İ.P.Lazaryevin başçılıq etdiyi qoşun hissələri 30 iyunda Pəmbəkə soxuldu [65, sənəd 799, 598]. Maraqlıdır ki, bu zaman gürcü şahzadəsi Davidin də Rusiyaya münasibəti dəyişdi. O, Gürcüstanın rus işgalindən sonra düşəcəyi vəziyyəti nəzərə alaraq İrəvan xanına Rusiya dövlətinə tabe olmamağı tövsiyə etdi. Gürcü şahzadələri David, Vaxtanq, Yulon və Aleksandr Gürcüstanı rus qoşunlarından təmizləmək üçün İrəvan xanından kömək istədilər [96, 404]. Tiflisə I Aleksandrin təlimatını gətirən qasid yolda olarkən irəvanlı Məhəmməd xan da öz növbəsində sərhəddə yerləşən rus qoşunlarının üzərinə hərəkət edirdi. Bundan xəbər tutan K.F.Knorrinq 17 may 1802-ci ildə yazılı sürətdə Məhəmməd xandan belə hərəkət etməsinin səbəbini izah etməyi tələb etdi. Məhəmməd xan K.F.Knorrinqi sakit etmək üçün qeyri-səmimi olsa da bildirdi ki, o, müharibə aparmaq fikrində deyil, hətta ruslarla əlaqə yaratmaq arzusundadır. Naxçıvanlı Kəlbəli xan da eyni məzmunda məktubu rus ordusunun qərargahına göndərdi [65, sənəd 28, 109–111]. Çar generalı əvvəlcə Pəmbək ağsaqqallarına müraciət edərək İrəvan xanlığının pənah aparan Pəmbək əhalisinin geri qaytarılmasına yardım etmələrini xahiş etdi [65, sənəd 800, 598]. Bunun nəticəsiz qaldığını görən İ.P.Lazaryev İrəvan xanına məktub yazaraq pəmbəklilərin geri qaytarılmasını tələb etdi və əks təqdirdə xanın Rusiya imperatorunun qəzəbinə gələcəyini bildirdi [65, sənəd 801, 598–599]. “Akt”larda çap edilmiş sənədlər göstərir ki, Rusiya İrəvan xanlığının strateji baxımdan mühüm bir ərazi kimi yanaşmaqla bərabər bu Azərbaycan torpağının Gürcüstanda sabitliyin bərpa olunması, Cənubi Qafqazda İran və Osmanlı dövlətinin siyasi təsir dairəsinin zəiflədilməsindən ötrü strateji bir istinadgah hesab edirdi. Məhz buna görədir ki, çar I Aleksandrin verdiyi fərmando Rusiyaya tabe ediləcək ərazilər sırasında İrəvan xanlığının adı birinci çəkilirdi [65, sənəd 548, 436]. XIX əsrin əvvəlində Cənubi Qafqazın, o cümlədən Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən işgal olunmasında erməni-Qriqorian kilsəsi və erməni iş adamları fəal iştirak etmiş-

dilər. Belə ki, bu zaman xüsusi olaraq İrəvandan Tiflisə gəlmış Üçkilsə monastrının arxiyepiskopu Qriqori buradakı rus ordusunun komandanlığına, o cümlədən mənşəcə erməni olan İ.P.Lazarevə kəşfiyyat xarakterli məlumatlar verir və onları inandırmağa çalışırı ki, İrəvan və Naxçıvan xanlarına inanmasınlar, çünkü "...İrəvan xanı ruslara yalnız zahirən meyl göstərir, daxilən onlara nifrət bəsləyir və ...İrəvan xanı naxçıvanlı Kəlbəli xana arxalanaraq Pəmbək mahalını Rusyanın təbəəliyindən çıxarmaq istəyir" [65, sənəd 838, 617–618]. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından məlum olur ki, öz soydaşı olan erməni keşisinin məlumatını "əsas tutan" İ.P.Lazarev Pəmbək mahalına yeni-yeni qoşun hissələri göndərmiş və demək olar ki, bütün 14 kəndin əhalsini geri qaytarmışdı. Bu hadisədən sonra Pəmbək bəylərinin bir hissəsi Rusiyaya tabe olmayıb İrəvana qaçmışdı [65, sənəd 838, 617–618]. İşgal ərefəsində Rusyanın Cənubi Qafqazla bağlı siyasi rəqiblərinin zəifləməsi onun burada işgalçılıq planlarının gerçəkləşməsinə əlverişli şərait yaratdı. Belə ki, Rusiya 1792-ci ildə bağladığı Yassi müqaviləsi ilə onun bu regionda güclənməsinə mane olan Osmanlı imperiyasını Cənubi Qafqazda, o cümlədən Azərbaycanda fəal siyaset yürütmək imkanından məhrum etmişdi. Digər tərəfdən, həmin dövrə Qacarlar dövlətində yaranmış qeyri-sabit vəziyyət çar Rusiyasının regionda irimiyyaslı hərbi əməliyyatlarına yol açmışdı. Yaranmış vəziyyətdən istifadə edən Rusiya imperiyası vaxt itirmədən Osmanlı imperiyası və Qacarlar İranının sərhədlərində yerləşən İrəvan xanlığını ələ keçirməyə çalışırı. Çar Rusiyası Gürcüstanın işğalı dövründən Azərbaycan torpaqlarının ələ keçirilməsi üçün geniş hazırlıq işləri görmüşdül.

Məlumdur ki, Cənubi Qafqazda rus ordusunun baş komandanı K.F.Knorring P.D.Sisianovla əvəz olunduqdan sonra rus dövlətinin Cənubi Qafqaz bölgəsində siyasetinin istiqaməti də dəyişdi. Rusyanın hakim dairələri dövlətin cənub sərhədlərini Kür və Araz çaylarına, qərb sərhədini isə Qara dənizə qədər uzatmaq qərarına gəldi. Bu işdə lazımlı galərsə, İran və Türkiyə ilə müharibə etmək əzmində olduğunu da bildirdi. Yeri gəlmmiş

kən qeyd edək ki, P.D.Sisianov I Aleksandra yazdığı 1803-cü il 12 mart tarixli məlumatında İrəvan xanlığını ələ keçirmək üçün əlavə olaraq 3 alay və 100 min rubl lazımlığı olduğunu bildirir və bu qüvvənin köməyi ilə İrəvanı, Naxçıvanı, Şuşanı almağı və hətta Kür-Araz boyu ərazilərin işgalini başa çatdırmağı vəd edirdi [66, sənəd 1216, 610]. "Qafqaz Təqvimi"nin məlumatlarında isə deyilir ki, İrəvan yürüşünü tezliklə başa çatdırmaqdə Sisianovun əsas məqsədi bu vilayəti Rusyanın etməklə yanaşı, İranla qaçılmaz olan müharibənin meydanını gürcü sərhədlərindən uzaqlaşdırmaq idi [106, 159]. Məlumatlardan da göründüyü kimi, çar hökuməti əsas diqqəti İrəvana yönəltədə, bütövlükdə Şimali Azərbaycan xanlıqlarını işgal etməyi qarşısına məqsəd qoymuşdu.

P.D.Sisianov Qafqazdakı rus qoşunlarının ali baş komandanı təyin edildikdən Cənubi Qafqaz xalqlarının həyatında dözlüməz günlər başlandı. 1803-cü ilin martında Car-Balakən torpağı xüsusi amansızlıqla işğal olundu. Sisianov Car-Balakən torpağının işğalından bir gün sonra 1803-cü il 31 mart tarixli "Bütün Car camaatına əmri" ünvanlanır. Qafqaz Arxeoqrafiya Komissiyası Aktlarının II cildində əmrə bağlı deyilir: "Dinsiz alçaqlar! Mən sizi çox dilə tutdum, siz isə dağistanlıları köməyə çağırırdınız, sonra da ürəklənib ələ bir şey yazırsınız ki, ləyaqatımı toxunur. Siz doğru deyirsiz, mən gürcüyəm, amma nə ağızla bunu yazımağa cəsarət edirsiz? Mən Rusiyada doğulmuş, orada böyümüşəm, ruhum da rus ruhudur. Gözləyin, qoy gəlib ora çıxmım, onda evlərinizi deyil, sizin özünüzü oda yaxacaq, uşaq və qadınlarınızın içlərini çəkib çıxaracağam. Siz taxıl yiğimina kimi sakit oturmağı düşünürsünüz, ancaq Tanrıya and içirəm ki, tələb olunanı (3520 kq ipək-red.) verməyicə siz Car çörəyi yeməyəcəksiniz. Budur siz xainlərə mənim axırıncı sözüm" [66, sənəd 532]. Məlumatlardan da göründüyü kimi, Car camaatına ünvanlanmış bu müraciət yalnız çar baş komandanının şəxsiyyətini deyil, həm də çar Rusyasının irticaçı siyasetinin açıqlanması üçün mühüm əhəmiyyətə malikdir.

Car-Balakən əraziləri rus qoşunları tərəfindən işgal edildikdən sonra növbəti hədəf Gəncə idi. Xatırlatmaq yerinə düşərdi ki, Sisianovun, geniş mənada düşündükdə isə çar Rusiyasının hərbi strateji planında Gəncənin işgalini mühüm yer tuturdu. O, əvvəlcə Gəncəni dinc yolla ələ keçirməyə çalışırdı. Bunun üçün Cavad xana təsir göstərmək, onu təslim olmağa məcbur etmək istəyirdi. İlk günlər Sisianov sanki xanın əsəblərini yoxlayır, azğın istəyini pərdələməyə çalışırdı. Bütün deyilənləri "Akt"larda nəşr olunmuş Sisianovun Cavad xana yazdığı məktublar bir daha təsdiqləyir. Orada yazılır: "Hörmətli mamurunuz Gürgün bəylər gəndərdiyiniz məktubu aldım. Orada Sizin dinc, müttəfiq və dostcasına qonşuluq münasibətləri saxlamaq meylinizi gördüm. Bu sözlərin sidq ürəklə yazıldığını qəbul edərək Sizin şəxsi rifahınız üçün qəlbən sevinir və yenilməz qalacaq bir rifahınız münasibətilə Sizi təbrük edirəm. Zira Sizi və sizin xalqı...lütfkar rus imperatoru öz himayəsinə götürür...Gürcüstanla, eləcə də sərhəd qonşuları ilə bağlı hər hansı bir məsələ Sizin rəyinizlə, yalnız Sizin icazəniz alınandan sonra qəti və qanuni qaydada yoluna qoyulacaqdır. Çünkü əlahəzər hökmətarım məndən bunu tələb edir. Lakin Sizin şərafətli etimadınızın...ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə alaraq yüksək mənəsəbli oğlunuz Uğurlu ağanı əmanət kimi Tiflisə gəndərəydiniz..." [66, sənəd 1169, 587-588]. Göründüyü kimi, çox diplomatik şəkildə yazılmış məktub qılınc kimi iti dişlərini gizlətməyə çalışan bir yırtıcı davranışından xəbər verirdi. Gəncə tutulduğdan sonra Sisianov bu şəhərin strateji əhəmiyyəti haqqında yazılırdı: "Gəncə qalası yerləşməsinə görə bütün Azərbaycanı qorxu altında saxlamaq imkanı verdiyindən onun ələ keçirilməsini Rusiya üçün çox əhəmiyyətlidir" [17, 580]. Birinci məktubundan fərqli olaraq Sisianov ikinci məktubunda eyhamlı sözləri atıb, sözsüz və qeyd-şərtsiz təslim olmayı tələb edirdi. Sisianovun Cavad xana yazdığı ikinci məktubunda deyilirdi: "Gəncə torpağına ayaq basıb bu gəlüşimin səbəbinə sizə açıq bildirirəm. Birinci və başlıcası: Gəncə və onun ətrafi çarıca Tamaranın hakimiyyəti dövründə Gürcüstana

mənsub idi, sonra Gürcüstan çarlarının zəifliyi üzündən ondan ayrılib. Bütün Rusiya imperiyası özünün hər şeyə qabil himayısi altına alındıqdan, onun parçalanmasına göz yuma bilməz...İkinci, Gürcüstana gələrkən yazdığını məktubuma (həmin məktubda oğlunuş əmanət kimi verməyi təklif etmişdim) yolladığınız cavabda Siz zati-aliniz bildirirsiniz ki, İran padşahından ehtiyat edirsınız... Üçüncüsü, adamlarınızın qarət etdikləri Tiflis tacirləri Sizin uca həşəmetiniz tərəfindən razi salınmamışdır...Həmin üç səbəbə görə də mən öz ordumla gəlmişəm ki, şəhərinizi Avropa adəti üzrə tutum...Sizdən iki söz tələb edirəm. Birini seçin: "hə", ya "yox"..." [66, sənəd 1172, 588]. Bütün hədə-qorxulara baxmayaraq Gəncə xanı müqavimət göstərməyə hazır olduğunu, Gəncənin asanlıqla təslim olmayacağıını bildirmişdi. Cavad xanın Sisianova cavabında deyilir: "Məktubunu aldım. Yazırsan ki, şahzadə Tamara zamanında Gəncə Gürcüstandan asılı olmuşdur. Bu nağıla kimsə inanmaz. Amma əcdadlarımız Abbasqulu xan və başqaları Gürcüstanı idarə edirdilər. İnanırsansa, yerli qocalardan soruş. Hələ indiyədək Gürcüstanda olan məscid və dükənləri qalır. İraklinin və atamızın dövründə Gəncə ilə Gürcüstanın sərhədləri dəqiqləşdirilib. Bununla belə, mən desəm ki, babalarım Gürcüstanda vali olublar, bir kimsə bu söza hörmətlə yanaşmaz, bir kimsə də Gürcüstanı mənə qaytarmaz...Mənimlə müharibə fikrinə düşmüsənə, mən hazır. Əgər öz toplarını öyünürsənə, mənimkilər onlardan geri qalmır, sizdə top lüləsinin uzunluğu bir arşındırsa, bizdə 3-4 arşındır, uğur isə Allahın əlindədir. Mənə mühribəyə hazır olmayı təklif edirən? Sən Şəmsəddilə girən gündən müharibəyə hazırlam. Hədə-qorxu gəlirsən ki, təklifini qəbul etməsəm, başıma bəla gələcək. Əslində bədbəxtlik səni Peterburqdan qova-qova buraya çəkib gətirib. Bunu zaman, bir də müharibənin özü göstərəcək" [66, sənəd 1173, 589-590]. Yazışmalarдан da görünür ki, Gəncə xanı Cavad xan çar Rusiyasının hərbi planları qarşısında zəif görünə də, hər bir qarış torpaq üçün müqavimət göstərməyə, düşmənə layiqli cavab verməyə hazır idi. Yeri gəlimişkən qeyd etmək lazımdır ki, "Qarabağnamə" müəllifi Mirzə Adigözəl bəy rus qoşunlarının ali baş komanda-

nının belə hədə-qoxularına haqq qazandıraraq yazar: "Cavad xan mehribanlıq yolu ilə edilən bu nəsihətlərə əhəmiyyət vermədi və onun sözlərinə qulaq asmadı. Knyaz Sisianov dəryatək coşan qoşunlarla Gəncə tərəfinə hərəkat bayrağı qaldırdı... Zəfər nişanəli orduları Gəncə torpağına girib, ətrafi tutdu..." [46, 74].

1803-cü ilin sonlarında Sisianov Gəncə xanlığı üzərinə hücumu keçdi. Çox sayılı rus qoşunlarının qarşısında uzun süren müdafiə döyüşlərindən sonra Gəncə qalası işğal olundu. Bir aydan çox qala mühəsirədə saxlandı. Şəhərin işğalının sürətləndirilməsi üçün Sisianov oradakı ermənilərlə əlaqə saxladı, onları rus qoşunlarına kömək etməyə çağırıldı. Ermənilər həmişə olduğu kimi, bu dəfə də rus təcavüzünün xidmətində layiqincə dayandılar... Gəncə qalası 1804-cü ilin yanvarın 3-də dan yeri ağaran zaman hücumla alındı [94, 234; 53, 291; 66, sənəd 1182, 592]. Bir məsələni də qeyd etmək lazımdır ki, çar hökuməti Gəncə qırğınıını çox böyük təmtəraqla bayram etmişdi. Döyüş bitən günü, 1804-cü ilin yanvarın 3-də İmperatorluq zərbxanasında Gəncənin alınmasında iştirakına görə döş medalı təsis edildi (Qeyd: «Нагрудная медаль за участие во взятии Гянджи 3 января 1804 г.» adlanan bu medalın bir nüsxəsi Bakıda, Azərbaycan tarixi müzeyində saxlanılır). Gəncə qalası, xan sarayı qala divarları ilə birlikdə uçurulub yox edildi. Gəncə xanlığı ləğv edilib dairəyə çevrildi. Minillik tarixi olan Gəncənin adı da tarixdən silindi, ona I Aleksandrın arvadı Yelizavetanın adı verildi. Gəncə sözünü dilinə gətirən hər bir kəs bir qızıl cərimə ödəməli idi [17, 586]. "Akt"larda nəşr edilmiş məlumatlardan aydın olur ki, Gəncə qırğını I Aleksandrın xoşuna gəlmişdi. Sisianovun adına 5 fevral 1804-cü il reskriptində məmənunluq belə ifadə edilirdi: "...Asiya qüruru qarşısında güzəştə getmək pis olardı və belə bir örnək o ölkənin başqa hakimlərini də dikbaşılıq sürükleyərək,...sizə tapşırılan planın yerinə yetirilməsində sonralar çətinlik doğura bilərdi" [66, sənəd 1186, 593]. Göründüyü kimi, çar hökuməti Car-Balakəndə olduğu kimi Gəncə yürüşündə də öz amansız metodu seçmiş, dəhşətli qırğınlardan belə çəkinməmişdir.

Məlumdur ki, Ağa Məhəmməd şahın ölümündən sonra hakimiyyət başına keçən Fətəli Şah da Cənubi Qafqazda İranın nüfuzunu bərqərar etmək üçün tədbirlər gördü. Yeni şah Tehranda saxlanılan İrəvan xanlığının sabiq hakimi Məhəmməd xanı həbsdən azad edib "öz adamı" kimi İrevana göndərdi. Lakin Məhəmməd xan Fətəli şahın ümidi lərini doğrultmadı və İrana tabe olmaqdan imtina etdi. 1797-ci ilin sonlarında şahın əmrinə itaat etməyən Məhəmməd xan yenidən kömək üçün II İrakliyə müraciət etdi. Lakin bu dəfə də o, Gürcüstan'dan heç bir kömək ala bilmədi. Bunun əvəzində isə Xoy xanlığının hakimi Cəfərqulu xanla ümumi dil tapa bildi. Cürrki bu zaman Cəfərqulu xan da Fətəli şaha tabe olmaqdan imtina edirdi [23, 105]. Digər tərəfdən isə, İrana qarşı belə ittifaqların yaranmasının qarşısını almaq məqsədilə Fətəli şah şahzadə Abbas Mirzənin və sədar Süleymanın başçılığı altında Azərbaycana sərbəz göndərdi [23, 105]. Beləliklə məlumatlar bir daha onu təsdiqləyir ki, İran hələ də Cənubi Qafqaza sahib olmaq fikrindən əl çəkməyib. Gürcüstanın birləşdirilməsi, Gəncənin tutulması və çar Rusiyasının getdikcə Azərbaycanın içərilərinə doğur irəliləməsi İranı rahat buraxmırıdı.

Beləliklə, 1804-cü ilin mayın sonlarında başda Sisianov olmaqla rus qoşunları İrəvan xanlığının sərhəddinə yaxınlaşdırılar. Yuxarıda qeyd etdiyimiz kimi, rus komandanlığının bu yürüşdə əsas məqsədi İran qoşunlarını Cənubi Qafqaza buraxmamaq, mühüm hərbi-strateji əhəmiyyətə malik olan İrəvan xanlığını əla keçirməklə Rusyanın regionda gələcək hegemonluğu üçün zəmin hazırlamaq, Türkiyə və sərhədlərində keçilməz sədd yaratmaq idi. Bunun üçün Rusiya dini amıldan istifadə edərək ermənilərin dəstəyi ilə özünə türk-müsəlman dövlətləri olan Osmanlı imperiyası və Qacarlar İranına qarşı dayaq kimi "erməni dövləti" yaratmaq planını həyata keçirməyə çalışırıdı. Təsadüfi deyildi ki, rus tarixçisi P.İ.Kovalevski özü etiraf edirdi ki, Qafqazı işğal etməyə göndərilən P.D.Sisianova öz hərbi planlarının həyata keçirilməsində ermənilərə xüsusi diqqət və qayğı ilə yanaşmaq və onları müdafiə etmək tapşırılmışdı [34, 295]. Rus hərb tarixçisi Nikolay Fyodrovich Dubrovin yazar ki, həm Rusiya

imperiyası, həm də İran arasında manevr etməyə çalışın Məhəmməd xan İrəvan qalasını möhkəmləndirmək üçün müdafiə tədbirləri görməyə başladı. O, ətraf kəndlərin əhalisini qalaya köçürərək onlara özləri üçün hərbi sursat və lazımı ərzaq gətirməyi əmr etdi. Xanın səyi nəticəsində qala müdafiəçilərinin sayı 7 min nəfərə çatdırılmış, qala divarlarına 22 top bərkidilmiş, qalaya sığınmış əhali üçün xeyli ərzaq ehtiyatı toplanmışdı [94, 298]. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından məlum olur ki, Sisianov İrəvan yürüşünü uğurla başa çatdırmaq üçün mərkəzdən daha 4 alay və 100.000 rubl gümüş pul tələb etmişdi. Bu qüvvələrlə o, nəinki İrəvani, hətta Naxçıvan və Şuşanı almağı, Kür-Araz boyu həyata keçiriləcək işgal planının bir hissəsini bu kompaniyada başa çatdırmağı vəd etmişdi [66, sənəd 1216, 610]. Rusyanın Qafqazı ələ keçirmək uğrunda apardığı müharibələr, rus hökumətinin tutduğu orazilərdə tətbiq etdiyi işgal rejimi haqqında daha geniş və ətraflı əsərlər yazmış Vasili Aleksandroviç Potto qeyd edir ki, Sisianov bu qüvvələrlə Rusiya hakimiyyətini nəinki İrəvanda, hətta Qara dənizlə Xəzər dənizi arasında bərqərar etməyi və Araz çayını Rusiya ilə İran arasında sərhədə çevirməyi düşünürdü [124, 135]. "Akt"larda nəşr olunmuş sənədlər göstərir ki, işgalçi hərbi hissələri döyüşə hazır vəziyyətə gətirən Sisianov hərbi əməliyyata əlavə qüvvələr cəlb etmək üçün vuruşmaq arzusunda olan hər kəsi yürüşə davət etdi və döyüşdə fərqlənənlərə mükafatlar vəd etdi [66, sənəd 1225, 613]. Beləliklə, məlumatlar da təsdiqləyir ki, XIX əsrin əvvəllərindən çar Rusiyası Qafqazı, Şimali Azərbaycan xanlıqlarını işgal etməyi qarşısına məqsəd qoymuşdu. Təbii ki, göstərilən bu hal regionda xüsusi maraqları olan qonşu dövlətlər-İran və Osmanlı hökumətini razi sala bilməzdi. Tanınmış tədqiqatçı F.Əliyev yazır ki, rus qoşunlarının Azərbaycan ərazisindəki təcavüzündən təşvişə düşən İran hökuməti Cənubi Qafqazdan qoşunlarını geri çağırmağı Rusiyadan tələb etdi. Alınan rədd cavabı İranla Rusiya arasında müharibənin başlanması üçün bəhanə oldu [24, 71; 17, 587].

Qeyd etmək lazımdır ki, müharibənin ilk günlərində qalibiyətlə irəliləyən rus qoşunlarının müvəffəqiyyətlərinə, Car-Balkandə və Gəncə yaxınlığında qəddarlıqlarına Azərbaycanın şimalında yerləşən digər xanlıqlar biganə qala bilməzdir. Yananmış vəziyyət son dərəcə ehtiyatlı olmağa və eyni zamanda siyasi manevrlər etməyə məcbur edirdi. Digər tərəfdən Şimali Azərbaycanda siyasi vəziyyətin bu şəkildə dəyişməsi ilə əlaqədar Fətəli şah Cənubi Azərbaycan xanlıqlarını bütünlükle özünə tabe etmədən var qıvvəsini Cənubi Qafqaz uğrunda mübarizəyə yönəldə bilməzdi. Hələ İranla müharibə başlamazdan əvvəl, yerli vəziyyətlə tanış olan rus ordusunun Qafqaz qoşunlarının ali baş komandanı P.D.Sisianov yazmışdı: "...Azərbaycan xanlıqlarının böyük bir hissəsi açıqdan-açıqça İran şahının özbaşınlığına görə ona nifrat edir" [66, sənəd 1216, 610]. Məhz bunu nəzərə alan Fətəli şah, ilk növbədə, Cənubi Azərbaycan xanlarını özünə tabe etmək qərarına gəldi. F.Əliyev yazır ki, şah Cənubi Azərbaycanda asanlıqla qələbə ələ能得到ına ümidi etsə də, bu yanlış addım idi. Əvvəlki illərdən fərqli olaraq Cənubi Azərbaycanın bir çox xanları ümumi düşmənə qarşı birlikdə müqavimət göstərməyi qərara almışdilar...[24, 71].

1804-cü il iyunun 10-da İran ilə çar Rusiyası arasında diplomatik danışıqlar kəsildi və bir neçə gündən sonra hər iki dövlət arasında müharibə başladı. Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı Aktların II cildindən məlum olur ki, Gümrüdə möhkəmlənən rus qoşunları iyunun 15-də Üç kilsəyə doğru hərəkət etdi. Üç kilsəni və Qəmərlini böyük çətinliklə əla keçirən rus hərbi hissələri iyulun 2-də, sübh çağı İrəvan qalasını mühasirəyə aldı [66, sənəd 1668, 810].

XIX əsr Azərbaycan salnamələrində, məsələn. Mirzə Adigözəl bəyin "Qarabağname"ində irəvanlıların qəhrəmanlıq mübarizəsi öz əksini tapmışdır. Müəllif əsərinin 10-cu fəsliндə yazır: "...Qızılbaşlar gəlış-gediş yollarını bir dərəcədə kəsmişdilər ki, Rusiya qoşununun çarəsi hər tərəfdən üzülmüşdü. Hətta Sisianova qoşulub onunla bir yerdə gəlmiş olan gürcü knyazları qızılıqları zaman qızılbaşların əlinə keçib əsir olmuşdular" [46,

79]. Yeri gəlmışkən bildirək ki, knyaz Sisianovun İrəvandan çəra göndərdiyi 1804-cü il 15 avqust tarixli 44 sayılı raportunda İran qoşunları tərəfindən əsil alınmış gürcü knyazları və dvoryanlarının siyahısı öz əksini tapmışdır [66, sənəd 1672, 811]. İrəvan qalasının Rusiya işgalçılara qarşı nəinki qəhrəmancasına müdafiə olunmasını, hətta imkan dündükçə qaladan çıxaraq bir neçə istiqamətdə qəfil hücumlar edərək rus qoşunlarına ağır itki verməsini dövrün digər mənbələri də təsdiqləyir [66, sənəd 1673, 812]. V.A.Potto yazır ki, mühəsirədə olan irəvanlıların belə hücumları nəticəsində rusların 13 zabiti və 173 əsgəri məhv edildi [124, 147]. Məlumatlar da bir daha təsdiqləyir ki, mühəsirədə olmalarına baxmayaraq İrəvan və irəvanlılar düşmənə layiqincə cavab verirdilər, digər tərəfdən isə “hər zaman qalibiyət hissi ilə öyünən rus qoşunları” yerlərdə ciddi diranişlə qışlaşacaqlarını düşünmürdülər. İrəvan tarixinə aid tədqiqatlarda Qacarlar İranın qoşunlarının ilk dəfə irəvanlıların köməyinə qalanın mühəsirəsinin 15-ci günü gəlib çatlığı və rus qoşunları ilə müdafiəşilər arasında baş verən 8 saatlıq döyüsdə rusların 3 zabit, 120 əsgər itirdiyi, 6 zabit və 200 əsgərinin isə yaralandığı qeyd olunur [34, 300].

Tarixi ədəbiyyatda çərəsiz qalmış P.D.Sisianovla İrəvan xanı arasında məktublaşmaya da yer verilmişdir. Məsələnin kökündə isə ciddi diranişlə qarşılaşmış rus komandanlığının az itki ilə müharibəni yoluna qoyması dayanırdı. Tədqiqatlardan məlum olur ki, İrəvan xanı ilə 6 ay davam edən yazışmalar heç bir nəticə verməmişdir [34, 300].

Qafqaz Arxeografiya Komissiyasının Aktlarından agha olur ki, ərzaq və hərbi sursat barədə hər şeydən ümidi kəsilən Sisianov 1804-cü il avqustun 30-da hərbi şura çağırmaqla vəziyyətin acınacaqlı olduğunu zabitlərə bildirmiş, sentyabrın 1-də axırıncı dəfə Məhəmməd xana məktubla müraciət edərək təslim olmasını çatdırmışdır. Məhəmməd xandan rədd cavabı alındıqdan sonra Sisianov rus qoşunlarına sentyabrın 3-də geri çəkilmək əmri vermişdir [66, sənəd 1242, 619; 124, 154–155]. Göründüyü kimi, general Sisianov bu yürüsdə öz doğma

torpağını qoruyan Azərbaycan ığidlərinin inadlı müqavimətinə rast gəldi və mühəsirəyə aldığı İrəvan qalasını əla keçirə bilmədi. “Akt”larda dərc edilmiş məlumatlardan aydın olur ki, İrəvan qalasının birinci mühəsirəsi zamanı Rusiya komandanlığı 2000-ə yaxın hərbi itirmişdi [66, sənəd 1682, 815–816]. Beləliklə, rüsvayçı uğursuzluğa düçər olan çar qoşun hissələri geri çəkilməyə məcbur oldu. Lakin hadisələrin sonrakı gedışatı göstərdi ki, bu, məcburiyyət nəticəsində atılan müvəqqəti addım idi. Rusiya qoşunları İrəvan qalasının mühəsirəsindən əl çəksələr də, strateji əhəmiyyətə malik İrəvan xanlığı ərazisinin işgal olunması Rusiya hərbi dairələrinin əsas məqsədi olaraq qalırdı. Məhz bu səbəbdən İrəvan xanlığının ərazisini hissə-hissə işgal etmək ən plana keçirildi. 1805-ci ilin martın sonlarında İrəvan xanlığına tabe olan, strateji və iqtisadi baxımdan əlverişli olan Şorəyel sultanlığı rus qoşunları tərəfindən tamamilə işgal edildi. “Akt”larda nəşr edilmiş məlumatlar təsdiqləyir ki, Şorəyelin itirilməsi ilə barışmayan Məhəmməd xan Qacar öz sərkərdələri Qasim bəy və Məhəmmədəli bəyin başçılığı ilə oraya 3 minlik qüvvə göndərdi. İrəvan xanının qoşunları ilə general-major Nesvetayevin başçılıq etdiyi rus qoşunları arasında Böyük Talın kəndində qanlı döyüş baş verdi. Lakin son nəticədə İrəvan xanının qoşunları məğlub olaraq Üçkilsəyə doğru geri çəkildi...[66, sənəd 1672, 572–574]. Yeri gəlmışkən bildirək ki, mənbələrdə rus qoşunlarının İrəvan ətrafında birinci mühəsirə zamanı ciddi uğurlar qazanmamasının digər bir səbəbi kimi Fətəli şahın kabardin, çəçen və osetin knyazlarına müraciəti və Rusyanın tabeliyində olan ərazilərdə iğtişaş dalğalarının baş qaldırması da göstərilmişdir [66, sənəd 1682, 815–816; sənəd 1689, 820–821].

Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, Cənubi Qafqazın işgalı zamanı Azərbaycana xəyanət edən və buna görə də rus hərçilərinin hər cür kömək göstərdiyi ermənilər yaşadıqları yerləri tərk edib Rusyanın işgalı altında olan Azərbaycan torpaqlarına köçürdülər. “Akt” lardan bəlli olur ki, məlik Abraham və yüzbaşı Qavril 200 ailə ilə birlilikdə Rusyanın

nəzarəti altında olan Qarakilsəyə köçərək Sisianova “İrəvan qalası ətrafında yaşayan və qəçməq imkanı olmayan 500 erməni ailəsinin də xilas edilməsi” üçün müraciət etmişdilər [66, sənəd 1256, 626]. Belə olan halda isə İrəvan xanının ona xəyanət edən cinayətkar dəstələri cəzalandırması təbii qarşılanmalıdır.

Rusyanın Cənubi Qafqaz regionunda tədricən söz sahibi-nə çevriləməsi İran hökumətini rahat buraxmirdi. Çar Rusiyasının işaqlılıq niyyətindən xəbərdar olan Abbas Mirzə 1805-ci ilin yayında “xarici siyasetdə ardıcıl olmayan” Məhəmməd Hüseyn xan Qacarı hakimiyyətdən uzaqlaşdırıb Mehdiqulu xan Qacarı İrəvan xanlığında hakimiyyətə gətirdi [66, sənəd 1256, 626]. Rusiya tədqiqatçıları Lavissa və Rambonun redaktorluğu ilə işq üzü görən “XIX əsr tarixi” əsərində Məhəmməd xanın Mehdiqulu xanla əvəzlənməsindən sonra Məhəmməd xanın yaxın adamlarının Tiflisə göndərilərək rus hərbi komandanlığına İrəvan qalasını almaq təklif edildiyi, yeni hakim təyin olunmuş Mehdiqulu xanın hərbi qüvvələrinin zəif olduğu, Məhəmməd xanın eyni zamanda ruslara müqavimət göstərdiyi üçün üzr istəməsi, sədaqət rəmzi olaraq girov verməyə hazır olduğu qeyd edilmişdir [103, 123–127]. Şimali Azərbaycanın Rusiya tərəfindən işgalinin ilkin mərhələsinin mənzərəsini yaratmaq baxımından dəyərli mənbə sayılan S.B.Bronevskinin redaktorluğu ilə işq üzü görən tədqiqat işində Şimali Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən işgal edilməsinin səbəbi heç də bu xanlıqların tamamilə zəif olmasında deyil, rus silahının qüvvətli olması kimi izah edilmişdir [86, 391–392].

Beləliklə də, rus qoşunları bir sıra isntsislər nəzərə alınmasa, tədricən Şimali Azərbaycan xanlıqlarını istila etməkdə davam edir, Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirirdilər.

General Sisianovun Cavad xana, onun ailəsinə və bütövlük-də gəncəlilərə tutduğu divan Azərbaycan xanlıqlarına təsirsiz ötüşmədi. Gəncə işgal olunduqdan sonra Sisianov Qəribi Azərbaycana-İrəvana hücum etdi. Yuxarıda deyildiyi kimi, güclü müqavimətlə qarşılaşış geri çəkilməyə məcbur oldu. Lakin bu hal müvəqqəti xarakter daşıyırıldı. Sisianov Qarabağ, Şəki,

Şirvan, Talış xanlarına məktub yazıb, onları döyüssüz ruslara tabe olmağa çağırıb. Mirzə Camal bu məsələyə toxunaraq yazar: “Bu xəbər Fətəli şaha çatdıqda İrəvanın Rusiya dövləti elinə keçməməsi üçün özü knyaz Sisianovun mühərabəsində iştirak etmək üçün güclü qoşunla İrəvana gəldi. Bir tərəfdən Fətəli şah, digər tərəfdən naib-üs səltənənin qoşunu və başqa tərəfdən Sərdarla bağlıqları əhdilə pozub, qalanı ona təslim etməyən Məhəmməd xan və Kəlbəli xan Rusiya qoşununu 4 tərəfdən halqaya alıb, hətta Rusiya qoşununun azuqə yollarını da kəsdi...” [47, 150]. Mirzə Camal Cavanşir daha sonra yazar ki, Gəncə xanlığı işgal edilən kimi Sisianov Qarabağ xanlığına təzyiqi gücləndirdi. Knyaz mayor Lisaneviçi Gəncədən birbaşa İbrahim xanın yanına göndərib, Rusiya tabeliyinə keçməyi təklif etdi. Xan mayora xoş cavablar verərək, onu böyük ehtiramla və hörmətlə yazılmış məktublarla yola saldı...[47, 150]. Beləliklə, məlumatlar təsdiqləyir ki, rus qoşunlarının uğurları Qacarlar hökumətini rahat buraxmır, Gəncə faciəsini göz öünüə alan Şimali Azərbaycan xanlarının Rusiyaya meyllənməsi onu təlaşlandırırı.

Qeyd etmək lazımdır ki, bəhs olunan dövrə Qarabağda vəziyyət olduqca mürəkkəb idi. Əhməd bəy Cavanşir yazar ki, ...Şuşada əyanlar bir-birinə düşmən olan iki dəstəyə bölünmüşdülər. Bu dəstələrdən biri rusların Zaqafqaziyanın işlərinə qarışmasını gözləyərək heç bir vəchlə İrana tabe olmaq istəmir, digəri isə...İran hökmərini hər vasitə ilə razi salmağa çalışır...[25, 205–206]. Müəllif daha sonra yazar: “Belə bir şəraitdə Qarabağda ruslara hüsн-rəğbat bəsləyən Məhəmmədhəsən ağanının dəstəsi üstün gəldi. Həm də qeyd etmək lazımdır ki, o zamanki İran sərkərdələrinin və o cümlədən şahın özünün rəyinə görə, alınmaz qala olan Şuşa şəhəri iranlılar üçün Zaqafqaziyanın açarı, ruslar üçün isə İranın qapısı hesab edilirdi” [25, 206]. Göründüyü kimi, Gəncə işgal edildikdən sonra ruslar üçün Qarabağa yol açıq idi.

1805-ci ilin yayında Sisianov Azərbaycan xanlıqlarını tabe etmək üçün Gəncəyə gəldi. Buradan İbrahim xana məktub yazıb, Rusiya və ya İran dövlətlərinə hansına tərəf olduğunu

açıq bildirməyi tələb etdi. Məktubda deyilirdi ki, bu iki yoldan “sizə yalnız yaxşısını seçmək qalır”...[66, sənəd 1431, 701]. Sisianova görə isə “yaxşı yol” Rusiya idi.

“Qarabağnamə” müəllifləri İbrahimxəlil xanın qırğınlardan və talanlardan qorunaraq və eyni zamanda öz müsətqiliyini saxlamaq üçün Rusiyaya meyl etməsi, İbarahimxəlil xanın Fətəli şahdan incikliyinin səbəblərinə toxunaraq yazar: “Şah, İbrahim xanla Rusiya sərdarı arasında dostluq əlaqəsinin olmasını və elçilərin gedib-gəldiyini eşitdiyinə görə, İrəvandan qayıtdıqdan sonra Əbülfət xana 5 min nəfərlik qoşun verib, atasına yardım və kömək göstərmək adı ilə Qarabağa, İbrahim xanın yanına göndərdi...Xanın və oğlanlarının yanında olan qoçaq tüfənglilər və adlı-sanlı atlılar hücum edərək, Qızılbaş qoşununu məğlub edib... Arazın o tayına qovdu” [47, 151]. Göründüyü kimi, Fətəli şah bütün vasitələrlə İbrahimxəlil xanı mövqeyindən çəkindirməyə çalışırdı. Verilən vədlər isə Qarabağın Rusiyaya meylinə yol verməmək məqsədi gündürdü. Onların yerinə yetiriləcəyinə isə heç kim təminat verə bilməzdi. Bütün bunlarla yanaşı, demək olmaz ki, İbrahimxəlil xan Rusyanın boyunduruğunu qəbul etməyə hazır idi. O, eyni zamanda Rusiya imperiyasından ehtiyat edir, həm də onun mərhəmət və daimi dinclik vədlərindən yararlanmaq istəyirdi. Xarici siyaseti uğursuzluq girdabına düçər olan xan isə təsəvvür edə bilmirdi ki, bu yol onun nəslinə və xanlıqa əmin-amanlıq deyil, ölüm və fəlakət gətirəcəkdir. Hadisələrin sonrakı gedisi isə rusların iç üzünü, əsl niyyətlərini çılpaklılığı ilə açıb göstərdi. Fətəli şahın müraciətlərinə, vədlərinə məhəl qoymayan İbrahimxəlil xan Tiflis şəhərinə elçilər göndərib, xalqımızın qanına susayan Sisianovla görüşmək arzusunda olduğunu bildirdi. Abbas Mirzənin başçılığı ilə şah qoşunlarının Qarabağa gözlənilən hücumu da İbrahimxəlil xanı narahat etməyə başlamışdı. Öz xarici siyasetini İran qoşunlarının Qarabağa buraxılmaması üzərində quran İbrahimxəlil xan Rusiya tərəfindən yaxınlaşan təhlükəni dəf etmək üçün İranın köməyində istifadə etməyi lazım bilməyib Sisianova müraciət etdi. İbrahimxəlil xanın Sisianova müraciəti Sisianovun Çart-

riyskiyə göndərdiyi məktubda belə açıqlanır: “İran qoşunlarının hərəkətindən qorxuya düşən İbrahim xan öz nümayəndəsini yanımıza göndərərək bizə itaət edəcəyini bildirir. Mənə elə gəlir ki, onu qorxu buna vadar etmişdir” [68, sənəd 1421, 698].

İbrahimxəlil xanın İrana qarşı mənfi münasibəti Sisianovu, sözsüz ki, razi salırdı. Qafqaz Arxeoqrafiya Komissiyasının Sənədlərindən məlum olur ki, Sisianov “Qarabağ xanlığının Rusyanın himayəsinə qəbul olunması haqqında müqavilənin şərtləri ilə İbrahimxəlil xanı hərtəfli tanış etmək və həmin müstəmləkəçi və işgalçılıq mahiyyəti daşıyan müqaviləni imzalatdırmaq məqsədi ilə hiyləgər və qan tökməkdən həzz alan mayor Lisanəviçi xüsusi təlimatla Şuşaya göndərdi” [66, sənəd 1468, 717].

Qeyd etmək lazımdır ki, İbrahimxəlil xanın belə mövqeyi İran tərəfini heç cüra razi sala bilməzdi. Mir Mehdi Xəzani yaranmış vəziyyəti belə nəqəl edir: “Şah, yenə Kərim xan və Abdulla xanı İbrahim xanın yanına göndərib, kamali-hörmət və mərhəmət və müləyimət ilə yazdı ki, Allah rizasına namusi-islamı mənzur edib, hər nə təvəqqeyi var məndən etsin, yerinə yetirim. Urus padşahına itaət etməsin. Şuşa qalası ki, toxunulmazdır və taleyi Xudafərin və məmələkətdə səddi-mətindir və İranın giriş qapısıdır...” [48, 178]. Göründüyü kimi, Fətəli şah bütün vasitələrlə İbrahimxəlil xanı Rusiyaya meyllənməkdən çəkindirir, İbrahimxəlil xan isə öz növbəsində sözündə israrlı olduğunu göstərirdi. Lakin hadisələrin sonrakı gedisi göstərdi ki, İbrahimxəlil xan tutduğu mövqedə yanılmışdır. Tezliklə burada qurulan çar siyasi üsul-idarəsi Qarabağın bütün inkişafına ağır zərbə vurdu.

Əvvəldə qeyd etdiyimiz kimi, Sisianovun göstərişi ilə Lisanəviç Şuşaya göndərilmişdir. Onun Şuşaya gəlişi ilə əlaqədar olaraq İbrahimxəlil xan bütün bəylərin iştirakı ilə şura çağırıldı. Mənbələrdən məlum olur ki, altı gün davam edən məsləhətləşmədən sonra, bütün bəylər Rusyanın himayəsinə keçmək haqqında təklifi rədd etdilər. Lakin İbrahimxəlil xan müqavilənin layihəsindəki bütün bəndlərlə razılaşdığını, gələcək

qatili olan Lisaneviçə bildirdi [66, sənəd 1436, 703–705]. İbrahimxəlil xanın inadkarlığı hamını heyrətə salmışdı. Xanın belə inadkarlığı Qafqaz Arxeoqrafiya Komissiyasının “akt”larında da öz əksini tapmışdır. İran sərdarı Pirqulu xan İbrahimxəlil xana öz məktubundə belə yazdı: “...belə bir hərəkətdən bütün nəsilləriniz xəcalət çəkəcək, bütün əraziniz tar-mar ediləcək...nə qədər ki, belə bir şey baş verməyib öz işinizi görün, sonra gec olacaq” [66, sənəd 1427, 699]. Beləliklə də, İbrahimxəlil xanın sarayında ikitirəliyin yaranmasının şahidi oluruq. Bir qrup İran, ikinci qrup isə Rusiya tərəfinə meyl edirdi. Əhməd bəy Cavanşir bu məsələdə yaranmış olan vəziyyətdən bəhs edərək yazar: “...Məhəmmədhəsən ağa öz tərəfdarları ilə birlikdə qəti qələbə çaldı. Onun təkidi ilə bir neçə nəfər adlı-sanlı bəy xanın adından knyaz Sisianova məktub apardılar. Həmin məktubda xan iranlıların niyyətləndən şikayətlənib, rus imperatorunun təbəəliyinə daxil olmaq haqqında özünün, öz əyanları və təbəələrinin qəti arzusunu bildirdi. Məktubun cavabını bir nəfər qərargah zabiti gətirdi; həmin cavabda müqavilə bağlanmasıının yeri və vaxtı haqqında əvvəlcədən razılığa gəlmək təklif edilirdi” [25, 206]. Bütövlükdə “Qarabağname”lərdə bu hadisələrin verilmiş təfsiri açıqca göstərir ki, salnamələrin müəlliflərindən heç biri İbrahimxəlil xanın Rusiyadan nə üçün ehtiyat etdiyi açıq şəkildə izah etməyi öz qarşılara məqsəd kimi qoymamışdır. Bu isə həmin əsərlərin yazılılığı dövrün siyasi konyukturası baxımından müəlliflərə zərər vura bilərdi. Əsər müəlliflərinin əksəriyyəti-Mirzə Camal, Əhməd bəy Cavanşir, Mir Mehdi Xəzani və başqları öz əsərlərini əsasən 1805-ci il Kürəkçay sazişinin bağlanması, İbrahimxəlil xanın, onun ailə üzvlərinin və yaxın qohumlarının mayor Lisaneviç və onun quldur dəstələri tərəfindən vəhşicəsinə qatlı yetirilməsi ilə başa vururlar.

Müqavilə Qarabağ xanlığının hökmdarı İbrahim xan və Rusiya imperiyası qoşunlarının Qafqazda baş komandanı P.D.Sisianov arasında 1805-ci il mayın 14-də bağlandı. Qafqaz Arxeoqrafiya Komissiyasının Sənədlərinin 2-ci cildinin 1436 sayılı sənədində deyilir:

### Birinci maddə

Mən, Şuşalı və Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdərim adından İran və ya hər hansı bir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olsa da, hər cür asılılığından təntənəli surətdə həmişəlik imtina edirəm və bütünlüyünə qarşıında bununla bildirirəm ki, mən özüm və varislərim üzərində Bütün Rusiyanın böyük İ.Ə-nin və onun yüksək varislərinin və vəliəhdərinin ali hakimiyyətindən başqa heç bir dövlətin hakimiyyətini tanımirəm, həmin taxt-taca sədaqət vəd edirəm, cümlə onun sadiq quluyam və bu haqda, adətə görə, müqəddəs Qurana and içməliyəm.

### İkinci maddə

İ.Ə. zati-aliləri (xan) həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünü və vəliəhdərinin adından İmperator sözü ilə vəd edir və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və onun varislərindən öz sadiq təbəələri kimi mərhamət və nəcib havadarlığını heç vaxt əsirgəməyəcəkdir, buna sübut olaraq İ.Ə. zati-alilərinin və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına öz imператор zəmanətini verir.

### Üçüncü maddə

Zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xanın Bütün Rusiya imператорlarının və onların vəliəhdərinin öz üzərində ali və yeganə hakimiyyətini belə səmimiyyətlə qəbul etməsi müqabilində qərara alınır ki, adı çəkilən xan, ondan sonra isə böyük oğlunun və bu qayda ilə nəslin yaşça sonrakı böyüyü irlən xanlığa keçərkən Gürcüstan Baş hakimi tərəfindən xanlıqda bərqərar olmaq haqqında dövlət möhürü ilə təsdiq edilmiş imператор fərmanından investitura (hüquqi sənəd-müəl.) alıqdən sonra Bütün Rusiya imperiyasının təbəəliyinə sadiq olmasına, özü və varisləri üzərində Bütün Rusiya imператорlarının ali və yeganə hakimiyyətinin tanınmasına təntənəli surətdə and içməlidirlər.

### Dördüncü maddə

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim və varislərim Bütün Rusiya imperiyasına sadiq təbəəliyimiz və imperiyanın işqli ali və yeganə hakimiyyətini qəbul etməyimiz

haqda mənim mövqeyimin təmizliyini göstərmək üçün Gürcüstan Baş hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilsə, onlardan məzmunca tutarlı olanları Baş hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az olanlar haqda isə məlumat verməyə və Gürcüstan Baş hakimi tərəfindən mənim yanına təyin edilmiş şəxsə məlumat verməyə və onunla məsləhətləşməyə söz verirəm.

#### **Beşinci maddə**

İ.Ə-ri Şuşalı və Qarabağlı İbrahim xanın ölkəsi üzərində özünün ali və yegana hakimiyyətinin tanınmasını razılıqla qəbul edərək, özünün və varislərinin adından söz verir:

1. Həmin ölkənin xalqlarını Böyük Rusiya imperiyasının sakinlərindən az da olsa ayırmayaraq öz təbəələri sayacaqdır.

2. İbrahim xan zati-alilərinin və onun ocağından olan varislərin və arxasının Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişilməz saxlanılacaqdır.

3. Daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana işləri, bununla yanaşı ölkədən yiğilan gəlir zati-aliləri səlahiyyətində qalacaqdır.

4. Zati-alilərinin və onun sülaləsinin, eləcə də onun ölkəsinin qorunması üçün Şuşa qalasına 500 nəfarlik Rusiya qoşunu qərargah və baş zabitləri ilə, toplarla birlikdə yeridiləcək, ciddi müdafiə üçün isə Gürcüstan Baş hakimi şərait və ehtiyaca görə bu dəstəni gücləndirəcək və zati-alilərinin ölkəsini Bütün Rusiya imperiyasına məxsus olan bir ölkə kimi hərbi qüvvə ilə müdafiə edəcəkdir.

#### **Altıncı maddə**

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim sadıq təbəəlik istəyimin əlaməti olaraq söz verirəm:

1. İstər indi, istərsə də sonralar yuxarıda adları çəkilən qoşuna lazımlı olan bugda və dari yarmasını Gürcüstan Baş hakiminin müəyyən etdiyi qiymətlə tədarük edəcəyəm, çünkü onların Yelizavetpol'dan gətirilməsi ya çox çətindir, ya da tamamilə qeyri-mümkündür.

2. Qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla təmin edəcəyəm.

3. Şuşa qalasına Yelizavetpol tərəfdən yoxusu sahmana salacaq və yolu arabaların gedisi üçün yararlı edəcəyəm.

4. Hökumət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazım olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verilməlidir.

#### **Yedinci maddə**

İ.Ə-nin zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xana və onun varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində Bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, bayraq onun yanında saxlanılmalı və bu ölkə üzərində əlahəzərət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır.

#### **Səkkizinci maddə**

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, İ.Ə.-nin yüksək razılığı ilə özümün gəlirimdən həmişəki kimi istifadə etməyə icazəm olundugundan İ.Ə.-nin Tiflisdə yerləşən xəzinəsinə ildə 8.000 çervon bac verməyi öhdəmə alıram, bac iki müddətə, yəni bir hissəsi fevralın 1-də, o biri hissəsi isə sentyabrın 1-də, özü də bu traktatın İ.Ə. tərəfindən təsdiqi zamanı birinci hissənin, yəni 4.000 çervonun ödənişi ilə başlanır. Bundan başqa Asiya qayda-qanunu ilə and içməklə yanaşı, mən böyük oğlum Məhəmmədhəson Ağanın ikinci oğlu Şükürrəhli həmişəlik Tiflisdə yaşamaq üçün girov verməliyəm.

#### **Doqquzuncu maddə**

İ.Ə. özünün xüsusi mərhəməti ilə, Tiflisdə sədaqət bildirmək üçün saxlanılmalı olan zati-aliləri nəvəsinin dolanışıığı üçün Rusiya pul vahidi ilə gündə 10 gümüş manat tiflatla bəxş edir.

#### **Onuncu maddə**

Bu müqavilə əbədi müddətə bağlanır və bundan belə həmişəlik heç bir dəyişikliyə uğramamalıdır.

#### **On birinci maddə**

Bu traktatın İ.Ə. tərəfindən onun dövlət möhürü vurulmuş Ali Fərmanı ilə təsdiqi bu sənədin imzalanmasından 6 ay keçənədək və ya mümkün olsa, daha tez olmalıdır.

Yuxarıdakıların həqiqətə uyğun olduğunu bildirmək üçün aşağıda imza edənlər Yelizavetpol dairəsinin düşərgəsində, Kürək çayı yaxınlığında, miladın 1805-ci ilinin yayında, mayın 14-də bu maddələrə qol çəkərək öz möhürlərini vurdular [66, sənəd 1436, 702–705; 81, 164]. Beləliklə müqavilənin (Onu da qeyd edək ki, müqavilə kimi nəzərdən keçirdiyimiz mətn mənbədə “клятвенное обещание”-andlı öhdəlik kimi yazılmışdır) mətnindən də məlum olur ki, Qarabağ xanı Rusiya çarının vassali olmağa razılıq verir, üçüncü xarici dövlətlər ilə müstəqil münasibətlər saxlamaq hüququndan Rusiya çarının xeyrinə imtina edirdi. Bir sözə, çar Rusiyası Şimali Azərbaycan xanlıqlarından daha birini—Qarabağ xanlığını işgal edərək öz müstəmləkəsinə çevirmiş oldu.

Qarabağ xanlığı işgal edildikdən sonra çar Rusiyasının Qafqaz qoşunlarının ali baş komandanı Sisianov digər Şimali Azərbaycan xanlıqlarına hədələrlə dolu məktublar göndərməkdə davam edirdi. Qafqaz Arxeografiya Komissiyasının Aktlarından məlum olur ki, Gəncə faciəsindən 6 gün sonra Sisianov Şəki hakimi Məhəmmədhəsən xana təhqirlə dolu bir məktub ünvanlamışdı. Şəki xanını milçək, öz dövlətini isə qartal adlandıran Sisianov bu məktubunda yazırıdı: “Əmin ol, mənim yalnız bir buyruğum yetər və onda Nuxa xanlığı da Gəncə xanlığı kimi yox olacaq...” [66, sənəd 1277, 636]. Bununla bir növ Sisianov xanın yerinə göz dikmiş olan Səlim xanın da başına “ağıl qoyurdu”. Qeyd etmək lazımdır ki, Şəki xanlığındakı hadisələr də Rusyanın xeyrinə cərəyan edirdi. Siyasi hakimiyyətə can atan və buna Rusiya tərəfindən şirnikləndirilən Səlim xan qardaşı Məhəmmədhəsən xanı devirmək üçün knyaz Sisianova və Şirvan xanı Mustafa xana müraciət etdi [94, 407]. Ancaq baş komandan bu məktuba cavab verməmiş, onun yerinə polkovnik Karyagin xana belə bir “öyüd-nəsihət” vermişdi: “Sisianova çoxmu gərəkdir siz Nuxada xan olasınız? Axi, gerçəyi budur ki; mərmi və güllə havası altında o, hər hansı bir xanı oynamağa məcbur edə bilər; siz əgər Nuxa xanlığına bərpa olunmaq istəyirsinizsə, fars biciliyi ilə möhürsüz axmaq məktub-

lar yazmali deyil, Sisianovun çağırışı ilə Tiflisə yanına gəlib rica etməlisiniz...” [66, sənəd 1279, 637]. Tarixi ədəbiyyatda göstərilir ki, Şəki xanlığı ilə münasibətləri kəskinləşdirən digər bir amil Cavad xanla Məhəmmədhəsən xanın qohumluq münasibətləri idi. Bacısının taleyindən narahat olan Məhəmmədhəsən xan İrana meyl etməyə başlamışdı. İrana arxalanmağa can atan Şəki xanı müttəfiqi Mustafa xandan üz çevirdi. Bu hərəkəti Mustafa xanı Səlim xan ilə yaxınlaşmağa sövq etdi. Əvvəller İrana meyl göstərən səlim xan isə, əksinə, daha güclü arxa olan Rusiyaya üz tutdu və Sisianova müraciət etdi [35, 40]. Mirzə Adıgözəl bəy yazar: “Səlim xan İbrahim xan tərəfindən Şəki vilayətinə xan təyin edilmişdi. Onun köməyi ilə mərkəzi hökumətə arxalanırdı...” [38, 82]. Əslində isə qeyd etmək lazımdır ki, Şəki xanlığı Qarabağ xanlığı ilə bir gündə, Kürəkçay görüşlərində tabe edildi. Mirzə Adıgözəl bəy də, M.Camat Cavanşir də bunun belə olduğunu yazırlar: “Kürəkçayın qırığında bir neçə gün bayram, şənlik və qonaqlıq oldu. Sonra traktat və əhdnamə yazıldı. İbrahim xan və Şəki hakimi Səlim xan ona möhür basdırılar, böyük sərdar (Sisianov) isə qol çəkdi...” [46, 82; 66, sənəd 1436, 705]. Bu müqaviləyə görə Səlim xan hər il dövlət xəzinəsinə 7000 çervon xərac verməli, öz xanlığında 500 nəfərlik rus qoşun dəstəsini yerləşdirməli, onları və atları ərzaqla təmin etmək üçün hər il 529 xalvar un, 80,5 xalvar buğda verməli, qışda onları odunla təmin etməli idi. Bundan başqa xan 4 yaşılı oğlunun əvəzinə 5 bəyin uşağıını əmanət verməli, iki ildən sonra isə öz oğlunu Tiflisdə daimi yaşamaq üçün əmanət göndərməli idi [35, 50]. Beləliklə sənədlərdən də məlum olur ki, mühəribənin ilk günlərindən qalibiyətə irəliləyən rus qoşunları Kürəkçay görüşləri ilə Qarabağ və Şəki xanlığını Şimali Azərbaycanda növbəti qurbanına çevirmiştir.

Tarixi ədəbiyyatın araşdırılması göstərir ki, 1805-ci ilin yazısında İran rejimi rusların irəliləyişini saxlamaq və onları Şimali Azərbaycan torpaqlarından çıxarmaq üçün ciddi-cəhdə çalışırı. S.Əliyarlının redaktorluğu ilə işiq üzü görmüş “Azərbaycan tarixi”ndə deyilir: “İyun ayının birinci yarısında Abbas

Mirzə 10 min əsgər ilə Qarabağ üzərinə hərəkətə başladı. Qızılbaş ordusu iki qola ayrıldı. Biri Şuşanın 4 ağaçlığında Ağaqlanı tutdu, o biri yarısı Əsgəran və Şahbulaq qalalarını tutdu... Fətəli şah da qalan İran ordusu ilə Ağaqlana gəlmişdi. Ancaq Xəzər dənizi ilə Talyış və Rəşt vilayatlarına ruş qoşunlarının çıxarılması barədə xəbər alan kimi geriye dönüb Ərdəbilə getdi... İran ordusunun Tiflis yürüşü Zəyəm və Qazax döyüşləri ilə pozuldu..." [17, 592]. Məlumatlardan da göründüyü kimi, İran tərəfi Şimali Azərbaycan xanlıqlarının rus qoşunları tərəfindən işğalı ilə razılaşa bilmir, özgə ərazilərin işğal olunması uğrunda aparılan müharibələrin bütün ağırlığı isə yerli əhalinin-azərbaycanlıların üzərinə düşürdü. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında deyilir: "Biz bütün qoşunları toplayaraq, öz piyada və atlı döyüşülərimizlə onların üzərinə getdik, ... onları əzərkən üzərlərində zəfər qazandıq, ... bir çoxunu öldürdük, falkonet, silah və barıtlarını, güllə, yeyim ehtiyatını və başqa şəyələri, çoxlu at, qatır və dəvələrini əllərindən aldıq" [66, sənəd 1147, 569-570]. Məlumatlar təsdiqləyir ki, Kürkçay traktatından sonra Şimali Azərbaycanın hər bir bölgəsində Rusiya imperiyasına və onun işgalçı ordusuna qarşı yerli əhalinin kin və nifrəti daha da artmışdı. Fikrimizcə, bu, təbii qarşılıqlıdır. Bütün deyilənləri isə Sisianovun İbrahim xana məktubu bir daha sübut edir. Məktubda isə yerli türk-müsəlman əhalisinin çox böyük əksəriyyətinin Qacar qoşunlarını səbirsizliklə gözlədiyiindən xəbərdar olan Sisianovun İbrahim xana sədaqətinə inanmadığı bildirilir və xanın hər iki tərəfə siğinmaqdə günahlandırılması göstərilirdi [66, sənəd 1447, 709]. Beləliklə, 1805-ci ilin II yarısında Şimali Azərbaycanda narazılıq dalğasının qalxmasının şahidi oluruq. Bir çox xan və sultanların ruslaraq qarşı vahid-cəbhədə birləşməsi faktı Sisianovun aşağıdakı məlumatından aydın görünür: "...Şeyxəli xan, Tarkovlu Şamxal, Avar xanı və atası, Canqutay sultani, Şirvan xanı Mustafa xanla birləşərək öz nümayəndələrinin Baba xanın yanına göndərmiş və Rusiyaya qarşı onunla əlbir olacaqlarını söyləmişlər" [56, 64].

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından bəlli olur ki, Şəmsəddil sultanlığında Rusiya əleyhinə baş verən üşyan daha təhlükəli xarakter daşıyırırdı. İnsan qanı tökməkdən həzz alan Sisianov şəmsədillilərə hədə-qorxu gələrək onlara müraciətində yazırırdı: "...Kim rusları istəmirse, Arazın o tərəfinə, iranlıların yanına köçsün, Arazın bu üzündə onlara yer yoxdur və mən onları burada yaşamağa qoymayacağam. Abbas Mirzənin möglubiyyəti, Rusiyaya qarşı çıxışların yatırılmasından sonra, Sisianov erməni arxiyepiskopu Yohana məktubunda bildirirdi ki, "burada çoxlu boş evlər var...Sizdən xahiş edirəm İrəvan ermənilərini tacili buraya köçürsüniz. Mən əmr edəcəyəm hər ailəyə hazır ev, bağ və tarla verilsin...Üç il onlardan tövyci güzəştə alınacaq və heç bir mükəlləfiyyət daşılmayacaqlar" [66, sənəd 1225, 626]. Beləliklə, artıq bu dövrdən ermənilərin kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürülməsi üçün müəyyən mənada zəmin hazırlanlığını görmək olar.

Sisianov müstəmləkəçilərə qarşı baş verən narazılıqları müxtəlif vasitələrlə yatırıldıdan sonra "Şirvan xanlığının məsələsini həll etməyi", yəni bu Azərbaycan torpağını da işğal etməyi qərara aldı. Bu barədə "Qarabağnamə" müəllifi Mirzə Camal Cavanşir yazır ki, ...Böyük Rusiya dövlətinə səmimiyyət bəsləyən İbrahim xan öz istəkli oğlu Mehdiqulu ağanı Qarabağ qoşunu və bir neçə bəzədə ilə birlikdə padşah əsgərləri sırasında tapşırılan vəzifələri yerinə yetirmək üçün sərdarın hüzuruna gönderdi... Öz dövlətinə, gücünə və ölkənin çətin yollarına qurğularənən Mustafa xan bir neçə gün qürurla cavablar yazaraq itaətdən boyun qaçırdı. Lakin o, Mehdiqulu xanla Səlim xanın göstərişi ilə itaət edəcəyinə yalandan söz verdi, müqavilə və əhdnamə yazıb, üzdə Rusiya dövlətinin itaəti altına girdi [47, 155]. Məlumatlar da təsdiq edir ki, Sisianov bu yürüşü çox əhəmiyyətli sayırdı. Cənubi Qafqazda möhkəmlənmək üçün Şamaxı-Bakı-Dərbənd yollarını əl keçirmək, bununla da Rusiyaya çıxış açmaq onun başlıca istəyi idi. Çar məmurlarından general Lazarevin general Knorrinqə 1801-ci ilin aprelində yazdığı raportundan məlum olur ki, qarabağlı İbrahimxəlil xan

ilə şamaxılı Mustafa xan ittifaq bağlayanda Məhəmmədhəsən xan, Şeyxəli xan və Qazıqumuk hakimi Xanbutay xan qüvvələrini birləşdirib Mustafa xanın üzərinə hücum edirlər. İbrahimxəlil xan isə 2000 nəfərlik dəstəni oğlunun rəhbərliyi ilə Mustafa xanın köməyinə göndərir [20, 116]. Qeyd etmək lazımdır ki, Şeyxəli xan həm də Fətəli şahın Bakı xanlığı ilə münasibətlərində şahı dəstəkləyir ki, Salyanı Mustafa xandan almaqda ona hərbi qüvvə ilə kömək etsin. Tarixi ədəbiyyatdan məlum olur ki, 1804-cü ildə Mustafa xan Səlim xanın qızı Asiya bəyim ilə evlənmişdi. Rusiya hakim dairələri Şəki və Şamaxı xanları arasında olan bu qohumluq münasibətlərindən istifadə edərək şəkili Səlim xanın vasitəsilə şamaxılı Mustafa xana təsir göstərməyə çalışır [20, 116]. Göründüyü kimi, çar məmurları həm də xanlıqlararası münasibətləri çox diqqətlə izləyir, lazımı məqamda bu münasibətlərdə gərginlik yaradırdılar.

“Akt”larda dərc edilmiş məlumatlardan göstərir ki, əldə edilmiş razılığa görə, Səlim xan P.D.Sisianovun göstərişi ilə Mustafa xanı inandırmalı və əmin etməli idi ki, Rusyanın “himayəsində” olarkən heç kim heç nəyi ondan ala bilməz [66, sənəd 1288, 642]. N.F.Dubrovinin yazdıqlarına görə, şəkili Səlim xanın öz məqsədi var idi. O həm böyük qardaşı Məhəmmədhəsən xanı, həm də Mustafa xanı hakimiyyətdən devirməyi Sisianovdan xahiş etmişdir [94, 407]. P.D.Sisianova isə belə bir müraciətin edilməsi xanlar arasında, xüsusilə Mustafa xan ilə Səlim xan arasında qarşıdurma yaratmaq üçün bir fürsət idi.

Məlumatlar göstərir ki, Fitdağ qalasında özünə siğınacaq tapan Şamaxı xanı Mustafa xan Rusiyaya tabe olmaq niyyətində deyildi. General Sisianov isə qalanı fəth etməyin çətin olduğunu və uzun müddət mühasirədə saxlamağın qeyri-mümkünlüyünü görüb, Mustafa xanı itaətə gətirmək üçün onunla siyasi danışqlara başlamağı üstün tutur və bunun üçün müxtəlif yollar axtarır [36, 108]. P.D.Sisianov Səlim xana əminliklə bildirirdi ki, Mustafa xanın ərazilərini Rusiya silahının gücü ilə ələ keçirdikdən sonra Şamaxı xanlığının sahibi olacaq [66, sənəd 1306, 649]. Göründüyü kimi, Səlim xan ilə Mustafa xanın

qohumluq əlaqəsi P.D.Sisianovu narahat edirdi. Buna görə də, Səlim xana Şamaxı xanlığında hakimlik vəd edərək, bu iki xanı bir-birinə qarşı qoymağa cəhd göstərməklə onları Rusiyaya qarşı zərərsizləşdirməyə çalışırı.

Mənbələr göstərir ki, Sisianovun qızışdırıcı siyaseti ilə, nəhayət ki, bu iki xan arasında münasibətlər gərginlaşır. Belə ki, Səlim xan qızı Asiya bəyimi Mustafa xandan geri alır [66, sənəd 1323, 656].

1805-ci ildə Qarabağ və Şəki xanlığının işgal edilməsinə qədər Şamaxı xanlığının Rusiyaya tabe edilməsi haqqında danışqlar gedirdi. Hələ 1801-ci ildə general Knorrinq Mustafa xandan tələb edir ki, Ağə Məhəmməd xan Tiflisin işğalı zamanı ələ keçirdiyi 2 rus topunu geri qaytarsın. Daha sonra P.D.Sisianov Mustafa xana hədələyici məktublarını göndərməkdə davam edərək 1804-cü ilin yanvarında yazırı ki, Salyanda tacirlərin mallarının yüksəlməsinə bir şərtlə razi olar ki, o, Rusyanın tabeliyinə keçməyə razi olsun [66, sənəd 1341, 661]. Rədd edilən tələblərin bir nəticə vermediyini görən P.D.Sisianov “hiylə yolu” ilə Mustafa xanı dilə tutmağa başlayır. Mustafa xan isə özünün hazırlıq tədbirlərini görürdü. Həmin vaxt İran şahı Mustafa xanın “yaradımından” əl çəkmirdi. Tarixi ədəbiyyatdan məlum olur ki, Mustafa xanı Rusiya təcavüzündən xilas etmək, Bakını qorumaq üçün Abbas Mirza tərəfindən Hüseynqulu xan Qacar, onun ardınca isə Təbrizin bəylərbəyi Əhməd xan Müqəddəm tərəfindən bəzi dəstələr və artilleriya göndərilir [20, 118].

Mustafa xan Rusiyaya münasibətində P.D.Sisianova yazırı ki, keçmişdə onun babaları olan Şirvan xanları bütün Azərbaycana hakim idilər, deməli, rus komandanı Şəki xanlığını və digər yerləri də Şamaxı xanlığına qaytarmalıdır. P.D.Sisianov isə Mustafa xandan vaxtilə Qarabağdan Şamaxıya köçmüş əhalinin geri qaytarılmasını təkidlə tələb edir [66, sənəd 1353, 668]. Sisianov Mustafa xana yazdığı növbəti məktubunda bildirirdi ki, “Siz İran şahından hədiyyə qəbul edirsiniz, mənimlə isə müqavilə imzalayırsınız” [110, 123]. Mustafa xan isə cavabında bildirirdi ki, birincisi, həmin hədiyyələr geri qaytarılmışdır,

ikincisi isə həmin hədiyyələr mənə göndərilən zaman Şamaxı xanlığı Rusiya ilə heç bir müqavilə imzalamamışdı [66, sənəd 1355, 670].

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından aydın olur ki, Sisianov daha sonra 1805-ci il avqustun 15-də aşağıdakı məzmunda növbəti tələbləri göndərir:

1. Siz İrandan və ya hər hansı başqa bir dövlətdən asılı olmadığınızı etiraf etməli və Ali hakimiyyəti (çar Rusiyasını-C.Ə) tanımalarınız;
2. Qarabağdan olan bütün ailələri geri qaytarmalısınız;
3. Cavad ərazisini Qarabağ xanına qaytarmalısınız;
4. Ümumrusiya imperiyasına sadiq olmağınız zəmanət kimi öz qardaşınız İsmayııl bəyi və uşaqlarını verməlisiniz;
5. Hər il xəzinəyə 8 min çervon pul ödəməlisiniz;
6. Həştərxandan Bakıya və oradan Gürcüstana gedən karvanların təhlükəsiz keçməsini təmin etmək üçün sadiq məmurlar təyin etməlisiniz [66, sənəd 1348, 664].

Mustafa xan P.D.Sisianova yazdığı cavab məktubunda bildirirdi ki, o sakınlar ki, Qarabağdan köçüblər, geri qayıtmak istəmirlər. Bir halda ki, Şamaxı da, Qarabağ da imperiyaya məxsusdur, mən əminəm ki, siz nə məni, nə də o sakınları bir daha narahat edəcəksiniz. Cavad ərazisinə gəldikdə isə orə heç bir vaxt Qarabağ ərazisinə aid deyildi. Cavad keçidi Şirvanla Muğan arasındadır. Əgər kimsə, qarabağlı və ya başqa birisi mənə sübut etsə ki, Cavad nə vaxtsa Qarabağa aid olub, onda ixtiyar sizindir. Daha sonra, əgər xanlıq mənim hakimiyyətimdən çıxmışdırsa, hansı gəlirlə mən 8.000 çervon verə bilərəm [66, sənəd 1349, 665]. Beləliklə, məlumatlardakı "siyaset xətti" Mustafa xanın itata gəlməsi üçün işlədilsə də, onu Kür sahilinə götirmək mümkün olmadı. Məhz bu hal P.D.Sisianovu çox narahat edirdi. Tələblərin zahirən qəbul edilməsini bəhanə edən Sisianov 1805-ci ilin noyabrın 31-də Şamaxı xanlığına yürüş edir. Yürüşə çıxmazdan əvvəl 29 oktyabrda general-mayor P.D.Nesvetayevə yeni qoşun verməkdən boyun qaçıraraq yazardı: "...Mən qoşunları Şirvan xanını və Bakını qorxu altında saxlamaq üçün burada sax-

lamışam...Əgər Bakı alınsa və Şirvan əyaləti traktat ilə Rusiya təbəəliyinə keçsə, mən elə bu qış bircə Sevastopol alayı və 200 yegerlə...İravan üzərinə gedəcəyəm; indi isə görünür Bakı üzərinə getmək gərək olacaq" [17, 593]. Yuxarıdakı məlumatlar bir daha sübut edir ki, Şirvan və Bakı xanlıqlarını əla keçirməklə ruslar əlverişli quru yollarına sahib olmaq istəyir, Şirvan hakimi Mustafa xan isə itaət etməkən boyun qaçırdı [66, sənəd 1359, 1360, 1362, 1364, 671-673]. Rus qoşunlarını göylərə qaldırmaqdan həzz alan "Qarabağnamə" müəllifi Mirzə Adığözəl bəy isə bununla bağlı yazar: "Şirvanlı Mustafa xanın ölkəsi, zəfər nişanlı rus qoşunlarının yolu üstündə idi. Buna baxmayaraq o, bu böyük dövlətin itaətini qəbul etməkdən boyun qaçırdı. Düşmənlikdən dəm vurub ədəvət yolunda sabitqədəm durdu. Cənab sərdar onu cəzalandırmağı və qəflət yuxusundan oyatmağı lazımdı" [46, 83]. Onu da qeyd etmək lazımdır ki, Şamaxı xanlığının Rusiyaya tabe edilməsini təxirə salan bu inadkar xana qarşı yürüşdə rus qoşunları ilə yanaşı 1000 nəfərdən ibarət Qarabağ atlıları da iştirak edirdi. Rus hərbi hissələri həmin il dekabrın 11-də Ağsu şəhərinin 5 kilometrliyinə çatıdlar. Bu vaxt Şamaxı xanı Fitdağ qalasında idid. Onun buraya sığınması birinci dəfə deyildi. Xanlar arasında gedən müharibələr, Ağa Məhəmməd xanın apardığı dağdıcı müharibələr və P.D.Sisianov ilə aparılan danışıqların nəticə verməməsi üzündən Mustafa xan Fit dağına çəkilərək orada möhkəmlənməyə çalışırı. General P.D.Sisianov Mustafa xanı Kürakçay sahilinə öz hərbi qərargahına dəvət etdiyi zaman Mustafa xan Fitdağ qalasından uzaqlaşmaq istəmədiyi bildirmişdir [21, 59].

Araşdırımlar göstərir ki, kiçik müharibələr istisna olmaqla, Şirvan hakimi Mustafa xan da Qarabağ və Şəki xanlığı kimi müqavilə ilə [66, sənəd 1366, 674] 1805-ci ilin dekabrın 27-də çar Rusiyası tərəfindən tabe edildi. Tarixi ədəbiyyatdan məlum olur ki, Şirvan xanlığının əla keçirilməsi nəticəsində ruslar Bakı və Talış xanlığını işgal etmək üçün quru yolu əldə etdilər. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından məlum olur ki, Şirvan xanlığını işgal edən Sisianov imperator I Aleksandra

vaxt itirmədən Bakıya doğru hərəkət edəcəyini bildirirdi [66, sənəd 1365, 674]. Beləliklə də, Kürəkçay andlaşmasının bəndləri burada da takrar edilirdi. Şirvan xanlığı başqa dövlətlərlə əlaqə saxlamaq hüququndan imtiyad edir, öz xəzina galirindən 8 min çəvron Rusiyaya bac verməyi, rus ordusunun ərzağını ödəməyi və Şirvandan keçən yollarda əmin-amənlıq yaratmağı öhdəsinə alırı [66, sənəd 1366, 674-677]. Göründüyü kimi, daha bir Azərbaycan xanlığı da çar Rusiyasının qurbanına çevrildi. Rusiya ilə müqavilə bağlanmasına baxmayaraq, Mustafa xan tabe olmaq istəmir, Fitdağ qalasına sığınaraq buranı xanlığın daimi mərkəzinə çevirmək niyyətindən əl çəkmir, yaranmış vəziyyətdən daim çıxış yolu axtarır. Deyilənləri dövrün sənədləri də təsdiqləyir. Belə ki, Mustafa xan beynəlxalq münasibətləri çox diqqətlə izləyir və qüvvələr nisbətinin beynəlxalq aləmdə nə vaxt Rusiya əleyhinə dəyişəcəyi ani gözləyirdi [67, sənəd 559, 305].

Yuxarıda qeyd edildiyi kimi, XIX əsrin əvvəllərindən Qafqazı ələ keçirməyi qarşısına məqsəd qoyan çar Rusiyası Gəncə, Qarabağ, Şəki və Şamaxı xanlıqlarından sonra Naxçıvanı hədəf seçmişdi. Tarixi ədəbiyyatdan məlum olur ki, hələ 1804-cü ilin iyun ayında P.D.Sisianovun komandanlığı altında rus ordusu İrəvan qalasını mühasirəyə alarkən Xoy xanı Cəfərqulu xan da çox böyük fəallıq göstərmİŞdi. Knyaz Sisianov belə qərara gəlmişdi ki, İrəvan qalasını aldıqdan sonra orda və Eçmədzin monastrında bir polk qoymaqla Naxçıvana getsin və şəhəri aldıqdan sonra orada da bir polk qoyub Gürcüstana qayıtsın [24, 72]. Onu da qeyd etmək lazımdır ki, İran əleyhinə açıqdan-açıqə siyaset yeritdiyinə görə Xoy xanlığının hakimi Cəfərqulu xanın ailə üzvləri Fətəli şahın yaxın silahdaşları tərəfindən əsir alınmışdı. Tarixi ədəbiyyatda göstərilir ki, guya Cəfərqulu xanın vəziyyətini bilən Kəlbəli xan ona məktub yazır və İrana, Fətəli şahın yanına gedəcəyini, onun oğlunu, arvadını və qardaşını geri alacağını, hətta şahdan onun Xoy xanlığına qaytarılmasını xahiş edəcəyini bildirmişdi. "Akt"lardan aydın olur ki, yalnız bu şərtlə ki, ...ruslardan əl çəksin. Ancaq Cəfərqulu xan Rusiyaya meyl etdiyindən bu işə razılıq

verməmişdi [67, sənəd 622, 340]. Məlumatlar dolayısı ilə də olsa, Naxçıvan xanı Kəlbəli xanın İrana meyl etməsini təsdiqləyir. Təbii ki, göstərilən bu hal çar Rusiyasının komandanlığını razi sala bilməzdi. Tarixçi alim F.Əliyev yazır ki, bu hadisədən sonra Sisianov Naxçıvan xanına etibarını tamamilə itirmişdi. Iran dövləti ilə yaxınlığına görə, Sisianov Kəlbəli xanı özünün ən qəddar düşməni hesab edirdi. Naxçıvan taxtından uzaqlaşdırılmış Kəlbəli xanın əmisi oğlu Abbasqulu xan yaranmış vəziyyətdən istifadə etməyə cəhd göstərirdi...[24, 73]. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında bununla bağlı deyilir: "İbrahim xanın razılığı ilə Sisianov Qarabağ qəzasında yaşayan Naxçıvanın sabiq hakimi Abbasqulu xan Təbrizdən, Ordubaddan, Naxçıvandan və digər yerlərdən gələn tacirləri soyub talayır" [67, sənəd, 622, 340]. Abbasqulu xan yazdığı məktublarında Sisianovu inandırmağa çalışırı ki, Kəlbəli xandan fərqli olaraq onun Fətəli şahla heç bir əlaqəsi yoxdur. Rus hakim dairələrində Fətəli şah sadəcə özünün əsl adı ilə-Baba xan adlandırıldığı üçün Abbasqulu xan da Fətəli şaha "Baba xan" deyərək rusların qılığına girməyə çalışırdı. O, məktubların birində yazırı: "Cəfərqulu xanla müqayisədə mənim Baba xana münasibətim daha pisdir" [66, sənəd 1274, 635].

Sisianovun Naxçıvan üzərinə yürüş etmək fikrində olduğunu, lakin ərzaq və yem məhsullarının qılılığı üzündən tərəddüb etdiyini bilən Abbasqulu xanın Sisianova göndərdiyi məktubda deyilirdi: "Yazdığınıza görə Naxçıvanda ərzaq və yem tapmaq çətindir. Lakin əlahəzrətin nəzərinə çatdırıram ki, Rusiya ordusunu lazım olan bir sira ləvazimatla yanaşı 10 il müddətində hər cür ərzaqla təchiz edə bilərəm" [66, sənəd 1272, 634]. Məlumatlardan da görüldüyü kimi, Abbasqulu xan rus komandanlığına vəd verirdi. Təbii ki, öz maraqlarını da unutmurdu. Qeyd olunan bu hal onun Sisianova yazdığı məktublarının birində aydın görünür: "...Xahiş edirəm ki, Naxçıvan xanlığına sahib olmaq üçün lütfən mənə fərman verəsiniz" [66, sənəd 1272, 635]. Lakin təkcə fərmanla kifayətlənməyən Abbasqulu xan daha sonra Sisianovdan xahiş edir ki, ona kömək üçün rus mayorunun komandanlığı altında

qoşun göndərilsin ki, "...tezliklə və birlikdə...Naxçıvana gedə bilsin..." [66, sənəd 1272, 635].

Lakin həmin dövrədə çoxsaylı İran ordusu Naxçıvanda yerləşdiyi üçün Sisianov rus ordusunun parçalanmasından ehtiyat edərək oraya qoşun göndərmədi. "Akt"larda bəhs olunan məsələ ilə bağlı oxuyuruq: "Bizim əleyhimizə olan kor Kəlbəli xanın qardaşı naxçıvanlı Abbasqulu xan Ağə Məhəmməd xanın dövründə Naxçıvanda hakim olmuş və sonra kor qardaşı tərəfindən qovulmuşdur. Hazırda o, Göycə gölü yaxınlığında yüksək dağlıq hissədə yerləşən Sisyan adlanan kiçik qalada yaşayır və gözləyir ki, mənim göndərəcəyim 500 nəfərlik ordu və 4 topla, habelə öz adamları ilə Naxçıvanı tutsun. Lakin yollar qarlı və sildirilmiş dağlardan keçdiyi üçün may ayından əvvəl ora qoşun göndərmək mümkün deyil" [66, sənəd 1274, 635]. Məlumatlardan görüldüyü kimi, Naxçıvanın keçmiş hakimi iki üzüllü siyaset yeridir, rus qoşunlarının ali baş komandanı isə Naxçıvan üzərinə yürüş üçün məqam gözləyirdi. Qafqaz Arxeografiya Komissiyasının Aktlarından aydın olur ki, Sisianov 1805-ci ilin avqustun 14-də Naxçıvanın bütün ağsaqqallarına, mollalarına, bəylərinə məktub hazırlayaraq Naxçıvana göndərdi. Həmin məktubda deyilirdi: "İran rəislərinin..., etibarsız olduqlarını, hətta eyni dindən olmağınızı baxmayaraq, sizə əzab və əziyyət verdiklərini xatırlamağa ehtiyac yoxdur. Bu barədə misal gətirməyə də lüzum qalmır. Özünüz görmürsünüz ki, məkrli iranlılar Baba xanın oğlu Abbas Mirzənin göstərişi ilə Mustafa xanın qoşunları öz din qardaşlarını soyub qarət etdilər. Baba xanın xəyanətini irəvanlı Məhəmməd xanın başına gətirdiyi əhvalatdan gördünüz. O, məni satıb iranlılara üz çəvirdi. Nəticədə iranlılara etibar etdiyinə görə xanlıqdan əli çıxdı. Həbs edildi və qarət olundu. Mənim bu günlərdə aldığım dəqiq məlumatə görə o, özünün ağsaqqalları və yaxın adamları ilə birləkə İранa sürgün ediləcək. Bax budur iranlıların şərkiyi siyasetinin nəticələri. Başqa cür desək, onlar əvvəlcə baş tumarlayır, sonra isə ata-babalarının ev tikidikləri yerlərdən, becərdiyi torpaqlardan adamları zorla ayıırlar. Əlbəttə, sizin üçün yaxşı olar ki, öz torpaqlarınızda qalıb, ata—

babalarınız tərəfindən əkilmış ağaclara tamaşa edəsiniz və iranlıların zorla sizi köçürüb başqa yerlərə aparmasına imkan verməyəsiniz. Siz orda da mal-dövlət sahibi olan kimi, hər şeyi əlinizdən alacaqlar. Əksinə, siz yumşaq türkli və insanpərvər böyük bir dövlətin himayəsi altında olsanız rəisi olduğum məglubedilməz ordunun köməyi ilə günəş şüaları altında olanlar kimi qızına bilərsiniz. Mən Ümumrusiya dövlətinin imperatoru tərəfindən müdafiə ediləcəyinizi, xalqa həqiqi xoşbəxtlik gətirəcəyimizi, əmin-amanhılgı və hüquqlarınızın qorunacağına zəmanət verirəm..." [66, sənəd 1276, 636]. Məktubun məzmunundan da göründüyü kimi, Sisianov bir naxçıvan camaatinin başına "ağıl qoyurdu", əslində isə İranın buradakı təsirini heçə endirməklə hadisələri qabaqlamaq və Kəlbəli xanın ünvanına hədələyici sözlər deyirdi. Daha sonra Sisianovun məktubunda deyilir ki, Rusiya qanunu və müqəddəs rus dövlətinin sərbəstliyi ondan ibarətdir ki, hər bir hökumətin sərbəst həyatı saxlanılsın, qorunsun və müdafiə edilsin. Əgər siz öz sakitliyinizi və xoşbəxtliyinizi qorumaq üçün bu imknandan istifadə etmək istəyirsinizsə, məsləhətim budur ki, şəxsən sizin xeyrinizə olaraq yüksək dərəcəli rəis Abbasqulu xanla birləşin, onunla birlidə mənim vasitəmle özünüze insanpərvər dövlətin simasında himayədar tapın. Kəlbəli xana gəldikdə isə görürsünüz ki, o nə qədər dağıntılar yaradıb, sizin çörəyinizi əlinizdən alır, sizi doğma torpaqlarınızdan köçürərək iki ildən artıqdır ki, mübarizə aparır. Mən müqəddəslərə and içirəm ki, sizin həyatınızın təhlükəsizliyi qorunacaq, eviniz və əmlakınız özünüzdə qalacaq, heç kim sizin dininizə, adətinizə toxunmayacaqdır. Çünkü Rusiya imperiyasında dinlərə toxunulmur və hər bir xalqa azad şəkildə öz dini ayınlarını yerinə yetirmək imkanı verilir. Bundan başqa öz şəxsi məqsədləri üçün siz soyub talayan İran rəislərinin zülmündən xilas olacaqsınız. Rusiya rəisləri isə öz hakimiyyəti altında olan xalqların maddi-məişət vəziyyətinin yaxşılaşmasına çalışır, ticarətin inkişafına yardım göstərir. Naxçıvan diyarında bu imkandan istifadə edərək istədiyi qədər məhsul istehsal etməklə əhalinin daha da varlanması üçün şərait

yarada bilər [66, sənəd 1276, 635]. Beləliklə, bir daha Sisianov işgalçı, mənfur rus qoşunlarını tərifləyib göylərə qaldırır, əsarət altında olan əhalinin gələcək firavanlığından ağız dolusu danışındı.

Tarixi ədəbiyyatda belə bir fikir vurgulanır ki, birinci Rusiya-İran müharibəsi zamanı Rusyanın bir-birinin ardınca qazandığı ciddi üstünlükler və Fətəli şah və onun oğlu Abbas Mirzənin müharibənin başlanmasından sonra Azərbaycanda törətdikləri dağıntı və İran sərbazlarının Azərbaycandakı qarətləri Kəlbəli xanda Rusiyaya olan meyli gücləndirmişdi [24, 76]. Təbii ki, göstərilən bu hal Azərbaycanda xüsusi maraqları olan İran tərəfini qane edə bilməzdi. Fətəli şah yeni yollar fikirləşir, Kəlbəli xanı “yola gətirməyə” çalışır. Sisianovun ölümündən sonra rus ordusunun ali baş komandanı Qudoviç general-major Portnyakinin 1806-ci il 14 noyabr tarixli məktubunda bununla bağlı deyilir: “Naxçıvanın sahibi Kəlbəli xan Tehrana getməsi barədə Baba xanın təklifini qəbul etməmiş, bununla da Baba xan özündən narazı saldığı üçün şah zorla onu ələ keçirmək istəyir” [24, 78]. Məlum olduğu kimi, çar Rusiyasının Cənubi Qafqazda bir-birinin ardınca qazandığı ciddi üstünlükler təkcə İran və Türkiyənin deyil, Fransa və İngiltərənin də qəti etirazına səbəb olmuşdu. Həmin dövlətlərin hakim dairələri həm Türkiyə və həm də İranı öz xarici siyasətlərinin alətinə çevirməklə, onlardan Rusyanın əleyhinə istifadə etməyə çalışırdılar. Məhz qeyd olunan bu hal, yəni çar Rusiyasının həm İran, həm də Türkiyə cəbhəsində müharibə aparması Naxçıvan xanlığına böyük müsibətlər gətirdi. Mənbələrdən məlum olur ki, yaranmış vəziyyətdən istifadə edən Abbas Mirzənin qoşunları Naxçıvan ətrafında düşərgə salıb bu dövrdə Osmanlı qoşunlarının komandanı - Erzurum paşası Yusiflə birləşib ümumi düşmənə qarşı mübarizəyə hazırlaşırdı...[67, sənəd 946, 544]. Mənbələrdə Naxçıvan xanlığı ətrafında yaranmış vəziyyət belə şərh edilir: "...Şahzadənin (Abbas Mirzə nəzərdə tutulur-C.Ş.) Naxçıvanı təslim etmək haqqında Kəlbəli xana verdiyi tələb müvəffaqiyət qazanmadı. Hüseynqulu xanın hiyləsi nəticəsində Kəlbəli xan İravanda tutuldu, deyilənlərə görə şahzadənin yanına aparılacaq”

[67, sənəd 1025, 599]. Göründüyü kimi, Naxçıvan ətrafında yaranmış vəziyyəti mənbələr də təsdiqləsə də, Naxçıvan xanlığını çar Rusiyasının müstəmləkəsinə çevirmək Sisianova nəsib olmamışdır.

Məlum olduğu kimi, XIX əsrin əvvəllərində Azərbaycanın daxili siyasi vəziyyəti rus işgalları üçün əlverişli şərait yaradırdı. Qafqaz Arxeografiya Komissiyasının Aktlarından məlum olur ki, Şirvan xanlığını işğal etdikdən sonra Sisianov imperator I Aleksandra vaxt itirmədən Bakıya doğru hərəkat edəcəyini bildirmişdi [66, sənəd 1365, 674]. Qeyd etmək lazımdır ki, Xəzərsahili vilayətlərin, o cümlədən liman şəhəri olan Bakı və Abşeron yarımadasının tutulması hələ I Pyotrun dövründən çar Rusiyasının müstəmləkəçi hərbi planlarına daxil idi və 1723-1735-ci illərin ilk uğursuzluğundan sonra bu planların yenidən reallaşdırılması üçün məqam axtarılırdı. Bu məqam artıq yetişməkdə idi. Bakının Rusiya üçün əhəmiyyətini issə 1803-cü ilin 15 yanvarında Sisianov Bakıda olan İrəndəki Rusiya səfiri Skibnevskiye yazır: "...Bilirsınız, Bakı limanı Rusiya üçün nə qədər vacibdir. Öz təbii mövqeyinə görə şəhər öz limanı ilə birlikdə ilk əlverişli məqamda qoşunlarımız tərəfindən tutulmalıdır, tez və ya gec bu həyata keçirilməlidir" [66, sənəd 1496, 728]. Digər tərəfdən, 1802-ci ildə Həsənəli xan öldükdə Şeyxəli xan Dərbəndi yenidən Quba xanlığının birləşdirilib, eyni zamanda Bakı xanlığına öz iddiasını irəli sürdükdə Sisianov bundan bərk hiddətlənərək Dərbəndi ələ keçirmək istəmişdi. O, 1803-cü ilin yanvar ayında qraf Vorontsova yazır ki, əlverişli vaxtda Dərbəndi tutmaq lazımdır, çünkü bu ona verilmiş təmumi göstərişin planuna uyğundur [65, sənəd 757, 578]. Beləliklə, məlumatlar da təsdiqləyir ki, Azərbaycanda geniş miqyaslı işgallar aparan Sisianov özünü özgə torpaqlarının "sahibi" hesab edir, bir gülə ilə iki dovsan vurmağa çalışırdı. Əldə etdiyi qələbələr isə obraklı şəkildə desək, Sisianovu məst etmişdi. Quba və Bakı xanlığının taleyini eyni vaxtda həll etməyə çalışırdı. O, Bakı üzərinə hücuma hazırlaşarkən, belə hesab edirdi ki, Kürəkçay sahilində İbrahimxəlil xanla traktatı

şəmpən içə-icə bağladığı kimi irəli sürdürüyü şərtlərə Hüseynqulu xanla da belə bir müqavilə imzalaya biləcəkdir. "Qarbağnamə" müəllifləri onun siyasetini tərifləyir, şərəfsiz adını şöhrətləndirməyə səy göstərərək, ona haqq qazandırırlar.

Araşdırımlar göstərir ki, hələ 1805-ci ilin avqust ayında rus hərbi donanması Bakı limanına yaxınlaşmışdı. Hüseynqulu xan təslim olmaq tələbini rədd etdiyindən rus donanmasının komandanı general Zavalışın şəhəri atəşə tutmağa və mühəasirəyə almağa başladı [42, 213]. Qeyd etmək lazımdır ki, hələ 1803-cü ilin payızında bu planı əla keçirməyi nəzərdə tutan Sisianov Xəzərdəki hərbi donanmanın onun ixtiyarına verilməsini çardan xahiş etdi və eyni zamanda bildirdi ki, 3 hərbi gəmi hazırlanması barədə göstəriş vermişdir. Onun istəyinə əməl edən I Aleksandr daha iki alay və hərbi xərclər üçün 100.000 rublu Sisianovun sərəncamına göndərdi [66, sənəd 1501; 1502]. Lakin 1803-cü ilin payızında Bakının işğalı baş tutmamışdı. Qafqaz Arxeoqrafiya Komissiyasının Sənədlərindən məlum olur ki, Şamaxını işğal edən P.D.Sisianov 1806-ci ilin fevral ayında özü böyük qoşun dəstəsi ilə Bakı ətrafına gəlib Zavalışının desant dəstəsi ilə birləşdi. Hüseynqulu xanla görüş ərafəsində ona məktub göndərib, onun qarşısında aşağıdakı hədələyici məsələləri qoymuşdu. Məktubda deyilirdi ki, Bakı xanlığında dini inam saxlanılır, Hüseynqulu xanın nəslİ əsilzadə kimi tanınır, məhkəmə işlərində Bakı komendantının iştirakı olmalıdır, gömrükdən başqa digər gəlirlər Bakı xanlığında saxlanılır. Bakıda rus ordusunun evlə təmin olunması xanın öhdəsində qalır. Bakıdan neftin və duzun başqa yerə getməsinə Baş komandanın razılığı olmalı, Bakı xanı sadıqlik kimi oğlunu girov verməlidir. Bakı xanı şərtləri pozarsa, onun hakimiyətinə son qoyulacaqdır [66, sənəd 1511; 1516, 738–742]. Məlumatlardan da göründüyü kimi, Sisianov ənənəvi taktika ilə Bakı xanlığının müstəqilliyinə son qoymaq istəyirdi. Lakin hadisələrin sonrakı axarı Bakının Sisianov tərəfindən alınmasını göründə qoydu. Sisianovun irəli sürdürüyü şərtləri qəbul edəcəyini bildirən Hüseynqulu xan 1806-ci ilin fevralın 8-nə görüş təyin

etdi. Qala açacları Sisianova verilərkən, o, xanın yaxın adamları tərəfindən öldürülüdü [51, 59]. N.F.Dubrovin yazar ki, Sisianov İbrahim bəy, Elizbar Eristov isə Seyid bəy və Əmir Həmzə tərəfindən öldürülüdü [94, 477]. Bəzi ehtimallara görə, Sisianov Şeyxəli xanın məsləhəti və hətta iştirakı ilə qətlə yetirilmişdir [104, 154]. Rus hakim dairələrinin etiraf etdiyi kimi Sisianovun öldürülmesi və Zavalışının geri çəkilməsi Rusyanın Cənubi Qafqazdakı nüfuzuna mənfi təsir göstərdi. A.A.Bakıxanov isə yazar ki, Tarxu şamxalından başqa bütün xanlıqlarda üşyan başladı [19, 165]. Göründüyü kimi, işğal edilmiş Şimali Azərbaycan xanlıqları qısa zaman kəsiyində yadelli əsəratında yaşamağın nə demək olduğunu, müstəqillik arzularının puç olduğunu anlamışdır. A.A.Bakıxanov daha sonra yazar ki, özünü Rusyanın vassali hesab edən və 1801-ci ildən general-leutenant rütbəsi daşıyan Taliş xani Mir Mustafa xan iranlıların tərəfinə keçərək ruslarla düşmənçilik etməyə başladı [19, 165]. Bütün bunlar Şimali Azərbaycan xanlıqlarında müstəqillik arzularını alovlandırsa da, hadisələrin sonrakı gedisi göstərdi ki, 1000 kilometrlərlə yol qət edib yeni ərazilər tutan çar Rusiyasının bu istəkləri daha uzunmüddətli səciyyə daşıyır. Tezliklə çar Rusiyası vəziyyətə nəzarəti əla əla bildi.

1806-ci ilin iyun ayında Bakıda öldürümüş Sisianovun yerinə İ.V.Qudoviç təyin edildi. Qafqazdakı rus qoşunlarının yeni komandanına tapşırıldı ki, o təkcə rus qoşunlarının Cənubi Qafqazdakı mövqeyini möhkəmlətməklə kifayatlanmayıb, Azərbaycan xanlıqlarının hamısını zəbt edərək ərazilərini rus torpaqlarının tərkibinə əlavə etsin.

Mənbələrdən aydın olur ki, 1806-ci ilin yazında Qafqazda baş verən hadisələrdən istifadə edən Qacar qoşunları rusları Azərbaycandan qovub çıxarmaq üçün iki istiqamətdə hücumu başladılar. Birinci dəstə tezliklə Şuşa yaxınlığına çatıb burada düşərgə saldı, ikinci dəstə isə Ağsuşa gəlib çıxdı. Qacar qoşunlarından bir hissəsini öz yanına dəvət edən Şeyxəli xan Hüseynqulu xanla birlikdə Abbas Mirzənin yanına getdi [19, 168]. S.Əliyarlının redaktorluğu ilə işıq üzü görmüş "Azərbaycan

tarixi”ndə bununla bağlı yazılır: “Sisianovun ölümündən sonra bu bölgelərdə vəziyyət İranın xeyrinə dəyişmişdi. Rus qoşunu hətta gəldiyi quru yolu ilə geriyə dönmək imkanını itirmişdi... Ancaq bu durum çox çəkmədi. Yeni təyin edilmiş komandanlıq İran qoşunlarının əl-qol açmasına burada da imkan verməməyə çalışırı. Ruslar ciddi bir müqavimət ilə qarşılaşmadan iyunun 22-də Dərbəndi ələ keçirdilər. Amma burada çox ləngidilər. Bakının İran qoşunları tərəfindən tutulması qorxusu yarandı. Buna yol verməmək üçün rus birləşməsi Dərbəndən buraya yola düşdü. General Qlazenapı əvəz edən general Bulqakov Quba məsələsini sonraya saxladı. Hüseynqulu xanın İrana qaçması 1806-cı ilin oktyabrın 3-də Bakının da müqavimətsiz ələ keçməsi ilə qurtardı. Bakı işğal olunaraq xanlıq ləğv edildi. Bulqakov buradan Qubaya döndü. Bakıda bir batalyon və Bakı limanında hərbi donanma saxlayan Bulqakov noyabr ayının 11-də Qubaya doğru hərəkət etdi. Rus qoşunlarının yaxınlaşmasından qorxan Quba şəhərinin əhalisi Şeyxəli xanın başçılığı ilə dağlara çəkildi. Rus qoşunları boşalmış şəhərə daxil oldular” [42, 215]. Bulqakov general Qudoviçdən Quba xanlığını dərhal ləğv etmək, on etibarlı bəyləri öz tərəfinə çəkib daxili idarəetməni və gəlirlərin toplanmasını həmin bəylərə tapşırmaq və ştab-ofiserin başçılığı ilə orada iki kazak polku saxlamaq haqqında göstəriş aldı [113, 46].

Bakı və Quba xanlığı ləğv edildikdən sonra rus qoşunları komandanlığı Sisianovun öldürülməsilə əlaqədar Rusiyانın düşməni hesab olunan Hüseynqulu xana “sığınacaq verdiyinə görə” Lənkəran xanlığının müstəqilliyyinə son qoymağın qərara aldı. Bu hadisə ilə əlaqədar, general Qudoviç Sisianovun “qatili” Hüseynqulu xana sığınacaq verdiyi üçün Mir Mustafa xanı ittiham etdi və xandan 2 min ailəni Şamaxılı Mustafa xana qaytarmağı tələb etdi: “Salyanın kimə mənsub olmasına gəlinəcə isə, bildirirəm ki, bu ərazi heç vaxt Şeyxəli xanın mülkü olmamışdır və o, 10 dəfə imperatora olan sədaqətini pozmuş, Hüseynqulu xana kömək etməklə Rusiyaya qarşı hərəkət etmiş olduğundan Salyan heç vaxt ona mənsub olmayıacaq. Mustafa xanın imperatorun əbədi təbəəliyinə keçməsindən sonra salyan

onun əbədi və nəslİ mülkiyyətinə verilmişdir” [67, sənəd 670, 360–361]. Digər məktubunda isə Qudoviç Mir Mustafa xandan tələb etdi ki, əgər Şeyxəli xan onun ərazisində görünərsə, nəinki ona sığınacaq vermesin, hətta hər cür vasitə ilə onu tutub Rusiya dövlətinə təhvil versin [67, sənəd 671, 361]. Əgər sən Şirvan, Muğan, Rudbar tayfalarının bizi qoşulmasına könülli icazə versən və Rusiya dövlətinə tabe olsan, belə əlaqə bizim arzumuza həqiqətən uyğun gələr. Lakin əgər razı olmasan mən qanaxıdan xəncərimlə sənin qardaşın və əmin uşaqlarından başqa 300 şəxsin boynunu vuracağam, həmçinin bütünlükə ölkənin darmadağın edilməsinin qarşısını ala bilməyəcəyəm... [38, 34]. Məlumatlardan göründüyü kimi, rus qoşunlarının komandanlığı Lənkəran xanlığını işğal etmək üçün müxtəlif əsulları “sınaqdan keçirirdi”. Aparılan araşdırılardan məlum olur ki, Lənkəranlı Mir Mustafa xan birinci Rusiya–İran müharibəsi dövründə tərəflərin qazandığı üstünlük'lərə diqqət yetirirdi, yəni Rusiya qələbə qazananda Mir Mustafa xan Rusiya ilə münasibətləri yoluna qoymağa çalışır, əksinə qacarlar üstünlük əldə edəndə İrana meyl edir və bununla da xanlığın müstəqilliyyini qorumağa çalışırı. Qafqaz Arxeoqrafiya Komissiyasının Sənədlərindən məlum olur ki, I Rusiya–İran müharibəsi dövründə Lənkəran xanlığı çar Rusiyasının planlarında ikinci dərəcəli yer tuturdu. Qacarlar dövləti bu xanlıq müstəqil deyil, özünün bir əyaləti kimi, Rusiya isə hələlik ona sözde “müstəqil”, lakin imperatorun himayəsində olan bir xanlıq kimi baxmışdır. Qafqaz Arxeoqrafiya Komissiyasının Sənədləri deyilənləri bir dah təsdiqləyir: “Lənkəran xanlığının Qacarlar tərəfindən təhdid edildiyini görən rus məmurları xanı müdafiə etmək üçün hərbi gəmilər və bir qədər quru qoşunu göndərməyi qərara aldılar. 1810-cu ilin oktyabrında xanlığı qorumaq üçün onun sahillərində 24 funtluq korronadalarla silahlandırılmış 2 briq var idi və əlavə olaraq xanlıq hərbi gəmilərin göndərilməsi nəzərdə tutulmuşdu” [68, sənəd 908, 597–598]. General Tormosov məlumatında Mir Mustafa xanın sədaqətinə etibar etmədiyini də vurguluyır. Generalın fikrincə, Mir Mustafa xan onu öz tərəfinə çəkmək istəyən Fətəli şahın hiyləgər siyasetini də yaxşı başa

düşdüründən, xanın şahin təklifinə müsbət cavab verməməsi onun Rusiyaya sədaqətindən deyil, daha çox qorxusundan irali gəlirdi [68, sənəd 1156, 760–761]. Təsadüfi deyil ki, Mir Mustafa xanın ikili siyaset yeritdiyini general Tormosov da hiss etmiş, zaman keçdikcə xanın əsl hissələrinin üzə çıxacığını vurğulamışdı. Mir Mustafa xanın rus dəniz zabitlərini həmişə gizlinda və daxili sarayda qəbul etməsi də general Tormosovun diqqətindən yayınmamışdı [68, sənəd 1147, 750].

Məlumdur ki, 1812-ci ilin əvvəllərində 20 minlik Qacar ordusu Qarabağa soxuldu. Bununla əlaqədar olaraq, 1812-ci ilin yanvarın 12-də Mir Mustafa xan mirzəsini kapitan Vesyołovun yanına göndərərək düşmənin hər tərəfdən ona hücum etməyə hazır olduğunu bildirdi [69, sənəd 208, 144]. Dövrün mənbələrində əldə edilən məlumatlara görə, kapitan Vesyołov Mir Mustafa xana kömək məqsədilə xeyli canlı qüvvə göndərdi [69, sənəd 208, 144]. Qeyd etmək lazımdır ki, 1812-ci ilin aprelində Rusiya hökuməti İrana sülh müqaviləsinin yeni bəndlərini təklif etdi. Qafqaz Arxeoqrafiya Komissiyasının Sənədləri göstərir ki, Rusiya dövlətinin sərhədləri güc hesabına, eləcə də könüllü tabe olmuş əraziləri əhatə edir. Lənkəran xanlığı imperatorun himayəsi altında olan bitəraf xanlıq elan edilir [69, sənəd 797, 649–650]. Burada bir maraqlı nüansı da vurğulamaq lazımdır. General Rtişevin 1812-ci il 19 mart tarixli məlumatında bildirilir ki, İran ilə Rusiya arasındakı danışıqların digər səbəbləri ilə yanaşı demək olar ki, əsas maneə Lənkəran xanlığı olmuşdur. Rtişevə görə, bu xanlıq haqqında razılışma əldə edilməzsə, iki dövlət arasında müharibə yenidən başlana bilərdi [69, sənəd 709]. Məlumatlardan belə məlum olur ki, Rusiya bu xanlığı onsuz da öz ərazisi hesab edir və bunun gerçəkləşmə zamanını nisbi sayır, buna görə də vaxtından əvvəl hərəkət edib, heç bir itki vermək istəmirdi. Lakin bütün deyilənlərə baxma-yaraq çar generalları bu xanlığın da işgalini “sürətləndirməyi” məqbul variant kimi nəzərdən keçirildilər. “Akt”larda dərc edilmiş sənədlərdən məlum olur ki, 1812-ci ilin dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Kotlyarevskinin komandanlı-

ğı altında olan rus qoşunları qəti həmlə ilə Lənkəran qalasını almağı, Qacar qoşunlarını geri oturtmağı planlaşdırmışdı. Rus əsgərləri heç kimə aman vermədilər. Qalanın müdafiə dəstəsinin başçıları Sadiq bəy Qacar və Məhəmməd bəy Qacar şəhid oldular. Qalanın içərisində və divarlarında 2.500 nəfər məhv edildi. Rusiya tərəfdən isə 16 zabit, 325 sırvı öldürülmüş, 25 zabit, 584 sırvı yaralanmışdı. Həmçinin podpolkovnik Uşakov öldürülmüş, Kotlyarevski 3 ağır yara almışdı [69, sənəd 853; 854, 700]. Beləliklə, qanlı döyüşlərdən sonra Lənkəran xanlığı rus qoşunları tərəfindən işgal edildi. Dövrün sənədlərində məlum olur ki, qələbədən sonra general Kotlyarevski Qarabağa qayıtmış, Lənkəran qalasında isə kapitan Vesyołovun başçılığı ilə Xəzər dəniz taborundan və Troitski piyada alayının iki böülüyündən ibarət dəstə qoymuşdu [69, sənəd 853; 854, 700].

Göründüyü kimi, I Rusiya-İran müharibəsi dövründə Şimali Azərbaycan xanlıqlarının əksəriyyəti rus qoşunları tərəfindən işgal edilmişdi.

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından bəlli olur ki, 1806-ci ilin dekabrında Osmanlı dövlətinin Rusiyaya müharibə elan etməsi Rusyanın Cənubi Qafqazda vəziyyətini xeyli artırlaşdırılmışdı. Qudoviçin İran tərəfinə göndərdiyi məktubda Rusiya və İran arasında sərhəd xəttinin Kür və Araz çaylarından keçdiyi təklif edilirdi [67, sənəd 831, 456]. Göründüyü kimi, çar hökumətinin iştahası daha geniş ərazilərə istiqamətlənmişdi. Çar hökuməti I Rusiya-İran müharibəsi dövründə “müvəffəqiyətsiz qalmış ərazi məsələlərini” II Rusiya-İran müharibəsinin gedişində reallaşdırmaq istəyirdi. Belə ərazilər sırasında isə mühüm strateji əhəmiyyət kəsb edən İrəvan və Naxçıvan xanlıqları dururdu.

### III FƏSİL

#### ŞİMALİ AZƏRBAYCAN XANLIQLARININ MÜSTƏQİLLİYİNƏ SON QOYULMASI VƏ AZƏRBAYCANLI ƏHALİYƏ QARŞI HƏYATA KEÇİRİLƏN MİLLİ, DİNİ VƏ SİYASI BƏRABƏRSİZLİYİN QAKA-da ƏKS OLUNMASI

Şimali Azərbaycanın Rusiya tərəfindən istila edilməsinin gedişində yeni inzibati sistemi yaradılmağa başlandı. Rus qoşunlarına müqavimət göstərən xanlar hakimiyyətdən məhrum edilir, xanlıqlar isə başda komendant olmaqla dairə və əyalətlərə çəvrilirdilər. Komendantlar Qafqazdakı rus ordusunun baş komandanı tərəfindən mayor və daha yüksək rütbəli rus zabitlərindən təyin olunurdu. Məsələn, Gəncə xanlığı hərbi cəhətdən tabe edilən kimi, ləğv edildi; onun yerində başında rus zabiti dayanan hərbi dairə yaradıldı. Bakıda da elə belə olmuşdu. Bəzi hallarda komendant idarə sistemi tətbiq edilməzdən əvvəl qısa müddətə keçid sistemi yaradıldı. Quba xanlığı 1806-ci ildə işgal edildikdən sonra rus hərbi dairələrinin nəzarəti altında yerli bəylərdən-naiblərdən təşkil olunmuş müvəqqəti orqan tərəfindən idarə olunan əyalətə çəvrildi. Yalnız 1810-cu ildə hakimiyyət komendanta verildi. Ölkənin yerdə qalan hissəsində-Qarabağ, Şəki, Şirvan və Lənkəran xanlıqlarında işğalin birinci mərhələsində əvvəlki sistemi və idarə aparatı saxlanılmışdır. Bu xanlıqlar Rusiyaya ikitərəfli (dövlətlərərəsi) müqavilə əsasında, silahlı qüvvə tətbiq edilmədən ilhaq edilmişdir. Məhz buna görə də onlar özlerinin siyasi statusları ilə fərqlənirdilər: adları çəkilən xanlıqlar Rusiya imperiyası sisteminə asılı dövlət qurumları vəziyyətində idilər. Xanların daxili idarəcilikdə hüquqları əvvəlki həcmində saxlanılsa da, onların səlahiyyət və hakimiyyətləri xeyli dəyişikliyə məruz qalmaqla məhdudlaşdırıldı. Belə ki, xanlıqların ərazisində rus hərbi qüvvələri yerləşdirilir, hakim vassaların özləri isə çar generalları siyahısına daxil edilir və Qafqazdakı

hərbi məsələlər üzrə baş komandanın tapşırıqlarını yerinə yetirirdilər. Bununla belə, 20-ci illərə yaxın çarizm öz vassalarının xidmətindən imtina etməyi lazımlı bildi və bütün xanlıqlar ləğv edildi. Şəki xanlığında 1819-cu ildə [69, sənəd 672, 563-566; 72, sənəd 1208, 807-808; sənəd 1191, 796], Şirvan xanlığında 1820-ci ildə, Qarabağ xanlığında 1822-ci ildə, Lənkəran xanlığında 1826-ci ildə köhnə idarəcilik ləğv edilərək, komendantlıqlarla əvəz edildi [15, 76].

Aparılan tədqiqatlardan aydın olur ki, Qafqazın ali baş komandanı təyin edilməsi ilə İ.V.Qudoviçə Şimali Azərbaycan ərazisində “yarımcıq qalmış ərazi məsələlərini” həll etmək tapşırığı verilmişdir. Əsas hədəf isə İrəvan və Naxçıvan xanlıqlarının zəbt edilməsi və Rusiya imperiyasına qatılması idi.

Məlum olduğu kimi iki cəbhədə müharibə aparmağın çətinliyini nəzərə çar hökuməti danışıqlar aparmaq üçün kapitan Stepanovu İrana göndərmişdir. Cənubi Qafqazı güzəştə getmək istəməyən İran tərəfi isə kapitan Stepanovun sülh təkliflərini qəbul etməmişdir. (Qeyd: bu təkliflərdə iki ölkə arasında sərhəd xəttinin İrəvan xanlığı da daxil olmaqla Kür və Araz çaylarından keçməsi nəzərdə tutulurdu—C.Ə.)

Rus qoşunları bundan bir bəhanə kimi istifadə edərək 1808-ci ilin baharında İrəvan istiqamətində yenidən hücumu keçdilər. İrəvanı ələ keçirmək üçün uzun müddət hazırlıq görmüş rus qoşunları İrəvan, Qars və Axalsix tərəfdən İran və Türkiyə qoşunlarının gözənlənməz hücumlarının qarşısını almaq üçün Pəmbəkdəkli Qarakilsə, habelə Dərəbaş, Hamamlı, Qaçarabad, Gümrü kimi yerlərdə istehkamlar inşa etmişdilər. 1808-ci ilin sentyabrında Qudoviç Pəmbəkdən 6 minlik qoşun və 12 topla İrəvan istiqamətində hərəkət etdi. N.F.Dubrovinin məlumatında isə rus qoşunlarının tərkibi 240 zabit və 7506 süvari əsgərdən ibarət olduğu qeyd edilmişdir [97, 209]. Tarixi ədəbiyyatda 500 nəfərdən çox erməni süvarisinin işgalçi orduya qoşulduğu, “Akt”larda isə ermənilərin Rusiya hakim dairələrinə müxtəlif məzmunlu məktublar göndərdiyi, onları özlerinin “xilaskarı” hesab etdiyi, rus qoşunlarının İrəvanın işgalinə

şirnikləndirdiyi və səbirsizliklə yolunu gözlədikləri əksini tapmışdır [66, sənəd 1258, 627]. Beləliklə, bir daha məlum olur ki, Azərbaycan torpaqlarında həyata keçirilən işgallarda təcavüzkar rus orduları və mənfur ermənilərin öz maraqları var idi. Əgər Rusiya Türkiyə və İran sərhədində özü üçün möhkəm sədd yaratmaq istəyirdi, ermənilər isə “yolunu səbirsizliklə gözlədikləri rus qoşunlarının himayəsi” sayəsində dövlət sahibi olacaqlarına can atırdılar. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından agah olur ki, Rusiya dövlətinin İrəvan xanlığını işğal etmək niyyətindən əl çəkməyəcəyini bilən Hüseynqulu xan Qacar hakimiyyətə gələn kimi dərhal müdafiə tədbirlərinə 1806-ci ilin dekabrında Zəngi çayından başlayaraq İrəvan qalasının ətrafındaki xəndəyi daha da dərinləşdirmiş, qalanı müdafiə edən qoşunların sayını artırmağa başlamışdır [67, sənəd 424, 232]. Mənbələrdən o da məlum olur ki, rus qoşunlarının İrəvana hücumə ərefəsində xan artıq İrəvan qalasını fransız mühəndislərinin köməyi ilə Avropa üslubunda yenidən möhkəmləndirdi. İrəvanın qalın qala divarlarının çöl tərəfində səngərlər qazıldı və bu səngərlərə toplar düzüldü. Döyüşlərdə füqas adlı xüsusi bombalardan istifadə olunurdu [67, sənəd 467, 254]. Qudoviçin mərkəzə göndərdiyi məktublarından məlum olur ki, fransız mühəndisləri Üçkilsə monastrını da möhkəmləndirməklə məşğul olurdular. Hətta, fransızlar Qudoviçdən İrəvan diyarından çıxmاسını tələb edirlər. O yazar: "... Mən qoşunlarımla Pəmbək istiqamətində hərəkət edərək İrəvan sərhədlərinə yaxınlaşmadan əvvəl fransızlar öz mühəndis və zabitlərin... İrəvan qalası və Üçkilsə monastrını möhkəmləndirmək üçün göndərmişlər" [20, iş 4265, v. 17-18]. Digər bir məktubunda isə Qudoviç bildirir ki, "fransızlar məndən İrəvan vilayətini tərk etməyi tələb edirlər, halbuki bu yerlərə mən silah gücü ilə sahib olmuşam" [14, F. 2, s. 168, 6-72]. Yeri gəlmışkən qeyd edək ki, 1807-ci ilin mayın 4-də Fransa və İran arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Fransa İranın ərazisini qorumağı, Gürcüstanın İrana tabe olmasına nail olması, habelə Gürcüstanı ruslardan "təmizləməyi" öhdəsinə götürür, həmçinin İranı silahla təmin etməyə və qoşunu yenidən qurmağa söz verirdi [23, 126].

Sənədlərdən məlum olur ki, İrəvan qalası Avropa həbi qaydaları üzrə möhkəmlənmiş, iki divarı, xəndəyi və torpaqdan düzəldilmiş səddə malik idi. Təpənin üstüne əvvəller burada yerli hərbiçilər tərəfindən tətbiq edilməyən Kirteçla işləyən toplar qoyulmuşdur. İrəvanlılar fuqas bombalarından istifadə edirdilər ki, bu da fransız mühəndislərinin faaliyyətinin bəhrəsidir [67, 254]. Qafqaz Arxeoqrafiya Komissiyasının sənədlərindən məlum olur ki, Hüseynqulu xanın İrəvan ətrafında möhkəm müdafiə tədbirlərinə baxmayaraq 1808-ci ilin sentyabrın 30-da ermənilərin yardımı ilə Üçkilsə rus qoşunları tərəfindən işğal edildi [67, sənəd 453, 243]. Artıq oktyabrın 3-də Qudoviçin komandanlıq etdiyi rus qoşunları Zəngi çayını keçərək İrəvan qalasını mühasirəyə aldı. Qudoviç şəhər əhalisindən və İrəvan qalasının komendantı Həsən xandan təslim olmağı tələb etdi. Qraf Qudoviç əvvəlcə oktyabrın 4-də İrəvan əhalisinə məktubla müräciət edərək onları könüllü şəkildə təslim olmağa çağırıdı, özlərinin və əmlaklarının toxunulmazlığına söz verdi. Məktubda daha sonra deyilirdi: "...İrəvanın əvvəlki müvəffəqiyətsiz mühasirəsindən (1804-cü il C.Ə.) nümunə götürməyin, onda vəziyyət tamamilə başqa idi, indi başqadır. ...tabəliyimdəki qoşunla nəinki İrəvan qalasını məhv edərəm, hətta İrani belə keçərəm" [67, sənəd 443, 237]. Göründüyü kimi, çar generalı lovğalanaraq irəvanlıları təslim olmağa çağırırdı.

İlk döyüşdə rus qoşunlarına məğlub olan Hüseynqulu xan da öz növbəsində bir sira tədbirlərə əl atdı. Tarixi ədəbiyyatdan məlum olur ki, xanın əsas məqsədi rus qoşunlarına kənardan qəfil zərbələr endirməklə onları İrəvanın mühasirəsindən uzaqlaşdırmaq idi [34, 308]. Lakin Qudoviç general–mayor Portnyaginin başçılıq etdiyi hərbi hissəni Hüseynqulu xanı təqib etmək üçün göndərərək onun planını baş tutmağa qoymadı. "Akt"lardan aydın olur ki, oktyabrın 7-də gecə polkovnik Simonoviçin başçılıq etdiyi dəstə qalanın şimal tərəfində yerləşən Təpəbaşını, Borşovun dəstəsi Zəngi çayını keçərək qalanın cənub–qərbindəki Mağtəpə kurqanını, mayor Buxvotsovun dəstəsi isə qalanın cənub–şərqində yerləşən, ətrafi bağlarla əhatə olunmuş Muğanlıtəpə kurqanını ələ keçirə bildi [67, sənəd 103]

453, 244–245]. Mənbə göstərir ki, İrəvan qalasını ələ keçirə bilməyən Qudoviç növbəti dəfə hədələyici və şirnikləndirici məktubla qalanın komendantı Həsən xana müraciət edir. Həmin məktubda isə Qudoviç Hüseynqulu xanı məğlub etdiyini, qala müdafiəçilərinə heç bir kömək galməyəcəyini bildirdi. Qalanı könüllü təslim edəcəyi halda isə Həsən xanın azad buraxılacağı, Arazi keçməyə icazə veriləcəyi, əgər qalmaq istəsə, İrəvan qalası və şəhəri istisna olmaqla, bütün xanlığın hakimi təyin olunacağına Rusiya imperatoru adından söz verilmişdi [67, sənəd 447, 239–240]. Tarixi ədəbiyyatda isə qeyd olunur ki, Həsən xanın oktyabrın 21-də general Qudoviçə göndərdiyi cavab məktubunda qalanı heç bir zaman təslim etməyəcəyini bildirmişdi [127, 473]. Məlumatlar da təsdiqləyir ki, işgalçı qoşunlar ciddi dirənişlə qarşılaşmışdır. İrəvanlıların inadkarlığı qarşısında qalan Qudoviç İrəvan qalasının komendantı Həsən xanla yenidən danışqlara başladı və ona şirnikləndirici məktubla müraciət etdi. Əvvəlki məktublardan heç nə ilə fərqlənməyən bu məktubda da dəfələrlə “möhtərəm komendant” [67, sənəd 458, 248–249] ifadəsinin işlədilməsi taktiki bir gedis hesab olunmalıdır. Qudoviçin təslim olmaq tələbərinin cavab olaraq, qala komendantı çar zabitina yazdı: “Nə olursa–olsun biz sizinlə nəinki qalanın içində, eləcə də açıq düzə vuruşmağa hazırlıq. Məlumunuz olsun ki, qala qarnizonu bu barədə artıq öz qərarını verib” [67, sənəd 460, 249–250]. Yeri gəlmışkən, İrəvan xanının qardaşı Həsən xanın qəhrəmanlığını, hətta, erməni müəlliflərinin özleri də etiraf edirlər. Baş komandanın qalanı təslim etmək tələbinə cavab olaraq Həsən xan yazdı: “... Tələb edirsiniz ki, İrəvan qalasını könüllü təslim edim, əvəzində isə İrəvan xanlığını mənə verəcəksiniz. Əgər bu cür əməl yaxşıdırsa, onda siz İran hokmdarına qulluq edin ki, əvəzində İrəvan, Təbriz və başqa xanlıqları alاسınız” [127, 473]. Təbii ki, bu hal rus qoşunlarını razi sala bilməzdı. Diger tərəfdən mühəsirənin uzanması, soyuqların düşməsi və ərzaq çatışmazlığı rus qoşunlarının vəziyyətini getdikcə çətinləşdirirdi. İrəvan qalasına hücum planlaşdırıldı.

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından aydın olur ki, İrəvan qalasına hücum 1808-ci ilin noyabrın 17-si səhər saat 5-ə təyin edilmişdi. Qalaya hücum edən rus qoşunlarının sayı 4645 nəfər idi. Rusiya imperiyasının Xəzərsahili vilayətlərə yürüşüne dair dəyərli məlumat verən P.Q.Butkovun tədqiqatlarından məlum olur ki, hücum başlanan kimi irəvanlılar top atasıları ilə rusları geri oturdular. Rus qoşunlarının hazırladığı nərdivanlar qalaya daxil olmağa kifayət etmədi. Nəhayət, 1000 nəfərə yaxın itki verən rus qoşunları hücumu dayandırmağa məcbur oldu [83, 390]. “Akt”larda dərc edilmiş məlumatda isə rus qoşunlarından 17 zabit, 269 əsgərin məhv edildiyi, 64 zabit və 829 əsgərin yaralandığı qeyd olunur [67, sənəd 467, 256]. Bəhs olunan mənbə daha sonra yazar ki, şəhərə daxil ola bilməyəcəyinə əmin olan Qudoviç noyabrın 30-də səhər tezden İrəvanın mühəsirəsindən əl çəkərək rus qoşununa Tiflisə qayıtməq haqqında əmr verir. Dekabrın 1-də Naxçıvanda möhkəmlənən rus qoşunları da oranı tərk etməli oldu [67, sənəd 895, 509–510]. N.F.Dubrovinin məlumatları da irəvanlıların bu döyüşdə rus qoşunları üzərində parlaq qələba caldıqlarını təsdiq edir. Onun yazdığını görə, rus ordusunun alayları elə vəziyyətə düşdü ki, təkrar hücum haqqında düşünməyə belə dəyməzdı [97, 224]. Məlumatlardan da göründüyü kimi, çar generalı Qudoviç İrəvan ətrafında rüsvayıcı şəkildə məğlub olaraq geri çəkildi. Və bu, bir daha vətənin yağı tapağına düşməsinə imkan verməyən xalqın–azərbaycanlıların, irəvanlıların fədakarlığını ortalığa qoydu.

İrəvan ətrafında məğlubiyyətə uğramış rus qoşunlarının itkisinin Qudoviçin çara göndərdiyi raportunda az göstərilməsi də diqqət çəkən məqamlardadır. Bu məlumatda guya Rusiya tərəfindən 17 zabit və 269 əsgərin öldürülüyü, 64 zabit və 829 əsgərin isə yaralandığı göstərilirdi [67, sənəd 467, 256].

Mənbələrdən məlum olur ki, İrəvanı ələ keçirmək ümidiindən əli üzülən Qudoviç Naxçıvandan geri çəkilən Nebolisina rus qoşunları ilə getmək istəyənləri (Azərbaycana xəyanət etmiş ermənilər nəzərdə tutulur–C.Ə.) Qarabağa aparmağı tapşırıdı [67, sənəd 462, 250–251]. Beləliklə məlumatlar da

təsdiqləyir ki, rus qoşunlarının uğurlarında ermənilərin də payı az olmamışdır. Belə ki, ermənilər casusluqla məşğul olmaqla özləri üçün "lazımı zamanın" yetişəcəyinə ümidi edirdilər.

Tədqiqatlardan aydın olur ki, Rusyanın Cənubi Qafqazdakı uğursuzluqları regionda ingilislərin fəallaşmasına səbəb oldu. Rusiya imperiyasının əleyhinə kampaniyaya başlamaq istəyən ingilislər İranın xarici siyasetində mühüm rol oynamaya başladılar. Bu məqsədlə ingilis hərbi mütəxəssislərinin bir dəstəsi. Türkiyə ərazisindən İrəvana gəldi. Onların təkidi ilə İrəvan xanı Hüseyn-qulu xan 20 minlik qoşunla Türkiyə ərazisindən Gürcüstana hücum etdi. Lakin o, bu yürüşdə uğurlu nəticə əldə edə bilmədi [68, sənəd 1112, 725]. V.A.Potto yazar ki, 1810-cu ilin aprelində şahın təklifi ilə Əskəranda Rusiya ilə İran arasında danışqlar başlandı. Danışqlarda Rusiya Naxçıvan və İrəvan xanlıqlarını, İran isə Lənkəran xanlığını tələb edirdi [124, 160]. Mənbələrdən məlum olur ki, danışqların aparıldığı dövrdə Rusiya İrəvan xanını öz himayəsinə girmək üçün müxtalif metodlara əl atıldı. Baş komandanın belə yürüşlərdən birinə hazırlaşan Lisaneviçə verdiyi göstərişdə deyildi: "Bu ekspedisiya ilə onlara qarşı güclü dəhşət və dağııntılar törədin ki, bu, heç vaxt onların yadından çıxməsin. Bacardıqca çoxlu ailə əsir götürün" [69, sənəd 170, 120]. Adı çəkilən mənəfət tapşırıq Corayevə də verilmişdir [68, sənəd 666, 478]. "Akt"ların məlumatı göstərir ki, 4 tabor və 200 atlı ilə qəfil hücum edən Lisaneviç 10 gün ərzində göstərişi "layiqinçə" yerinə yetirdi: çar Rusiyası ordusunun vəhşiliyi nəticəsində çoxlu dincə əhalini qatlə yetirildi, kəndlər dağıdıldı. Bu vəhşiliklərin şahidi olan əhalisi rus ordusunun gəldiyyini eşidən kimi hər yerdə ev-eşiyini tərk edərək vahimə içərisində dağlara və Arazın o tayına qaçırdı [69, sənəd 172, 122]. Beləliklə, məlumatlardan da göründüyü kimi, I Rusiya-İran müharibəsinin getdiyi dövrdə Rusiya tərəfi Azərbaycanın şimal hissəsində yaşayan əhalini vahimə içərisində saxlamaqda davam edir, İrəvan və Naxçıvan haqqında planlarını reallaşdırmağa çalışırı.

Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, birinci Rusiya-İran müharibəsinin sonlarına doğru çar Rusiyasının işgal

etdiyi Azərbaycan xanlıqlarının bəziləri-Şirvan və Quba xanlığı müstəmləkə zülmənə qarşı mübarizəni davam etdirməkdə idi. Mənbələrdə bununla bağlı oxuyuruq: "Mustafa xan Fitdağ qalasında öz yerini möhkəmlətmək istəyir, partlayıcı maddələri yerləşdirmək üçün xəndeklər qazdırır. Sulut kəndini Fit qalasına köçürmək istəyir...hətta İran tacirlərinin Şamaxı ərazisindən keçməsinə icazə verilməməsi əmrinə məhəl qoymayaraq, ardi-arası kəsilmədən İran karvanlarının xanlığın ərazisindən keçməsinə şərait yaradır" [67, sənəd 579, 317-318]. 1810-cu il avqustun 18-də podpolkovnik Tixonov da general Tormosova yazırı: "Mustafa xan bu günlərdə Fitdağ qalasını möhkəmləndirmək işini daha da sürətləndirmiştir. Dağın 4 tərəfində eni 3, uzunluğu 6 arşın olan divar çəkdir, bu divarları qalaçalarla möhkəmləndirir. Bu işə 3000 nəfər cəlb edilmiş və avqustun 15-dən tikinti işinə başlanılmışdır" [67, sənəd 787, 419]. Digər bir sənəddən isə məlum olur ki, 1808-ci ilin oktyabrın 20-də Şeyxəli xanın iki dəstəsi ayrı-ayrılıqda şamaxı və rus qoşunlarına həmlə etmişdir. Ruslardan xeyli əsir götürməyə nail olmuş xan noyabrın 24-də Qudyalçaydan 4 verst aralıda Sevastopol alayının hissələri ilə döyüşə girmişdi. Lakin Şeyxəli xan bu döyüşdə məglub olmuş və tərəfdarları ilə birlikdə dağlara çəkilməyə məcbur olmuşdur...[67, sənəd 756, 402]. Göründüyü kimi, Şamaxı xanlığı ilə yanaşı Quba xanlığı ərazisində də rus müstəmləkəçilərinə qarşı üsyən başlanmışdı. Azərbaycanın görkəmli tarixçisi A.A.Bakıxanov yazar ki, Şeyxəli xanla Bakıdan Qubaya köməyə gedən kiçik bir rus dəstəsi arasında atıma baş verdi. Şeyxəli xanın Qubaya yaxınlaşması xəberini eşidən general-mayor Quryev tacili ona qarşı çıxmək üçün yola düşdü. Quryevin qoşunu ilə toqquşmada məglub olan Şeyxəli xan Sərxı kəndinin yaxınlığında uğursuzluğa düşərək oldu. Bu hadisədən sonra, 1809-cu ilin yanvarında ruslar rəsmən Quba xanlığını ləğv etdilər və əyalətə əvvirdilər, onun idarəsi Bakının və Qubanın alınmasında ruslara xüsusi xidməti olmuş bakılı II Mirzə Məhəmməd xanın başçılığı etdiyi 4 nüfuzlu bəylərdən ibarət heyətə tapşırıldı. Mayor

Ryabin bu heyatın fəaliyyətinə nəzarət edirdi [67, sənəd 756, 402]. N.F.Dubrovinin məlumatlarında, hətta, Quba istisna olmaqla xanlığın digər ərazilərində Şeyxəli xanın öz hakimiyyətini bərpa etdiyi yazılır [97, 371; 67, sənəd 1040]. General Repin general Tormosova göndərdiyi 16 avqust 1810-cu il tarixli raportunda bununla əlaqədar yazırı: "Bütün Quba əyalətinin əhalisi üşyan qaldırmışdır. Hamı "sağ olsun xan...yaşasın xan!" - deyə qışqırır. Quba ilə bütün əlaqələr kəsilmişdir. Buduq mahalını çıxməqla bütün Quba əyaləti üşyan qaldırmış və Şeyxəli xanın tərəfinə keçmişdir" [68, sənəd 1013, 657]. Göründüyü kimi, yerli əhali yadelli istilasına qarşı barışmaz mübarizə aparırdı. Araşdırmalardan məlum olur ki, çar zabitləri mübarizə əzmini qırmaq üçün müxtəlif yollar axtarırdılar. Tormosov Şeyxəli xana və Quba üşyançılarına qarşı amansız olmayı tələb edirdi. Dövrün sənədlərində yazılır: "Çalışın Şeyxəli xanı diri tutun, əgər mümkün olmasa, onun quldur dəstəsini Quba əyalətindən qovub çıxarın. Şeyxəli xanla qurtarib qiyamçıları müharibə dövrünün qanunları ilə cəzalandırın. Aman diləyənlərə silah qaldırmayıñ, müqavimət göstərənləri qırın. Qubalıları nə vaxtsa Şeyxəlinin onların xanı olacağı haqqındaki xülyalardan, təsəvvürlərdən məhrum edin" [68, sənəd 1017, 660].

Bir qədər xronoloji ardıcılılığı pozaraq qeyd edək ki, general Qudoviç İravan yürüşü ilə bərabər Naxçıvan məsələsini həll etməyi zəruri hesab edirdi. Naxçıvan yürüşündən əvvəl qraf Qudoviçin general-mayor Nebolsinə verdiyi təlimatda xüsusişə deyilirdi: "...Tezliklə ora getmək və Naxçıvana qarşı hərbi əməliyyata başlamaq lazımdır. Əgər müqavimət göstəriləsə, şəhəri tutun. Onlar könülli şəkildə tabe olsalar, yerli əhalini narazı salmamaq və sıxışdırmaq lazımdır. Ümumiyyətlə, hər bir hərəkətiniz haqqında etibarlı erməni, yaxud tatar (azərbaycanlı) vasitəsilə tez-tez məlumat verin" [67, sənəd 875, 496]. Bu "Təlimat"ın bir hissəsində isə deyilirdi: "Sizə tapşırıram ki, siz də Mehdiqulu xana bildirəsiniz ki, yerli əhali tabe olduqda Naxçıvan kəndlərinin soyulub-talanmasına imkan verməsin" [67, sənəd 875, 497].

Tarixi ədəbiyyatdan bəlli olur ki, 1808-ci ilin oktyabrın 28-də general-mayor Nebolsinin komandanlığı altında rus ordusu Qarabağdan Naxçıvan qalasına doğru hərəkətə başladı. Eyni zamanda qraf Qudoviçin komandanlığı ilə rus ordusu İravan qalasına doğru hərəkət etdi. Naxçıvan uğrunda ilk döyük Qarababada oldu. Burada İran şahzadəsi Abbas Mirzənin 3000 piyadası, 10000 süvarisi, 12 adı topu və 60 ədəd qədim topu var idi. Əlverişli mövqedə yerləşən İran qoşunları birinci olaraq general-mayor Nebolsinin dəstəsinə hücum etdi. Qanlı və gərgin döyüsdən sonra İran qoşunları tutduqları mövqedən geri çəkilməyə məcbur oldular. Döyüsdə təcrübə qazanmış general-mayor Nebolsinin komandanlığı ilə təcrübəli polkovniklər Lisaneviç, Kotlyarevskinin dəstələri Abbas Mirzənin qoşununu mağlubiyyətə uğradıb geriyə qaçmağa məcbur etdilər [24, 81]. "Akt"lardan aydın olur ki, general-mayor Nebolsin heç bir müqavimət rast gəlmədən Naxçıvanı tutdu [67, sənəd 895, 508]. Qraf Qudoviç mərkəzə göndərdiyi məktubda yazırı: "...Naxçıvan qalası müqavimətsiz olaraq Ümumrusiya orduzu tərəfindən tutuldu..." [67, sənəd 458, 248]. Naxçıvan qalası rus qoşunları tərəfindən alındıqdan sonra general-mayor Nebolsin ali baş komandan qraf Qudoviç adından Naxçıvan aqsaqqallarına, ruhanilərinə və bütün xalqa müraciət etdi. Müraciətdə deyilirdi: "Siz böyük şöhrətə malik ordunun Naxçıvan vilayətinə gəldiyini bilirsiniz. Rusiya ordusunun qalib silahının gücü ilə Abbas Mirzə Baba xan oğlu öz ordusı ilə birlikdə məglub edilərək böyük itki hesabına Arazın o tayına Xoy yolu ilə geri qayıtmaga məcbur oldu. Naxçıvan bizim ordu mız tərəfindən tutuldu və Ümumrusiya imperiyasının himayəsinə keçdi. Hörmətli aqsaqqallar, ali rühanilər və bütün Naxçıvan xalqı! Mən böyük və humanist imperator adından siz Ümumrusiya imperiyasının yeni sədaqətli adamları kimi qorxmamağa və inandırmağa çalışıram ki, öz yerlərinizə qayıdasınız və qalib rus ordusunun himayəsi altında babalarınızın yurdunda yaşayısınız. Mən... sizin inandırıram ki, könülli şəkildə qayıdanlar əvvəlki hüquqlarına və mülkiyyətlərinə malik olacaqlar. Bu gündən etibarən həmişəlik olaraq şöhrətli rus ordusunun himayəsi

altında əmlakınız toxunulmaz qalacaqdır. Mən sizdən tələb edirəm ki, həmişə Ümumrusiya taxt-tacına sədaqətli olasınız, həmişəlik olaraq rus imperiyasının və Əhəmən ordumun dülşəmənləri ilə hər cür əlaqəni kasib sakit yaşayın. Əlahəzərət imperatorun həmişəlik olaraq Naxçıvan vilayatində qalacaqdır. Sizin verdiyiniz ərzəgin, mal-qaranın və digər məhsulların dəyəri ödəniləcəkdir. Əgər siz qayda-qanunu sədaqətlə yerinə yetirsəniz, o halda mən imperator əhəzətlərindən hər cür güzəşt etməyi xahiş edəcəyəm” [67, sənəd 474, 267]. Qudoviçin Naxçıvan əhalisinə müraciətindən sonra “xristianların” törədəcəkləri dəhşətlərdən qorxub qaçanlar şəhərə qayıtdılar. Bu sahədə Kəlbəli xanın oğlu Şixəli bəyin böyük rol oynadığı rus komandanlığının rəsmi sənədlərində qeyd olunmuşdur. General-feldmarşal Qudoviçin bu döyüş haqqında raportunda Şixəli bəyin göstərdiyi igidlik barədə deyilirdi: “...Şixəli bəy general-mayor Nebolsinin bölgəsində Naxçıvana qədər sədaqətli müsayiətçi olmuş, Qarababa kəndi yaxınlığında Abbas Mirza Baba xan oğlunun qoşunları darmadağın edilərkən iranlırlara qarşı şücaətlə vuruşmuş və sədaqətli olduğunu göstərmışdır” [67, sənəd 474, 267].

Rusiya imperiyasının sıfəri ilə yazılmışına baxmayaraq, “Qarabağnama” müəllifləri də İrəvanın mühasirəsi zamanı rus qoşunlarının heç bir iş görə bilmədiyini vurgulayırlar. Göründüyü kimi, doğma torpaqlarının azadlığı uğrunda yerli sakinlər bir-biri-nin ardınca çar generallarını-Sisianovu və Qudoviçiuşlavçı şəkil-də məglubiyyətə uğratıldılar. Məlumudur ki, 1804-1813-cü illərdə gedən hərb əməliyyatlarda mağlub olan Qacarlar sülaləsinin idarə etdiyi İran dövləti Gülüstan sülhünü imzalamağa məcbur olmuşdur. Gülüstan müqaviləsinin şərtlərinə uyğun olaraq İran tərəfi heç bir hüquqi əsasa malik olmadığı haldə Azərbaycanın Arazdan şimal-dakı müstəqil xanlıqlarının (İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla) ərazilərini Rusiyaya güzəştə gedirdi. Beləliklə, Azərbaycan xalqının iradəsi nəzərə alınmadan və razılığı olmadan onun torpaqları iki işgalçı imperiya arasında bölüşdürüldü.

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından bəlli olur ki, İrəvan və Naxçıvan xanlıqlarının ələ keçirilməsini, öz

sələfləri kimi, imperator I Nikolay da diqqət mərkəzində saxlayır, bu məsələni Qafqazdakı rus qoşunlarının baş komandanı Yermolova xatırladırı. İrəvan xanı isə əsrin əvvəlində Rusiyanın köməyi ilə gürçü knyazlarının işgal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq və düşməni qabaqlamaq məqsədilə Tiflisə hücum etmək üçün əlverişli məqam gözləyirdi. Onu da qeyd edək ki, müharibə başlayar-başlamaz İrəvan xanlığının olduqca az bir qismini təşkil edən ermənilər, ilk növbədə Qriqorian kilsəsi və erməni tacirləri, ərazisində yaşıdlıqları dövlətə xəyanət edərək işgalçı rus qoşunlarına hər vasitə ilə kömək edir, ərzəq və pulla yardım göstərir, onların xeyrinə təxribat və casusluqla məşğul olurdular. Sənəddə deyilir: "...Arxiyepiskop Nerses İrəvan xanlığının vəziyyətini öyrənməkdə biza dəfələrlə yardım göstərmiş, özünün inanılmış adamları vasitəsilə orada baş verənləri biza çatdırmış və düşmənin bütün niyyətləri barədə bizi əvvəlcədən xəbərdar etmişdir” [69, sənəd 523, 444]. Göründüyü kimi, II Rus-İran müharibəsi ərəfəsində bölgənin məruz qaldığı siyasi qeyri-sabitlik bu diyarın iqtisadi vəziyyətinə mənfi təsir göstərmişdi. Rusiya qoşunlarının həyata keçirdikləri irimiqyaslı hərbi əməliyyatlar, törətdikləri dağıntılar, talanlar və qatotlar yerli əhalinin ağır olan vəziyyətini bir qədər da ağırlaşdırıldı.

Tarixi ədəbiyyatdan məlum olur ki, I Rus-İran müharibəsində məğlub olan İranı, onun müttəfiqi İngiltərə tək qoymadı. Çox keçmədi ki, 1814-cü il noyabrın 25-də İngiltərə İranda saziş imzaladı. Həmin müqaviləyə əsasən, İran İngiltərə ilə rəqabət aparan və düşməncilik edən hər hansi bir dövlətlə əlaqəsini kəsməli, Hindistana basqın etmək istəyən dövlətlərə müharibə elan etməli, Xarəzm, Buxara, Səmərqənd hakimlərinə öz ərazilərindən Hindistana qoşun çıxarmaq istəyən dövlətlərə icaza vermələrinə nail olmalı, İrana yalnız İngiləterədən hərbi mütəxəssisler dəvət olunmalı idi.

1814-cü il İngiltərə-İran müqaviləsi eyni zamanda Gülüstan müqaviləsinin şərtlərinə yenidən baxılmasını tələb edirdi.

Bu münasibətlə İran dövləti İngilis hərbi mütxəssislərinin köməyi ilə ordusunu təzələdi. Gülüstan müqaviləindən təqribən 4 il keçidkən sonra ordusunun yenidən mühərribə aparmağı tam qadir olduğunu güman edən İran şahı öz nümayəndəsini Peterburqa göndərərək, rusiyadan Taliş xanlığını və Muğanı tələb edib, rəsmi şəkildə bildirdi ki, Gülüstan müqaviləsinin şərtlərini yenidən nəzərdən keçirməyin vaxtı galib çatmışdır [23, 132]. Qafqaz Arxeoqrafiya Komissiyasının Sənədlərindən məlum olur ki, İngilislər həmçinin, rusların İranda fəaliyyətinə son qoymağla, eləcə də hər iki dövləti yenidən savaşdırmağa çalışırdılar. Sənəddə oxuyuruq: (I Aleksandrın Yermolova təlimatından)“...Rus-İran əlaqələrini orada olan ingilis nümayəndəliyi zəiflədə bilər. Bütün Avropa ölkələrindən ancaq İngiltərə İran dövləti ilə əlaqələri möhkəmləndirməyə çalışır, bu əməldə onlar o qədər irəliləyib ki, hətta daxili işlərə qarışır. Böyük Britaniya hökuməti ilə mənim əlaqələrim möhkəm olsa da, mən razı deyiləm ki, mənimlə qonşu olan ölkədə onun təsiri böyüsün, man çalışmalıyam ki, bu dövlətdə Avropa ölkələrinin təsiri heçə ensin. İngiltərə çalışmalıdır ki, İran hökumətinin bütün fikri ancaq şimala yönəlsin, biza qarşı yönəlsin və onun fikrini cənubdan ayırsın. Mənim fikrim də yoxdur ki, İran dövlətinin əli ilə ingilislərin Hindistanda olan hakimiyyətini zəiflədim, həm də mən çalışmalıyam ki, ingilislərin Qafqaza təsirini yox edim” [71, sənəd 267, 125]. Görkəmli tarixçi H.Axundov bu barədə Rusyanın məşhur yazarı, XIX əsrin əvvəllərində diplomatik fəaliyyətlə də məşğul olan A.S.Qriboyedova istinadən yazır ki, İrəvan şəhərindəki ingilislər xanlığın bütün işlərinə müdaxilə edir, hər şəylə maraqlanır, özlərini ağa kimi aparırdılar [80, 104]. İngilislərin iştirakı ilə Tehranda tərtib olunan plana görə Rusiya ilə yenidən aparılan mühərribədə İran qoşunları tədricən Qarabağ xanlığına doğru irəliləməli, Şuşa qalasını, sonra isə Tiflis istiqamətində hərəkət etmək üçün Gəncəni tutmalı idilər. Beləliklə, 1826-cı il iyulun 19-da 60 minlik ordu ilə mühərribə elan etmədən şahzadə Abbas Mirzə Araz çayını keçərək Şimali Azərbaycan ərazisinə soxuldu. II Rus-İran mühərribəsi başlandı

[23, 134]. Beləliklə, göründüyü kimi, Azərbaycan xalqı yenidən mühərribə qurbanına çevrildi.

Əvvəlki mövqelərinin itirilməsi və İrəvan xanının qoşunlarının Gürcüstan sərhədlərinə yaxınlaşması ilə barışmaq istəməyən Rusiya ordusunun Qafqazdakı baş komandanı general Yermolov Balıqçay məntəqəsinə yeni hərbi dəstə göndərdi. Lakin 166 nəfərdən bu hərbi dəstə iyulun 26-da xan süvariləri tərəfindən mühəsirəyə alınaraq, demək olar ki, tamamilə məhv edildi. Onlardan 113 nəfəri öldürülü, başda dəstə komandiri olmaqla 18 nəfər əsir götürüldü, qalanları isə döyüş meydanlarından qaçmağa məcbur oldular [126, 47-50]. Pottonun yazdığılarından məlum olur ki, ruslar bu məglubiyyətdə əsasən qazaxlıları gördürlər. Müəllifin yazdıqlarına görə, xan qoşunlarının hərbi uğurları yerli və qonşu vilayətlərin əhalisinin döyüş ruhunu yüksəltdi. Pəmbək və Şorayelin azad olunmasından sonra: “Borçalı, Şəmsəddil və Yelizavetpol Rusiyaya açıqcasına xəyanət etdi, rus səfiri İrəvanda tutulub saxlanıldı” [126, 52]. N.F.Dubrovin yaranmış vəziyyəti belə şərh edir: “Ruslarla bizim aramızda sülh olanda siz xahiş edirdiniz ki, sizi və ailənizi ruşların əlindən qurtaraq..İndi bu zaman yetişmişdir” [98, 618-619]. Potto yazar ki, İrəvan xanının bu məktubu öz işini gördü. Qazax camaatı ayağa qalxdı. Qazax pristəvi Snejevski ona sadiq olan bir neçə ermənin köməyi ilə qaçıb canını qurtara bıldı [126, 52].

Tarixi ədəbiyyatdan məlum olur ki, İrəvan xanına məxsus atlı dəstə 1826-cı il iyulun 14-də vaxtilə rus komandanlığının tərəfindən Tiflis yaxınlığında-Azərbaycan torpaqlarında salınmış alman məskənini, sentyabrın 1-dən 2-na keçən gecə isə Həsən xan 3 min nəfərdən çox süvari dəstəsi ilə Loridə yaradılmış yunan məskənini ələ keçirdi. Lakin Cəlaloğlu da yerləşən 3 rus tağımı və artilleriyasının bir hissəsi onları geri oturdaraq təqib etməyə başladı. Digər tərəfdən, İrəvan sərdarı Rusiya tərəfdarlarını cəzalandırmaq məqsədilə Göyçə gölü tərəfdən Şəmsəddil distansiyasına yönəldi. General Yermolov öz dəstəsi ilə onun qarşısını almaq üçün hərəkət etdi. Rus hərbi qüvvələri almanın və yunan məskənlərini geri aldılar [34, 330].

İrəvan xanlığının Rusiyaya qarşı müharibəyə başlaması və rus qoşunlarının xanlığın ərazisindən qovulması haqda məlumat almayan çar I Nikolay İrəvana qarşı hərbi yürüşə başlamaq və burada iştirak edəcək qoşunların sayı barədə fərman verdi. General Yermolova göndərilmiş 1826-cı il 1 avqust tarixli həmin fərmanda deyildirdi: "Təcili İrəvan sərdarı üzərinə yürüş edin. Tezliklə sizdən belə cavab gözləyirəm: Allahın köməkliyi ilə sərdar daha yoxdur və İrəvan vilayəti tamamilə tutulub—Siz və 15 min nəfərlik rus ordusu qələbə qazanmaq üçün kifayətdir" [101, 214]. Lakin avqustun 1-də verilmiş bu göstərişi general Yermolov yerina yetirə bilmədi. Çünkü artıq müstəmləkəçilərə qarşı başlamış genişmiqyaslı xalq hərəkatı nəticəsində bütün Şimali Azərbaycan xanlıqları üzərində nəzarəti itirdiyindən rus qoşunlarının İrəvana doğru hərəkət etməsi mümkün deyildi. Buna görə də rus imperatorunun fərmani ilə nəzərdə tutulan yürüş təxirə salındı. Rusiya qoşunlarının Şəmkir və gəncə döyüslərindəki qələbələri [54, 44] İrəvan xanlığına da öz təsirini göstərdi. N.F.Dubrovin yazır ki, ruh düşkünüyü keçirən xan qoşunları geri çəkilməyə başladı. Pəmbək və Şorayel, demək olar ki, yenidən boşaldıldı. Rus qoşunları irəliləyərək sentyabrın 21-də Cəlaloğluya gəlib çıxaraq burada düşərgə saldı. Davidovun dəstəsi İrəvan xanlığının içərilərinə doğru yürüşə başladı. Lakin görünür, İrəvana hücumların əvvəlki acı nəticələrindən ehtiyatlanan Yermolovun əmri ilə Davidov sentyabrın 29-da əvvəlki mövqeyinə qayıtdı [98, 686–687].

1826-cı il oktyabrın 21-də imperator Yermolova yazdı: "Ögər İrəvanı ya silah gücünə, ya İrəvan sərdarını pulla əla almaq yolu ilə, ya da onunla gizli münasibətlər qurmaqla əla keçirmək mümkünsə, bu imkanı əldən verməyin" [142, 122]. Məlumatlardan da göründüyü kimi, çar İrəvan və Sərdarabad qalalarını əla keçirməyin əhəmiyyətini yaxşı başa düşür və bunu tez-tez Qafqazdakı məmurlarına öz təlimatlarında xatırladırdı. N.F.Dubrovinin məlumatlarına əsasən deyə bilərik ki, Rusiya ordusunun baş qərargahı Yermolov və Paskeviçin rəyi əsasında növbəti hərbi kampaniya ilə bağlı 1826-cı ilin sonunda iki

layihə hazırladı. Paskeviçin planına əsasən, gözlənilməz yerdən vurulan zərbə ilə İrəvan və Naxçıvan Azərbaycanın başqa yerlərindən tamamilə təcrid edilməli idi. Əsas zərbə isə Təbrizə endirilməli idi [98, 687].

Yermolovun təklifi isə belə idi ki, mövcud qüvvələrlə İrəvan xanlığını tutmaqla kifayətlənməli, qalalarda rus qoşunlarına dəstək olan ermənilərdən istifadə edilməkla onların hamısı müsəlmanlara qarşı silahlardırılmalı idi. Sonra Meşkin vilayətindən keçilməkə Ərdəbil, Xalxal və Azərbaycanın başqa vilayətləri əla keçirilməli, habelə Lənkəran xanlığı itaat altına alınmalıdır idi. Çar I Nikolay Yermolovun planını təsdiq edərək əsas zərbənin İrəvan xanlığına endirilməsi fikrini bəyəndi [142, 157].

Serbatovun məlumatlarından o da məlum olur ki, adı çəkilən layihənin reallaşdırılmasına hazırlıq görmək üçün baş qərargahın rəisi baron Dibiç 1827-ci ilin fevralında Tiflisə gəldi. Çar öz sərəncamı ilə bu planın həyata keçirilməsi üçün 400 min çevron və ya 500 min rubl vəsait ayırdı. Bakı və Redutqalaya xeyli taxıl və un göndərildi [142, 166]. Aparılan araşdırmalardan bəlli olur ki, Rus-İran mühəribəsinin getdiyi zaman Qafqazdakı rus komandanlığının yuxarı heyətində də çəkişmə və intriqalar davam edirdi. Paskeviçlə Yermolov arasında "mühəribə" aşkar şəkil almışdı. I Nikolay Yermolovun dekabristlərlə əlaqəsindən şübhələndiyi üçün çox keçmədən onu Qafqazdakı rus ordusunun baş komandanı vəzifəsindən azad etdi. 1827-ci ilin martın sonlarında çara sadıq olan general İ.F.Paskeviç (1827–1831) Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edildi [63, 45]. "Akt"ların məlumatına əsasən, 1827-ci ilin martın 26-də baron Dibiç İrəvan xanlığına hərbi əməliyyatların başlandığını elan etdi. Aprelin əvvəlində general Paskeviçin əmri ilə rus qoşunlarının ön dəstəsi general Benkendorfun komandanlığı altında, erməni arxiyepiskopu Nersesin müşayiəti ilə Borçalıdan İrəvana doğru hərəkətə başladı [72, sənəd 214, 258–260]. Aprelin 11-də Benkendorf Üçkilsənin 40 verstliyində yerləşən Sudakəndə yaxınlaşdı. Bu zaman ruslar üçün əlverişsiz şərait yarandı. İrəvanın bütün əhalisi Arazdan cənuba köçürülmüş,

xanlığın ərazisi boşaldılmışdı; rus qoşunlarını ərzaqla təchiz etmək mümkün deyildi [142, 231]. Aprelin 13-də müqavimətə rast gəlmədən Üçkilsə monastrına gəlib çatan rus komandanlığı burada ermənilər tərəfindən təntənə ilə qarşılısa da, tezliklə ağır vəziyyətə düşdüyüünü və ermənilər tərəfindən aldadıldığını anladı. Şübhəsiz ki, dəfələrlə olduğu kimi, bu dəfə də ermənilərin məqsədi rus qoşunlarını İrəvan xanlığına yürüşə şirnikləndirmək və tələsdirmək idi. Sonralar 1828-ci ilin noyabrında general Paskeviç özünün yazdığı məxfi məktubunda rus qoşunlarının rüsvayçı məglubiyyətlərinin səbəblərini məhz erməni katolikosu Nersesin onları yalançı vədlərlə aldatmasında görürdü [72, sənəd 214, 258–260]. Dövrün sənədlərindən göründüyü kimi, işgalçi rus qoşunları yerli əhaliyə-azəri türklərinə qarşı məkrli planla hərəkət edir, bu planı əsas icraçılar-ermənilər isə “uğurla” yerinə yetirirdilər.

Tarixi ədəbiyyatın incələnməsindən görünür ki, Naxçıvan və İrəvan xanlıqları uğrunda döyüşlərin ilk mərhəlesi rus ordusu üçün müvəffəqiyyətsizliklə nəticələnmişdir. F.Əliyevin yazdığını görə, Abbas Mirzənin İrəvan qalasında saxladığı qarnizon daha güclü müqavimət göstərirdi. İrəvan xanlığı uğrunda gedən döyüşlərin ilk mərhələsində Paskeviç uğur qazana bilmədi. Ona görə ki, bir tərəfdən İrəvanda ingilis silahı ilə silahlılaşmış qarnizon, digər tərəfdən isə rus ordusunun arxasında soyğunçuluqla məşğul olan kurd tayfaları komandanlığın diqqətini yayındırırdı. Iqlimin sərtliyi də rus əsgərlərinə mənfi tasir edirdi [24, 95].

Yuxarıda göstərilən vəziyyəti nəzərə alaraq, general-adyutant Paskeviç İrəvan qalasının mühəsirəsindən müvəqqəti olaraq əl çəkdi və əsas gücünü səfərbər edərək Naxçıvan istiqamətində hücuma keçdi. Naxçıvan istiqamətində əmaliyyatı general-leytenant knyaz Eristovun komandanlığı altında olan rus qoşunları davam etdirirdi. Eristovun komandanlığı altında rus döyüşçüləri Araz çayı üzərindəki keçidi tutmalı, Abbas Mirzənin qüvvələrini Naxçıvana və ya Abbasabad qalasına buraxmamalı idi [24, 96]. F.Əliyev yazar ki, 1827-ci il iyulun 1-dən 2-nə keçən gecə rus qoşunları Abbasabad qalası qar-

şısında səngərlər qazaraq qalanı mühəsirəyə aldılar. Tezliklə məlum oldu ki, Abbas Mirzənin rəhbərliyi altında olan qüvvələr qalanı mühəsirəyə düşənləri xilas etmək üçün cəhd göstərir. Bu xəbəri eşidən general Paskeviç mühəsirə qüvvələrinin bir hissəsini Abbasabad qalası ətrafında saxlayaraq 8 batalyon piyada qoşun, artilleriyanın bir hissəsi və iki ulan süvari diviziyası ilə birlikdə düşmən yürüşünün qarşısını almaq məqsədilə hərəkət etdi [24, 99]. 1827-ci il iyulun 5-də Araz çayı sahilində qanlı döyüş oldu. Sayca az olmasına baxmayaraq, hərbi texniadan istifadə edən rus əsgərləri sayca daha çox olan Abbas Mirzənin qoşunlarını üstəldədi. “Cavan bulğası” yaxınlığında döyüşdə Abbas Mirzənin qoşunları məglub olub geri çəkildi. Rus ordusunun qələbəsi Abbasabad qarnizonunu büsbüütün ruhdan saldı. Qalanın alınmasında Qafqaza sürgün edilmiş dekabrist Puşkin və Azərbaycanın görkəmli maarifçisi A.A.Bakıxanov da iştirak etmişdi. Abbasabad qalasının mühəsirəsindəki döyüş rəşadətinə görə 1827-ci il iyulun 5-də A.A.Bakıxanova kapitan rütbəsi verildi. Xüsusi Qafqaz korpusunun tərcüməçilərindən biri Mirzə Məhərrəm Hacıbəyov göstərdiyi qəhrəmanlığa görə ordenə layiq görülmüş və ona ömürlük təqaüd təyin edilmişdi [24, 100]. Beləliklə də, çar hökuməti Naxçıvan xanlığını da işgal dairəsinə daxil etdi.

Dövrün sənədlərindən məlum olur ki, rus komandanlığı İrəvan xanlığı ilə Türkiyə arasında əlaqələri kəsmək üçün Krassovskinin rəhbərliyi altında olan qoşun hissələrini burada saxlamışdı. Tədqiqatçı Şerbatov yazar ki, Paskeviç Krassovskinin dəstəsini İrəvan ətrafında yerləşdirərək ona lazımı təlimatlar verdi. Paskeviç xəbərdarlıq edirdi ki, İrəvan sərdarının, xüsusilə də komendant Stühanqulu xanın danışıqlar aparmaq cəhdini yalnız Krassovskini qəti tədbirlərdən yayındırmaq məqsədi güdürdü. Buna görə də Krassovski onlarla mümkün qədər az danışıqlara girsin [142, 267]. Göründüyü kimi, rus komandanlığı mümkün qədər az itki ilə qələbəyə nail olmağa çalışırı. Qeyd edək bu fikri Potto da təsdiq edir. Müəllif yazar: “Mövcud vəziyyət barədə Paskeviçə məlumat verən Krassovski

İrəvan qalasının mühəsirəsinin mənasız olduğunu bildirir və mühəsirədən əl çəkmək üçün ondan razılıq isteyirdi...” [126, 449–451]. Lakin Krassovskinin özünün gündəliyində İrəvan qalasının mühəsirəsindən əl çəkməsinin gizli şəkildə həyata keçirildiyi və qalanı mühəsirəyə alan birləşmiş qüvvələrin 1827-ci il iyunun 23-də gecə yarısı Üçkilsəyə doğru geri çəkildiyi qeyd olunur [34, 340]. Dövrün digər mənbələrində 1827-ci il avqustun 29-da Üçkilsə ətrafında toplaşan rus qoşunlarının Sərdarabad qalasını hədəf seçdiyi və bu qalanın ərzaq ehtiyatı baxımından zəruri olduğu göstərilir [72, sənəd 518, 561]. Sentyabrin 15-dən başlayaraq Sərdarabad top atışına tutuldu. Sentyabrin 20-də Paskeviç əsas qüvvələri ilə qalaya daxil oldu [72, sənəd 518, 561]. Tarixi ədəbiyyatdan məlum olur ki, qala qarnizonundan 500 nəfər öldürilmiş və yaralanmış, 250 nəfər isə əsir götürülmüşdü. Burada əla keçirilən taxił ehtiyatı, Paskeviçin hesablamalarına görə, rus ordusunun bütün sağ cinahını altı ay ərzaqla təmin edə bilərdi. Bundan əlavə, anbarlarda çoxlu barıt, mərmi, pambıq və s. ehtiyatı, qala divarlarında isə 13 mis top əla keçirilmişdi. Paskeviç hərbi əməliyyatlar jurnalında yazdı: “Buradan əldə edilənlərin qiyməti yoxdur, onlar olmadan sonralar İrəvanın mühəsirəyə alınması şübhə altında qalardı. Yəqin ki, Sərdarabad Abbas Mirzənin ordusunu ərzaqla təmin edən ehtiyat anbarı olmuşdur” [142, 318].

İran tərəfinin hərbi uğursuzluqlarına baxmayaraq, İrəvan xanının qoşunları işgalçılara qarşı müqavimət göstərməkdə davam edirdi. Əsas diqqət İrəvan qalasının müdafiəsinə yönəldilmişdi. Tarixçi Şerbatov yazır ki, sentyabrin 21-də Paskeviç mühəsirə artilleriyasını Üçkilsəyə yola saldı. Sərdarabada polkovnik Xomutov komendant təyin edildi. Qala qarnizonu krim alayından bir tabor, iki top, erməni və kazak dəstələrindən ibarət idi [142, 319]. Məlumatlardan da göründüyü kimi, Şimali Azərbaycan xanlıqlarının işgalində ermənilərdən məharətlə istifadə edirdi. Deyilənləri aşağıdakı məlumatlar bir daha təsdiqləyir: “Erməni casusları Paskeviçlə əlaqə yaradıb qala müdafiəçilərinin mövqeyi, sayı, topların yerləşdirildiyi yerlər və

s. barədə bütün hərbi sırları ona çatdırırdılar. Bundan başqa, təcrübəli topçuların olmaması üzündə onların atıldığı mərmilər sərrast olmurdu. Digər tərəfdən, bəzi topların arxasında ermənilər durdugundan onlar xəyanət edərək topu rus qoşununa deyil, boş yerlərə atırdılar” [137, 36]. Həmçinin qaladan bayırda olan ermənilər də İrəvan qalasının əla keçirilməsi üçün rus qoşunlarına yardım edirdilər. Nəsəs adlı bir erməni sentyabrin 27–28-də rus qoşunlarına tacili yardım etmək üçün Üçkilsə kəndlilərinə xüsusi çağırışla müraciət etmişdi [120, 44]. Bundan başqa, İrəvan qalasının müdafiəsi zamanı şəhərdə yaşayan azzayılı ermənilər rus qoşunlarına hər cür yardım göstəridilər. Hələ 1827-ci ilin aprelində şəhər əhalisi öz yerlərini tərk edib qalaya köçəndə ermənilər azərbaycanlılardan təcrid olunmuş şəkildə qalada yerləşdirilmişdi. Ermənilər qala divarlarının üstünə qalxıb papaqlarını yellədə-yellədə təslim olduları barədə işgalçılara işarə verdikləri halda [92, 164], qalanın azərbaycanlı əhalisi özlərinin qədim şəhərini qəhrəmancasına müdafiə etməkdə davam edirdilər. Qeyd edək bu məlumatlar Qafqaz Arxeografiya Komissiyasının Aktlarında da öz əksini tapmışdır. Sənəddə deyilir: “Oktyabrin 1-də qaladakı ermənilər işgalçılara əlaqəyə girərək qiymət qaldırdılar və Həsən xandan tələb etdilər ki, qalanı ruslara təslim etsin. Ermənilər, xanın bütün səyələrinə baxmayaraq, qalanın şimal qapılarını rus qoşunlarının üzünə açıdlar [72, sənəd 523, 566]”. M.Şerbatova görə isə. Ruslar qala qapısını sindirib içəri girmişdi [142, 329]. “Akt”larda dərc edilmiş məlumatlardan aydın olur ki, Həsən xan Qacarla bərabər qalanın komendantı Sübhanqulu xan, xüsusi tabor komandiri Qasim xan, Mərəndli Cəfərqulu xan, Təbrizli Əlimərdan xan, Əhərli Aslan xan, Fətali xan və başqaları əla keçirildi. Həmçinin qala üzərindəki bütün toplar, silah və sursat ehtiyatı da düşmənin əlinə keçdi [72, sənəd 523, 566].

Doğma torpağının azadlığı namına dəfələrlə yadellilərə qəhrəmancasına müqavimət göstərən İrəvan qalasının əla keçirilməsi Rusiya imperatorunun sarayında böyük sevincə qarşılandı və təntənəli mərasimlə qeyd olundu. V.Potto bu hadisəni

təsvir edərək yazar ki, İrəvan qalasının işgalı xəbərini alan I Nikolay Riqadan tələsik Peterburqa qayıtdı. Noyabrın 8-də İrəvanın alınması münasibətlə imperator bütün ailə üzvləri ilə birlikdə Qış sarayı kilsəsində dua oxuma mərasimi keçirdi. Elə həmin gün İrəvan qalası darvazasının açarları və qala divarlarından ələ keçirilmiş 4 bayraq şəhərin mərkəzi küçələrindən keçirilərək nümayiş etdirildi [126, 518].

M.Şerbatov yazar: "Bu qələbəyə görə Paskeviç qraf titulu aldı" [142, 330]. Bundan əlavə, Paskeviç Abbasabadın alınmasına görə, 1-ci dərəcəli Müqəddəs Vladimir ordeni, İrəvanın alınmasına görə 2-ci dərəcəli Georgi ordeni, sülhün bağlanmasına görə 1 milyon rubl dəyərində əskinas və İrəvan qalasının ələ keçirilməsinə görə "Ervanski" titulu aldı [126, 591]. İşgalçi general İrəvanda Krassovskinin rəhbərliyi ilə "müvəqqəti hökumət" təşkil etdi. Ermənilərin işgalçı rus qoşunlarına göstərdikləri qulluğa görə arxiyepiskop Nerses həmin hökumətə üzv seçildi. Tanınmış Qafqazunas S.Qlinkanın da qeyd etdiyi kimi "Krassovski və Nerses əlbir hərəkat edirdilər" [37, 16].

Paskeviçin əmri 1827-ci il oktyabrın 2-də rus qoşunlarının "qələbə" parاد keçirildi. Parad zamanı İrəvanın qala divarlarının böyük bir hissəsi uçdu və onun dağıntıları altında xeyli sayıda rus əsgəri qalıb məhv oldu [126, 518].

İrəvan xanlığının işgalü ilə Şimali Azərbaycanın bütün ərazisi Rusyanın tərkibinə qatıldı. Məğlub edilmiş Qacarlar İranı ilə 1828-ci il fevralın 10-da Türkmençayda müqavilə imzalandı. Müqavilənin üçüncü maddəsinə əsasən, Şimali Azərbaycanın Gülüstən müqaviləsinə daxil edilməmiş İrəvan və Naxçıvan xanlıqları da Rusiya imperiyasına qatıldı.

Beləliklə, Türkmençay müqaviləsi ilə Azərbaycan torpaqları iki imperiya arasında yenidən-ikinci dəfə bölüşdürüldü. Şimali Azərbaycan çar Rusyasının, Cənubi Azərbaycan isə Qacarlar İranının əsarəti altına düşdü. Çox keçmədən 1828-ci il martın 21-də imperator I Nikolayın xüsusi fərmanı ilə Rusiya işgalçılari qədim Azərbaycan torpaqı olan İrəvan və Naxçıvan xanlıqları ərazilərində "Erməni vilayəti" adlı qondarma qurum

yaratdılar [72, sənəd 437, 487; 121, 272–273]. Göründüyü kimi, çar hökuməti bununla Azərbaycan torpaqlarında sonralar erməni dövləti yaradılmasının, eləcə də Cənubi Qafqazı daim öz nəzarətində saxlamaq üçün yeni gərginlik ocağının əsasını qoydular. Qafqaz Arxeoqrafiya Komissiyasının Sənədlərinə əsasən deyə bilərik ki, Rusiya imperiyası Cənubi Qafqazda möhkəmlənmək və özünün gələcək işgalçılıq planlarını həyata keçirməkdən ötrü Türkmençay və Ədirnə müqavilələrinin şərtlərinə əsaslanaraq erməniləri dərhal İrandan və Osmanlı imperiyası ərazisindən kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına köçürməyə başladı. İrəvan bölgəsində ermənilərin azlıq təşkil etməsi Rusiya imperiyasının İran və Osmanlı sərhədində bufer xristian dövləti yaratmaq siyasetinə sidd idi. Elə bu səbəbdən də Azərbaycanın Arazdan şimaldakı torpaqlarını işgal edən Rusiya imperiyası erməniləri kütləvi şəkildə "Rusiya təbəəliyində olan torpaqlar" adı altında Azərbaycanın keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində və Gürcüstanın azərbaycanlılara məxsus torpaqlarında yerləşdirdi. Azərbaycanlı əhaliyə qarşı həyata keçirilən bu mənfur siyaseti rus müəlliflərinin özləri də etiraf edirlər. Ermənilərin köçürüldüyü torpaqlar haqqında S.N.Qlinka yazar ki, bu ərazilər...yer üzünə səpələnmiş erməni tayfalarını başına toplayacaq və I Nikolayın xoşbəxt dövləti himayəsində erməni çarlığı öz şöhrəti və bütün xatirələri ilə dirçələcək [37, 17].

Yuxarıda qeyd etdiyimiz kimi, Şimali Azərbaycan xanlıqlarının müstəqilliyinə son qoyulduğdan sonra azərbaycanlı əhaliyə qarşı həyata keçirilən milli, siyasi və dini bərabərsizlik daha çox özünü Qarabağ, İrəvan və Naxçıvan xanlıqları ərazisində göstərirdi. Rusiya imperiyasının planlarına görə, gələcəkdə yaradılacaq xristian dövləti Osmanlı və İran sərhədində bufer rolunu oynamalı idi. Deyilənlər "Akt"larda dərc edilmiş məlumatlarda da əksini tapır. İrəvanda erməni azğınlığından hiddətlənən general Paskeviç baş qərargah rəisini yazırıdı: "Mən təsəvvür etməzdim ki, Krassovski yalnız Nersesin iradəsi ilə hərəkət edəcək, mənim ona verdiyim təlimata məhəl

qoymayıb, yenice ələ keçirilmiş əyalətin idarə edilməsi qayğısına qalamayacaq, bütün əhalinin dördə üçünü təşkil edən müsəlmanlara himayədarlıq etməyəcək, lazımi vəsait ayrılmayaçaq” [72, sənəd 438, 487–491]. Yeri gəlmışkən qeyd edək ki, Türkmençay müqaviləsindən bir qədər əvvəl, 1827-ci il oktyabrın 6-da İrəvanın “Müvəqqəti idarə”si adlı qurum yaradılarkən yerli əhali olan azərbaycanlılar dövlət idarəciliyi və himayəsindən məhrum edilmişdilər. Yerli qoşunların komandanı olan general Krassovski “Müvəqqəti idarə”nin rəisi, işgalçi qoşunların ələltisi olan Nerses isə onun üzvü təyin edilmişdi. Göründüyü kimi, yeni rus idarəciliyi yerli azərbaycanlı əhali arasında narahızlığın artmasına səbəb olmuş, əksər hallarda isə öz yurd-yuvalarını tərk etməsinə gətirib çıxarmışdır. General Pskeviçin qraf Nesselroda 27 iyun 1827-ci il tarixli məlumatından aydın olur ki, həmin ilin ilk yarısında İrəvan xanlığının 4500 tərəkəmə (clat) müsəlman tərk etmişdi. Belə ki, yerli Azərbaycan türkləri olan qarapapaqlılardan 800 ailə Arazın o tayına köçmüş, bundan əlavə, qarapapaqlılardan 100 ailə və ayrımlardan 300 ailə Qarsa, Uluxanlı tayfasından 600 ailə Bayazida pənah aparmışdı [72, sənəd 512, 547].

Qeyd etmək lazımdır ki, Rusiyani narazı qalan azərbaycanlı əhalinin sərhədin o tayında cəmləşməsi də narahat edirdi. Bu amilləri nəzərə alan Paskeviç Nersesi İrəvanın “Müvəqqəti idarə”sindən uzaqlaşdırmağa məcbur oldu. Erməni tarixçisi Parsamyan yazar ki, Türkmençay müqaviləsi imzalandıqdan sonra Paskeviç general Krassovskini də “Müvəqqəti idarə”nin rəisi vəzifəsindən azad etdi. Bunun ardınca azərbaycanlı əhaliyə qarşı bəd əməllərindən əl çəkməyən Nersesi Bessarabiyaya sürgün etdiridi [120, 72].

Türkmençay müqaviləsinin tasdiq edilməsinin (20 mart, 1828) səhərisi günü I Nikolay “Erməni vilayəti” yaradılması haqqında fərman imzaladı. Fərmando deyildi: “İranla bağlanmış müqaviləyə əsasən, İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıva xanlıqlarını bundan sonra “Erməni vilayəti” adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. Həmin vilayətin quruluşu və idarə edilməsi qaydası haqqında Ali Senat lazımı fə-

manları öz vaxtında alacaqdır” [121, 272–273]. Rusiyaya ilhaq olunan iki Azərbaycan xanlığının torpaqları hesabına yaradılan “Erməni vilayəti” İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüdüdü. İrəvan əyalətinə, keçmiş İrəvan xanlığında olduğu kimi, 15 mahal, Naxçıvan əyalətinə 5 mahal, Ordubad dairəsinə də 5 mahal daxil idi. “Erməni vilayəti” idarəsinin rəisi vəzifəsinə yerli qoşunların komandanı general-mayor, gürcü knyazı A.Q.Çavçavadze təyin edilmişdi [72, sənəd 512, 547].

Şimali Azərbaycan xanlıqlarının müstəqilliyinə son qoyulduqdan, xüsusilə Türkmençay müqaviləsi imzalandıqdan sonra azərbaycanlı əhaliyə qarşı milli və siyasi bərabərsizlik sürətlə artmaqdır idi. Bunun ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi layihəsinin reallaşması ilə aydın şəkildə görmək olar. Paskeviçin Lazaryeva verdiyi 19 maddəlik təlimatda göstərilirdi: “Köçürülən xristianlardan ticarətlə məşğul olanlar şəhərlərdə yerləşdiriləcəklər ki, yenə ticarətlə məşğul olsunlar; kəndlilərə kifayət qədər münbit torpaq ayrılaçq və onlar 6 il müddətinə vergilərdən, 3 il müddətinə isə torpaq mükəlləfiyyətindən azad ediləcəklər; köçməyə hazır olan ailələrə veriləcək güzəştər haqqında onlara xüsusi formada vərəqələr verilməlidir; köçürünlər kəndlər üzrə dəstələrə ayrılmalı, hər dəstədə 150-dən 300-ə qədər ailə olmalıdır; köçürünlər İrəvan və Naxçıvan əyalətlərinə istiqamətləndirmək lazımdır ki, həmin ərazilərdə xristian əhali mümkün qədər artırılsın... Məskunlaşdırmaq üçün yer seçərkən sağlamlıq üçün şərait və yaxşı içməli suyun olması nəzərə alınmalıdır. Hər bir ailənin yerləşdirilməsi haqqında xüsusi formada hesabat verilməli və hesabatda çəkilən ümumi xərclərin miqdarı göstərilməlidir” [129, 189–191]. Beləliklə, məlumatlar da təsdiqləyir ki, köçürülən xristianlar bütün vasitələrlə yerli əhalidən üstün tutulur, torpaqları, var-dövlətləri bu və ya digər formada əllərindən alınır. Məlumatlar göstərir ki, Rusyanın bufer erməni dövləti yaratmaq siyasəti İranın narahızlığı ilə də qarşılanmışdır. Hətta ermənilərə köcmədikləri halda 6 il müddətinə vergilərdən azad ediləcəkləri vəd edilmişdi [72,

sənəd 586, 619–620]. Ermənilərin Şimali Azərbaycan torpaqlarına zorla köçürülməsi onların öz içərisində də ciddi etirazlara səbəb olurdu. Bunuyla bağlı Lazaryev öz hesabatında general Paskeviçə yazdı ki, İranda yaşayan saysız-hesabsız nestorianları (aysor-red.) razi salmaq üçün durmadan səy göstərməyimə və daha çox maddi yardım təklif etməyimə baxmayaraq, böyük zəhmət bahasına yalnız 100-a yaxın ailə köçürə bilmişəm. Digər tərəfdən “Akt”lardakı məlumatlar göstərir ki, yerlərdə (İran ərazisində) buna mane olanlar var idi. Məsələn, sənədlərin birində oxuyuruq: “İsraili bu işdən çəkindirmək üçün Xoydakı yerli komendantə göstəriş verin və onu rütbəsindən məhrum edərək Üçkilsəyə göndərin.” Nə qədər təəccübüllü olsa da, həmin martın 19-da (1828) general Paskeviçin Nersesə cavab məktubunda bu xahişin yerinə yetiriləcəyi vəd olunurdu [72, sənəd 568, 607–608]. Çar Rusiyasının Şimali Azərbaycan xanlıqlarını işğal etdikdən sonra azərbaycanlı türklərinə qarşı həyata keçirilən milli, siyasi bərabərsizliyi Lazaryevin 1829-cu il dekabrın 24-də qraf Paskeviçə yazdı: “Yekun hesabat”ında da izləmək mümkündür. Hesabata görə, köçürmə prosesi 1828-ci il fevralın 26-də başlamış və iyunun 11-də başa çatdırılmışdı. Bu qanlı siyasetin həyata keçirilməsinə çox canfəsanlıq göstərən erməni general Qazaros Lazaryan şəxsən özü rəhbərlik etmişdi. Digər erməni zabitləri 41-ci yeger polkunun podpolkovniki knyaz Melikov Üzümçü və onun ətrafındakı kəndlərin, gürcü qrenadırıv polkunun podpolkovniki Arqutinski-Dolgoruki Təbriz, onun ətrafındakı kəndlərin və səlmas əyalətinin, kollec asessoru Qamazov Marağa və Urmiya xanlıqları kəndlərinin, knyaz Şalikov isə Xoy xanlığında yaşayan ermənilərin köçürülməsində ona yaxından köməklik etmişlər [34, 385]. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından məlum olur ki, 1828-ci il martın 9-da artıq 4500 ailə köçürürlərək Araz çayının İran tərəfindəki sahilinə gətirilmişdir [72, sənəd 592, 624–625].

Aktlardan aydın olur ki, köçürünlər arasında Urmiya, Xoy və İranın Kürdüstan ərazisində yaşayan kürdlər var idi. Lazaryev 1828-ci il mayın 27-də göndərdiyi raportda təxminən

500 ailədən ibarət müsəlman kürdlərin də iran Kürdüstanından İrəvan əyalətinə köçmək niyyətində olduğunu bildirmişdi. Lakin erməni zabitinin bu niyyəti baş tutmadı. Çünkü hələ fevralın 29-da Lazaryevə xüsusi məktubla tapşırılmışdı ki, müsəlmanların köçürülməsinə imkan verəməsin [72, sənəd 592, 629]. Qeyd etmək lazımdır ki, müxtalif arxiv sənədləri də kütləvi köçürülmə zamanı yaranmış narazılıqlardan bəhs edir. Məsələn, Gürcüstandakı baş qərargah rəisində təqdim edilən 1828-ci il 26 may tarixli raporda bildirilirdi: “Rusiyaya məxsus olan vilayətlərə xristianların köçürülməsi müvəffəqiyətlə aparılır. Artıq Qarabağda 279, İrəvan vilayətində 948 ailə məskunlaşdırılmışdır; polkovnik Lazaryevin vədindən görə, köçənlərin sayı 5 min ailəyə çatdırılmalıdır” [19, F. 41, d. 978, l. 19]. İ.Şopenin məlumatına görə, İrandan köçürürlər ermənilərdən təkcə 366 ailə (1715 nəfər) İrəvan şəhərinin özündə, 265 ailə (1110 nəfər) Naxçıvan şəhərində və 36 ailə (182 nəfər) isə Ordubad şəhərində yerləşdirildi [141, 636–638]. Köçürürlər ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində məskunlaşdırıldı. Ümumiyyətlə, İrəvan əyalətində 4559 (23568), Naxçıvan əyalətində 2137 (10652 nəfər), Ordubad dairəsində 250 (1340 nəfər) erməni ailəsi yerləşdirildi. Nəticədə qondarma “erməni vilayəti”nə 35560 nəfərdən ibarət 6949 erməni ailəsi köçürülmüşdü [141, 642].

Aparılan tədqiqatlardan bəlli olur ki, İrəvan əyalətinə köçürürlər ermənilərin əksəriyyəti buranın ən yaxşı mahallalarında-Şərur, Dəvəli, Gərniciy, Zəngi, Abaran, Qıxbulaq, Dərəçiçək, Sürməli mahallalarında yerləşdirildi. 300-dən artıq sənətkar erməni ailəsi İrəvanda yerli azərbaycanlıların evlərində yerləşdirildi. Köçürünlərin dövlət torpaqlarında yerləşdirilməsi haqqında Paskeviçin verdiyi təlimata baxmayaraq, ermənilərin əksəriyyəti Azərbaycan mülkədarlarına məxsus torpaqlarda yerləşdirildi. Özü də bu zaman ermənilərə yaylaqlarda olan azərbaycanlıların evləri paylandı. Yaylaqlardan qayıdan azərbaycanlılar isə ev-eşiksiz qaldılar. Deyilənləri rus müəllifi İ.K.Yenikolopov təsdiq edərək yazar: “Türkmənçay müqaviləsi imzalanandan

dan sonra ayrı-ayrı qrupların köçürülməsi eybəcər formada həyata keçirilməyə başlandı: xüsusi torpaq fondu ayrılmadığından yeni əhalinin (yəni ermənilərin—red.) əksəriyyəti yaylaqda olan kəndlilərin (azərbaycan türklərinin—red.) evlərində yerləşdirildi” [99, 135].

Bundan başqa, müəllifi A.Qriboyedov olduğu ehtimal edilən “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında qeydlər” də göstərilir ki, ermənilərin mülkədar torpaqlarında yerləşdirilməsi, onların müsəlmanlarının yerini dar etməsi bir yana, hələ üstəlik olnara güzəştlər də verildi. Halbuki ziyan çəkən tərəf müsəlmanlar idi. Əslində, erməniləri deyil, buranın müsəlmanlarını köçküň hesab etmək lazımdır. Ermənilər köçürülen zaman müsəlaman ailələrin əksəriyyəti yaylaqda idi və gəlmə ermənilərin onların evlərində yerləşdirilməsindən xəbərləri yox idi [72, sənəd 618, 642–644].

Beləliklə, ilk mənbələrin və Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarının məlumatı göstərir ki, köçürülen ermənilərin əksəriyyəti, bu barədə verilmiş təlimatların əksinə olaraq, müsəlman kəndlərində yerləşdirilmişdi. Çar Rusyasının erməniləri Şimali Azərbaycanın qərb bölgələrinə və Qarabağ köçürməsi siyaseti azərbaycanlıların öz ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq məqsədi güdürdü və “erməni dövləti”nin yaradılmasına hazırlıq idi. Tarixi proseslərin sonrakı gedisəti bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbaycana xüsusi məqsəd-lə-onlara burada “yeni vətən” yaratmaq məqsədilə köçürülmüşdü. Təbiidir ki, torpaqlarının və evlərinin itirilməsi ilə barışmayan azərbaycanlı əhali bunu kəskin etirazla qarşılayırdı. Yeri gəlmışkən, istər birinci, istərsə də ikinci Rusiya-İran mühəribələri nəticəsində İrəvan xanlığının ərazisindən—öz ata-baba yurdlarından didərgin salınan azərbaycanlılar əsasən Şərqi Anadoluda sığınacaq tapmışdır. Rusların Şərqi Anatolya hücumu zamanı qırğınlara və yenidən köçküň düşməyə məruz qalanların əksəriyyəti azərbaycanlılar idi. Bu dəfə onlar Türkiyənin içərilərinə doğru köçməyə məcbur oldular.

Göründüyü kimi, tədricən tarixi Azərbaycan torpaqlarında etnodemoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişirdi.

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları təsdiq edir ki, 1828–1829-cu il Rus-Türk müharibəsinin yekunu olaraq imzalanan Ədirnə müqaviləsinin 13-cü maddəsi də Türkiyənin işgal olunmuş ərazilərindəki ermənilərin Rusiya təbəəliyinə keçməsini nəzərdə tutdurdu [72, sənəd 818, 830]. Beləliklə də məlum olur ki, rus qoşunlarının komandanlığı əsas məqsədi İran erməniləri kimi, Türkiyə ermənilərini də yenica işğal edilmiş Azərbaycan torpaqlarına köçürmək və bununla da Türkiyə ilə sərhədboyu ərazilərdə ermənilərin say üstünlüyünü təmin etmək olmuşdur. Bu məqsədlə də 1829-cu il oktyabrın 10-da general Paskeviç imperator I Nikolaya məktub yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərin Gürcüstanda və “Erməni vilayəti”ndə yerləşdirilməsinə icazə istədi [72, sənəd 818, 830].

1829-cu il noyabrın 18-də hərbi nazir Çernișev Paskeviçə bildirdi ki, imperator onun təklifini bəyənmişdir [72, sənəd 819, 830–832]. Bundan xəbər tutan Pskeviç dərhal əməli fəaliyyətə başladı. Paskeviç ermənilərin köçürülməsi və köçürülen erməni ailələrinin məskunlaşdırılması işinə rəhbərlik etmək üçün xüsusi komitə yaratmışdı. Həmin komitənin fəaliyyətini tənzimləmək üçün 12 maddədən ibarət ümumi qaydalar müəyyənləşdirilmişdi [72, sənəd 822, 835–836]. Birmənali şəkildə söyləmək olar ki, bugünkü gərginliyin əsası məhz bəhs olunan dövrə qoyulmuşdu.

İ.Şopenin apardığı siyahıyaalmanın nəticələrinə görə, ümumiyyətlə, 1828–1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra “Erməni vilayəti”nə Türkiyədən 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürdü köçürülmüşdür. Köçürülen ermənilər əsasən keçmiş İrəvan xanlığının Qırxbulaq, Sürməli, Talın, Körpübəsar, Abaran, Dərəçiçək və Göycə mahallalarının 129 kəndində yerləşdirildi [141, 642]. Hesablama komissiyasının təxminini sayına görə, Osmanlı dövləti ərazisindən 84 min nəfərdən artıq erməni və yunan köçürüldüyü məlum olur. Lakin 1831-ci il aprelin 24-də qraf Paskeviçin adına verilmiş Əlahəzərin buyruğunda Türkiyə vilayətlərindən köçürülmüş xristianlar, yəni erməni və yunanlardan ibarət 14 mindən çox ailə (90 min nəfər) üçün 380 min rubl gümüş pul ayrıldığı bildirilirdi [72, sənəd 832, 847].

Ermənilərin köçürülməsi ilə bağlı olaraq azərbaycanlı əhalinin təqib olunması və sixışdırılması nəticəsində 1828-ci ildə İravan və Naxçıvandakı müsəlmanlar açıq və ya gizli şəkildə vətənlərini tərk edib xarici ölkələrə panah aparmaqdə davam edirdilər [72, sənəd 622, 646]. Bu cür vəziyyət Rusiya işgalçlarını və gəlmə erməniləri tamamilə qane edirdi. Belə ki, 1828-ci ilin aprelində Paskeviçin verdiyi əmərə görə, İravan əyalətini tərk edən müsəlman köçkünlər Rusiya hüdudlarına - yəni öz vətənlərinə yalnız onun icazəsi əsasında qayda bilərdilər [72, sənəd 438, 490]. Məlumdur ki, çar Rusiyası Şimali Azərbaycan torpaqlarının istilasını başa çatdırından sonra Qafqazda yaşayan müxtəlif xalqlar haqqında, o cümlədən Azərbaycan xalqı haqqında, onun tarixi, coğrafiyası, arxeologiyası, ədəbiyyatı, etnoqrafiyası, mədəniyyəti və s. məsələlər haqqında müxtəlif məcmuələr dərc etmişdir. Belə mənbələrdən biri 1829-cu ilin əvvəlində qraf Paskeviçin tapşırığı ilə İ.Şopenin "erməni vilayətində" həyata keçirdiyi kameral siyahıya almadır. Əlyazması 20 cilddən ibarət olan həmin siyahıya almanın nəticələri müəllifin 1852-ci ildə nəşr edilən "Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi" adlı əsərində verilmişdir. Müəllifin siyahıya almasına görə, müharibələrdən sonra "Erməni vilayəti"ndə mövcud olmuş 752 kənddən 521-i İravan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi. Müharibə nəticəsində vilayətin ərazisində 359 kənd, o cümlədən 310 kənd İravan əyalətində, 43 kənd Naxçıvan əyalətində, 6 kənd isə Ordubad dairəsində xaraba qaldı. Bu Azərbaycan kəndlərinin əhalisi kütłəvi qırğınlara məruz qaldı və öz doğma yurdyuvalarından didərgin salındı [141, 510–518]. İ.Şopenin hesablaşmasına görə, İravan və Naxçıvan xanlıqlarının Rusiya tərəfində işgal edilməsinədək "Erməni vilayəti"ni təşkil edən ərazilərdə təxminən 23730 ailə (İravan əyalətində 17000, Naxçıvan əyalətində 4600, Ordubad dairəsində isə 2130 ailə) yaşamışdır ki, bu da orta hesabla hər ailəyə 5 nəfər olmaqla, 118650 nəfər edir [141, 542]. Beləliklə, mənbələrin müqayisəli şəkildə təhlili də göstərir ki, azərbaycanlı əhaliyə qarşı daha çox siyasi, milli ayrı-seçkilik Qarabağ, İravan, Naxçıvan bölgələrində həyata keçirildi.

Siyahiya almanın nəticələrinə görə, köçürülməyədək vilyatdə 81749 nəfər müsəlman və 25151 nəfər erməni qeydə alınmışdı. Göründüyü kimi, bu faktın özü də ermənilərin kütłəvi surətdə köçürülbər getirilməsinə baxmayaraq, yerli azərbaycanlı əhalinin yenə də böyük üstünlük təşkil etdiyini göstərir. Bundan əlavə, İ.Şopenin siyahıya almasında ayrı-ayrı yaşayış məntəqələri üzrə İrandan (35560 nəfər) və Türkiyədən (21666 nəfər) Azərbaycan torpaqlarına köçürülmən erməni ailələrinin sayı və onların hansı yaşayış məntəqələrində məskunlaşdırıldığı da göstərilmişdir [141, 639–642].

Rusiya işgalindən sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi sonrakı illərdə də davamlı olaraq həyata keçirilirdi. Gəlmələrin hesabına yerli əhalii sixışdırılır, demoqrafik vəziyyət sürətlə dəyişirdi. Belə ki, 1826–1828-ci illər Rusiya işgalinadək İravan xanlığında ermənilərin sayı 20%-dən də az olduğu halda, işgaldən sonra 1832-ci ildə artıq onların sayı 55,5%-ə çatdırılmışdı. Türk və müsəlmanlara qarşı mənfur əhval-ruhiyyənin ən bariz nümunələrindən biri kimi 1827-ci ildə İravan şəhərinin rus qoşunları tərəfindən işgal edilməsi şərfinə çar I Nikolayın həmin ilin noyabrın 4-də imzaladığı Ali fermanı misal göstərmək olar. Bu fermanla rus süngüsünün "müsləmanlar üzərində qələbəsi" şərfinə İravanın baş məscidinin Provalov Yunan-Rus kilsəsinə çevrilməsi qərara alınmışdı [72, sənəd 433, 481].

Əhalinin demoqrafik tərkibində zorla aparılmış dəyişikliyi rus mənbələri də təsdiq edir: "Pəmbək və Şorayolin əhalisi rus işgalindən sonra dəyişdi. Yerli əhalini (yəni Azərbaycan türklərini-Ş.C.) gəlmələr (yəni ermənilər-Ş.C.) əvəz etdi. Belə ki, yerli əhalii içərisində oranın əvvəlki sakini olmuş hər hansı bir qoca erməni nadir halda taparsan. Yeni əhalii buraya əsasən "Erməni vilayəti"ndən, Ərzurumdan, Qars və Kürdüstandan köçürülmüşdür. Hazırda Pəmbək distansiyasının sakinləri iki hissəyə bölünür. Yerli sakinlər (yəni azəri türkləri-Ş.C.) və yeni köçürülenlər (yəni ermənilər-Ş.C.). Axırıcılar Rusiya-Türkiyə müharibəsindən sonra 1829-cu ildə rus hökumətinin təbəəliyinə

keçenlərdir." 1829-cu il kameral təsvirinə görə, distansiyanın əhalisi-yerli sakinlər 1536 ailə (5425 nəfər) və yeni köçürüünlər (10575 nəfər kişi cinsi) ibarətdir [115, 2-ci h., 303].

Mənbələrin müqayisəli təhlili onu deməyə əsas verir ki, ən çox etnik dəyişikliyə İrəvan və Naxçıvanın kənd əhalisi məruz qaldı. Hər iki əyalətdə ermənilərin sayı 2 dəfədən çox artdı. İrəvanda ermənilər sayca yerli əhalini ilə bərabərləşdi. Naxçıvanda isə əhalinin 1/3-nə çatdı. Şəhər əhalisi içərisində Azərbaycanlılar-İrəvan şəhərində 64%, Naxçıvanda 66%, Ordubadda isə 98% təşkil edirdi [141, 638]. Qeyd etmək lazımdır ki, Naxçıvan bölgəsində yerli əhalinin kütləvi narazılıqları nəticəsində ermənilər bu yerləri tərk etməyə məcbur olmuşdular.

Tədqiqatçı N. Voronov yazırkı ki, ümumiyyətlə, köçürülenlər məskunlaşdırıllarkən rus hökuməti erməniləri bu ərazilərə yerləşdirməklə müsəlman elementinin əhəmiyyətini azaltmağa çalışırı. Qafqaz Arxeoqrafiya Komissiyasının Sənədlərindən məlum olur ki, hətta ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi layihəsinə hazırlayan Qribəyedov özü belə köçürmə prosesini mənfi qiymətləndirmiş və ermənilərin dövlət torpaqlarında deyil, əsasən müsəlmanlara-mülkədarlara və kəndlilərə məxsus torpaqlarda yerləşdirildiklərini və onların burada müsəlmanları sixışdırıqlarını qeyd edir [72, sənəd 618, 642].

Yuxarıda qeyd etdiyimiz kimi, Şimali və Qərbi Azərbaycan torpaqlarına köçürülən ermənilərin böyük hissəsi dövlət kəndliləri olan azərbaycanlıların torpaqlarında yerləşdirilirdi. Bu torpaqların sahibləri yay aylarında yaylaqda olduqlarından ilk vaxtlar gəlmələrin yerləşdirilməsi sakit şəraitdə baş verir, ciddi bir münaqişə yaranmırı. Lakin sonralar yerli əhalisi yaylaqdan qayıtdıqdan sonra bu prosesin daimiləşdiyini görən müsəlman sakinlərin ciddi narahətli dövrü başlandı. Rus diplomati Qribəyedov bu məsələ ilə əlaqədar olaraq yazdı: "Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqlarından müsəlmanlar içərisində yaranan vahiməni aradan qaldırmaq və sonuncuların düşdükləri ağır vəziyyətin uzun sürəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini biz dəfələrlə götür-qoy etmişik" [93,

341]. Maraqlıdır ki, Rusiya səfirinin təklifinə əsasən, müsəlmanlara ermənilərin onların torpaqlarında məskunlaşdırılması haqqında yalan məlumatlar verilirdi. Diplomat yazırı ki, indi biz müsəlmanları düşüdükləri bu çətin vəziyyətlə barışdırmalı və onları inandırmalıq ki, ermənilər bu torpaqlarda müvəqqəti qalacaqlar. Çünkü, azərbaycanlılarda belə bir fikir yaranıb ki, ermənilər ilk dəfə ayaq basdıqları torpaqlara həmişəlik yiyələnirlər. Biz müsəlmanları bu fikirdən daşındırmalıq [93, 341].

Diger tədqiqatçı S.N.Qlinka bununla bağlı yazar: "Yeni əldə olunmuş vilayətlərdə camaatin gözlənilməz artımı taxıl qılığı yaratdı. Bu vaxt Lazarev köçkünlərin yolunu Naxçıvan və İrəvan xanlıqları tərəfə salmaq əvəzinə, bol və ümidi ehtiyatlar olduğu güman edilən Qarabağ xanlığına yönəltməyə çalışmaq əmrini aldı. Qalan köçkünləri isə məhsul yiğimina qədər olduqları yerlərdə saxlamaq, dolanacaqdən məhrum olanları isə qətiyyən köçürməmək müəyyən olundu... Artıq Arazın İran tərəfində mühacir dəstələri az qalmışdı, lakin Lazarev qəflətən belə bir kədərli xəbər aldı ki, Naxçıvan xanlığında köçkünlər hələ də balıq toru altında dayanmışlar və ərzaq ehtiyatının çatışmaması ucbatından əziyyət çəkirər" [45, 38-39]. Məlumatlardan da göründüyü kimi, köçürülmə prosesi həm də yerli əhalinin ciddi şəkildə sınaq qarşısında qoymuş, acliq problemi meydana gəlməmişdir. İlk mənbələrin məlumatından görünür ki, İrandan köçürürlən ermənilərin əksəriyyəti, bu barədə verilmiş təlimatların əksinə olaraq, müsəlman kəndlərində yerləşdirilmişdi. Bundan əvvəl köçürülmüş ermənilərin müsəlmanlarla qarşıq yaşadığı kəndlərdə isə, demək olar ki, yeni köçkünlər yerləşdirilmədi. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından bəlli olur ki, Qribəyedov vəziyyətdən çıxış yolu kimi Naxçıvan əyalətində müsəlmanlar yaşayan kəndlərdə məskunlaşdırılmış 500 erməni ailəsini Dərələyəzə köçürməyi təklif edir. Onun bu təklifi həyata keçirildi [72, sənəd 622, 647-648]. Təxmini hesablamalara görə, ermənilərin köçürülməsi İrana, əsasən Cənubi Azərbaycana 32 milyon manat ziyan vurmuş, bunun bütün ağırlığı yerli əhalinin üzərinə düşmüş, vəziyyəti

kəskin şəkildə pişləşmişdi. Köçürülmə Şimali Azərbaycanda da azərbaycanlıların ən məhsuldar torpaqlarının əllərindən çıxmazı ilə nəticələnmişdi. Köçürmənin xərcləri də, demək olar ki, Cənubi Azərbaycan hesabına həyata keçirilmişdi [54, 94]. Beləliklə, çarizmin erməniləri İrandan Şimali Azərbaycanın qərb bölgələrinə və Qarabağa köçürməsi siyaseti azərbaycanlıların öz ata-baba torpaqlarından sixışdırıb çıxarmaq məqsədi gildürdü və “erməni dövləti”nin yaradılmasına hazırlıq idi. Tarixi hadisələrin sonrakı gedisi bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbaycana xüsusi məqsədlə onlara burada “yeni vətən” yaratmaq məqsədilə köçürülmüşdü.

1826–1828-ci illər Rusiya–İran müharibəsində qələbədən ruhlanan rus ordusu 1828-ci il iyunun 14-də Paskeviçin komandanlığı altında Gümri yaxınlığından 12 minlik qoşunla Arpaçayı keçərək Şərqi Anadoluda işğallara başladı və iyunun 23-də Qars qalasını əla keçirdi. 1829-cu ilin yazında müharibənin yenidən qızışması nəticəsində rus ordusu Ərzurumu, daha sonra Muşu, Oltunu və Bayburtu işğal etdi [34, 390–391].

1829-cu ilin avqustunda rus ordusu Balkan cəbhəsindən İstanbula yaxınlaşdıqda II Sultan Mahmud Rusiyaya barışq təklif etdi və sentyabrın 2-də Ədirnə müqaviləsi imzalandı. Yeni təyin olunan Rus–Türk sərhədinə görə, Axalkələk qalası və Axıskə şəhəri Rusiyaya ilhaq olundu, müharibə zamanı ruslar tərəfindən zəbt edilmiş Qars, Trabzon, Bayazid və Ərzurum paşalıqları isə Türkiyəyə qaytarıldı [134, 180].

Yuxarıda vurguladığımız kimi, Ədirnə müqaviləsinin 13-cü maddəsinə əsasən Türkiyənin işğal olunmuş ərazilərdəki ermənilərə 18 ay müddətində daşınan əmlakları ilə birlikdə Rusiya təbəəliyinə keçmək hüququ verilmişdi. Qafqaz Arxeografiya Komissiyasının Aktlarından aydın olur ki, bu məqsədlə 1829-cu il oktyabrın 10-da general Paskeviç imperator I Nikolaya raport yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərin Gürcüstanda və “erməni vilayəti”ndə yerləşdirilməsinə icazə istəmişdi [72, sənəd 818, 830]. Qars və onun ətraflarından köçürülmən ermənilər yaşadıqları yerlərin iqlim şəraitinə uyğun olan

Ələyəz dağı ətrafındaki boşaldılmış Azərbaycan kəndlərində məskunlaşdırıldı. General Pankratyev Paskeviç xəbər göndərdi ki, Loru dərəsində yerləşmək üçün 95 erməni ailəsinə sənəd verilmişdir. General–mayor Bereman da Qarsdan Gümriyə yola düşən 400 erməni ailəsinə sənəd verdiyini bildirdi [72, sənəd 820, 831]. Dövrün mənbələrindən əldə olunan məlumatlara əsasən deyə bilərik ki, İrəvan xanlığına, Gəncəbasara, Qarabağa və digər Azərbaycan torpaqlarına, həmçinin Gürcüstana köçürülmən ermənilər yerli müsəlman əhalinin torpaqlarında–təbii gözəlliyi, yaxşı iqlimi, saf suyu ilə fərqlənən dağətəyi bölgələrdə və şəhərlərdə yığcam şəkildə yerləşdirildi. Hətta, Sərdarabad qalasında olan 270 ev belə həmin vaxt ermənilər tərəfindən tutulmuşdu [115, 4-cu h., 291]. Köçürülmədən bir qədər sonra Qafqaza səyahət etmiş M. Vladikin yazırı: “İrəvan quberniyasında yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb, 1828–1829-cu illər müharibəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər” [89, 12]. 1830-cu il yanvarın 22-də Paskeviçin Çernişeva göndərdiyi məlumatə görə, Qars və ətrafindan köçən 2500 erməni ailəsi onun sərəncamına əsasən yaşadıqları yerin iqliminə uyğun olan Ələyəz (Alagöz) dağı yaxınlığında–Pəmbək distansiyasındaki boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi [72, sənəd 821, 833].

Dövrün mənbələrindən əldə olunan məlumatlara görə, İran hakim dairələri kimi Türkiyə hökuməti də onun ərazilisində səpələnmiş halda yaşayan ermənilərin ruslar tərəfindən köçürülbər sərhəd boyunca ərazilərdə yığcam şəkildə yerləşdirilməsindən narahat idi. Ona görə də Osmanlı hökuməti bu köçürmənin qarşısını almaq məqsədilə Rusiya işğalları zamanı ermənilərin Türkiyədə etdiyi xəyanəti, tördödikləri vəhşilikləri bağışlamaq barədə qərar verdi və fevralın 17-də yerlərdəki ermənilərə “əfvname”lər göndərdi. Türkiyə tərəfi, eyni zamanda, ermənilərin köçürülməsinin qarşısını almaq məqsədilə işğala məruz qalan, lakin Ədirnə müqaviləsinin şərtlərinə əsasən Rusiya tərəfindən boşaldımlı olan Ərzurum, Qars, Bəyazid, Ələşgird və s. bölgələrə öz nümayəndələrini göndərdi [147, 386–387]. “Akt”lар-

dan əldə olunan məlumatlara görə, Türkiyədən köçürürlən ermənilər Axısha, Pəmbək-Şorəyəl və "Erməni vilayəti"ndə yerləşdirildi [72, sənəd 830, 847]. Daha sonra məlum olur ki, Türkiyə paşalıqlarından Rusiya hüdudlarına 14044 erməni ailəsi köçürülmüşdür. Ərzurumdan köçürürlən 7288 erməni ailəsindən 5000-i, eləcə də Ərdəhəndan 67 erməni ailəsi Axısha paşalığı ərazisində, 1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında, qalan 1305 ailə isə Pəmbək və Şorəyəl distansiyalarında məskunlaşdırılmışdır. Qarsdan köçürürlən 2464 ailədən 2264-ü Pəmbək və Şorəyəl distansiyalarında, 200-ü isə Talın mahalında, Bayaziddən köçürürlən 4215 ailə Göycə gölü ətrafında və Baş Abaranda məskunlaşdırılmışdır [72, sənəd 830, 847]. Həmin sənədə aid əlavə qeyddə göstərilir ki, tam və dəqiq hesabat təqdim edilmədiyi üçün Türkiyədən neçə nəfərin köçürüldüyü dəqiq göstərilməmişdir. Lakin hesablama komissiyasının təxmini sayına görə, Osmanlı dövləti ərazisindən 84 min nəfərdən artıq erməni və yunan köçürüldüyü məlum olur [72, sənəd 830, 847]. Maraqlıdır ki, digər sənəddə Türkiyə vilayətlərinən erməni və yunanlardan ibarət 14 mindən çox ailə (90 min nəfərə qədər) üçün 380 min rubl gümüş pul ayrıldığı bildirilmişdir [72, sənəd 830, 847].

İ.Şopenin apardığı siyahıyaalmanın nəticələrinə görə, ümumiyyətə, 1828–1829-cu illər Rusiya–Türkiyə müharibəsin-dən sonra "erməni vilayəti"nə Türkiyədən 21666 nəfər erməni, 324 nəfər yezidi kürd köçürülmüşdür. Köçürürlən ermənilər əsasən keçmiş İrəvan xanlığının Qırxbulaq, Sürməli, Talın, Körpübəsar, Abaran, Dərəçikək və Göycə mahallarının 129 kəndində yerləşdirildi [141, 636–642]. Azərbaycanlı əhaliyə qarşı rus müstəmləkəçilərinin yaratdıqları qanunsuzluq, özbaşınlıq və soyğunçuluq rejiminin nədən qaynaqlandığını aydın şəkildə dərk etmək üçün o dövrkü rus dövlətinin hərbi-bürokratik mahiyyətini və xarakterini açıb göstərmək lazımdır. Rus tarixçisi N.Yeroşkinin çarın gizli müşaviri Qreçin rus dövlət maşınını bürümüş özbaşınlıq haqqında əlahəzərət imperatora 1859-cu ildə təqdim etdiyi məruzədən gətirdiyi iqtibas bu baxımdan çox əhəmiyyət daşıyır. Müəllif yazır: "Yəni

60 milyonluq Rusiya əhalisindən 8 ağıllı nazir və 50 ədalətli qubernator tapmaq doğurdanı mümkün deyil?" [100, 56]. Müəllifin əsaslığı, o dövrün mənbələrində Rusiyanın dövlət sistemi "zahirən parılılı, daxilən çürük" hesab edilmişdir [100, 57]. Bütün bunlar göstərir ki, Azərbaycan işğaldan sonra məhz belə bir çürük, qanunlarla deyil, fəvqəladə hallarla, top və süngülərlə, özbaşınlıq və rüşvət sistemi ilə idarə olunan bir orqanizmə daxil edilmişdi.

1829–1830-cu illərdə mərkəzdən Cənubi Qafqaza yoxlama aparmaq üçün göndərilmiş senatorlar qr. P.I.Kutaysov və Y.İ.Meçnikov yazardılar: "...müsəlman əyalətlərində rəislerin özbaşınlığından və əhalinin çəkdiyi əziyyətdən adam dəhşətə gəlir. Burada insan ləyaqəti təpdalanmış, hər cür ədalət unudulmuş, qanun yalmız əsərət aləti olmuşdur" [72, sənəd 35, 20; sənəd 368, 423–424].

Bələliklə, fəslin yekunu olaraq məlumatlardan da göründüyü kimi, çar hökumətinin həyata keçirdiyi bu qanlı siyaset nəticəsində İrəvan xanlığında etnodemoqrafiq vəziyyət ermənilərin xeyrinə dəyişdirildi, Rusiyanın əli və gücü çatan yerlərdə vəziyyətin erməni əhalisinin xeyrinə dəyişdirilməsinə cəhd göstərildi, azərbaycanlı əhalinin doğma yurd-yuvalarından didərgin salınmasının başlangıcı qoyuldu. İşğaldan qabaq İrəvan xanlığının əhalisinin  $\frac{3}{4}$ -nü təşkil edən azərbaycanlıların xüsusi çəkisi artıq 1834–1835-ci illərdə 46%-ə enmişdi. 1918–1920-ci illərdə İrəvanda daşnaklar tərəfindən 100 minlərlə azərbaycanlı məhv edildi və ya öz doğma yurd-yuvalarından qovuldu. Belə məqsədönlü deportasiya və genosid siyasetinin nəticəsidir ki, hal-hazırda Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır.

## NƏTİCƏ

SSRİ-nin dagılması ilə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan ilk illərdə obyektiv və subyektiv amillərdən qaynaqlanan ehtiyatlılıq hiss olunurdusa, bu təhsil və elm sahəsinə aid deyildi. Dünyada gedən qloballaşma, xarici dövlətlərlə qarşılıqlı əlaqələr Azərbaycanda təhsilin yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Qafqaz Arxeografiya Komissiyasının Aktlarının Şimali Azərbaycanın Rusiya tərəfindən işgalinə dair mənbə kimi öyrənilməsindən sonra, fikrimizcə bir sıra son dərəcə böyük əhəmiyyətə malik, elmi-praktiki nəticələrə gəlmək mümkündür.

Bu toplunun böyük elmi əhəmiyyəti ilə yanaşı, onun tendensiyalı saciyyəsini də qeyd etmək lazımdır. Həmin Aktlar böyük elmi əhəmiyyətə malik olması ilə fərqlənsə də, yanlış fikirlərdən, qeyri-dəqiq məlumatlardan da xali deyildir. Bu da başadüşüləndir.

Dövrün tələbinə uyğun olaraq tərtib olunan sənədlərdə XVIII əsrin sonu-XIX ərin I yarısında Azərbaycanda mövcud sosial-iqtisadi və siyasi vəziyyətə dair çoxlu məlumatlar yer alsa da, bu məlumatları toplayan dövlət məmurları çarizmin müstəmləkəçilik xəttinə haqq qazandırmaq, yerli xalqın tarixi inkişafında bütün mütərəqqi cəhətləri inkar etmek niyyəti hiss olunur.

Şimali Azərbaycanın Rusiya tərəfindən işgalinə dair Qafqaz Arxeografiya Komissiyasının Aktlarını nəzərdən keçirdikdə bu toplularda rəsmi saciyyə daşıyan sənədlərə (Qafqazın Baş komandan və hakimlərinin hesabatları, raportları, məktub və reskriptlər və s.) yanaşı, statistik materialların (vergi siyahıları və cədvəlləri, gəlir-çıxar sənədləri və s.) da mövcudluğu, Qafqazda yaşayan digər xalqlarla yanaşı, Azərbaycan tarixinə dair mühüm mənbə sayılan bu toplularda Azərbaycan xanlıqlarının ictimai-iqtisadi, siyasi həyatı və s. öz əksini tapdığı məlum olur.

Çox həcmliyi və elmi əhəmiyyəti ilə fərqlənən Qafqaz Arxeografiya Komissiyasının topladığı 12 cildlik sənədlər toplusunun xanlıqlar dövründəki mövcud vəziyyəti əks etdirən ayrı-ayrı cildlərinin təhlili belə nəticə çıxarmağa imkan verir ki, torpaqların böyük bir hissəsi hakim xanların və onların sülaləsinin əlində cəmlənmişdi. Quba, Lənkəran, Şəki xanlıqlarında xan xəzinəsinə məxsus torpaqların xüsusi çəkisi, Qarabağ və Şirvan xanlıqlarında isə feodal torpaq sahibliyinin xüsusi çəkisi üstün olmuşdur. Tiyul torpaq sahibliyinin üstün olduğu Qubanı çıxmaqla, bütün xanlıqlarda feodal torpaq sahibliyinin mülk forması geniş yayılmışdı. Digər mənbələrin qarşılıqlı təhlili zamanı belə məlum olmuşdur ki, xəzinə, mülk və tiyul torpaqları arasında qarşılıqlı nisbət dəyişməz qalmamış, xanlıqlarda daxili siyasetin nəticəsi olaraq feodallara şərti torpaqlar bağışlanması xüsusi torpaq sahibliyinin artım mənbəyini təşkil etmişdir.

Göründüyü kimi, XVIII ərin II yarısı Azərbaycan xanlıqlarının yaranması, xanlıqların sosial-iqtisadi həyatı, qonşu dövlətlərlə münasibətlərinin tədqiqi bu gün də öz aktuallığı ilə qarşımızda dayanan ciddi problemlərdəndir. Qafqaz Arxeografiya Komissiyasının Aktları əsasında Şimali Azərbaycan xanlıqlarının ictimai-iqtisadi və siyasi həyatı, Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işgal edilməsi, onların müstəqilliyinə son qoyulması, azərbaycanlı əhaliyə qarşı həyata keçirilən milli, dini, siyasi bərabərsizliyin inдијə kimi kompleks şəkildə araşdırılmaması bu işin nəticə etibarı ilə daha da zəruri edir.

Tədqiqat işi yazıklärən digər bir mənbə 1828-1836-ci illərdə Cənubi Qafqazın iqtisadi həyatının öyrənilməsinin nəticəsi kimi Sankt-Peterburqdə Lekqobitovun redaktəsi ilə çap edilən dörd cildlik “Rusyanın Qafqazdakı ərazilərinin statistik, etnoqrafik, topoqrafik və maliyyə münasibətlərinin icmali” [115] toplusundan da istifadə edilmişdir. İlk növbədə Azərbaycanın bir müstəmləkə kimi metropoliya üçün əhəmiyyəti məsələsinin, iqtisadi sərvətlərin mənimşənilməsi yollarının öyrənilməsi baxımından əsərin ikinci və üçüncü cildlərindən bəzi məlumatları əldə etmək mümkündür.

Dissertasiya, işi yazıklärən çap olunmuş mənbələr sırasında, həmçinin Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə əlaqələrini işıqlandırın, Ankarada nəşr olunmuş iki cildlik sənədlər toplusunu aid etməmək mümkün deyil. Burada toplanan sənədlər, əsasən müasir dövrədə Türkiyə dövlət arxivində saxlanılan "Mühimma dəftərləri", "Xətti-humayun dəftərləri", "Topqapı Saray Arxiv"ndəki qiymətli mənbələrə əsasən hazırlanmışdır. Beləliklə, istifadə edilmiş bütün mənbələr mövzunun müxtəlif aspektlərini özündə eks etdirərək bir-birini tamamlayır. Göstərilən mənbələrin kompleks şəkildə və tənqidli yanaşma əsasında tədqiqata cəlb edilməsi "Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları Şimali Azərbaycanın Rusiya tərəfindən işgalini öyrənmək üçün mənbə kimi" probleminin obyektiv tədqiqi edilməsinə kömək etmişdir.

Xanlıqların hamisində kənd təsərrüfatı məşguliyyətində oxşarlıq, ümumiliklə yanaşı, onların hər birinə xas olan xüsusiyyətlər var idi. Xanlıqlar dövründə Azərbaycanın ümumilikdə kənd təsərrüfatına aid olan xüsusiyyətlərdən biri kənd təsərrüfatının ümumi inkişaf səviyyəsidir. Feodal istehsal münasibətlərinin hakim mövqe tutduğu bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatı ekstensiv xarakterli idi.

Azərbaycan kəndlilərinin sosial-iqtisadi və hüquqi vəziyyətinin təhlili göstərir ki, xəzinə-sakin, sahibkar-rəsiyyət münasibətləri, qeyri-iqtisadi və iqtisadi məcburiyyət, şəxsi asılılıq formalarında təzahür etmişdi. Kəndlilərin köçmə hüququ rəsmən qadağan edilməmiş, torpaqlardan istifadə fərdi və icma formaları almış, torpağın becərilməsinin paydarlıq qaydası daha geniş yayılmışdır. Çoxnövlülüyü və mürəkkəbliyi ilə fərqlənən vergi sisteminin vahid dövlət tərəfindən nizamlanması mövcud olmamışdır.

Şimali Azərbaycanın Rusiya tərəfindən işgalini problemindən bəhs edərkən Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarının bir mənbə kimi araşdırılması problemin özünə dair bir sıra nəticələr əldə etməyə, ilk növbədə Azərbaycanın Şimal hissəsinin Rusiya tərəfindən işgal olunması sxeminin aydın-

laşdırılmasına da imkan verir. Məlum olur ki, XVIII əsrin ortalarında meydana gəlmiş Azərbaycan dövlətçiliyi tarix səhnəsinə vahid şəkildə deyil, ayrı-ayrı feodal qurumları-xanlıqlar şəklində daxil olması Şimali Azərbaycanın Rusiya tərəfindən işgalının ən başlıca səbəbi olmuşdur. Aydın olur ki, Rusiya özünün Cənubi Qafqazda işgalçılıq siyasetini həyata keçirmək məqsədilə Azərbaycan xanlarını müxtəlif yollarla öz tərəfinə çəkməyə çalışırı. İmperiya siyasetbazları bir tərəfdən Azərbaycan xanlarına "xəbərdarlıq" edir, hədə-qorxu gəlir, İrəvan, Xoy və Təbriz xanlarının saraylarına elçilər və hədiyyələr göndərir, digər tərəfdən isə Georgiyevsk sazişindən istifadə edərək hərbi Gürcüstan yolu vasitəsilə Cənubi Qafqazda hərbi hazırlıq işlərini daha da gücləndirirdilər.

Göründüyü kimi, XVIII əsrin II yarısı Azərbaycan xanlıqlarının yaranması, xanlıqların sosial-iqtisadi həyatı, qonşu dövlətlərlə münasibətlərinin tədqiqi bu gün də öz aktuallığı ilə qarşımızda dayanan ciddi problemlərdəndir. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında Şimali Azərbaycan xanlıqlarının ictimai-iqtisadi və siyasi həyatı, Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işgal edilməsi, onların müstəqiliyinə son qoyulması, azərbaycanlı əhaliyə qarşı həyata keçirilən milli, dini, siyasi bərabərsizliyin kompleks şəkildə araşdırılması bu işin mahiyətini daha da zəruri edir.

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarını təhlil edərək Şimali Azərbaycanın Rusiya tərəfindən işgalı prosesinin ən mühüm mərhələlərini də aydınlaşdırmaq mümkündür. Belə ki, prosesin ən birinci mərhələsi Qazax və Şəmşədil sultanlıqlarının Şərqi Gürcüstanın tərkibində Rusiyaya qatılması olmuşdur. Car-Balakənin tutulması, Gəncə xanlığının işgalı, Kürəkçay müqavilələri, Sisanovun Bakıda öldürüləsi hadisələri də işgal prosesinin mühüm dövrünü-Şimali Azərbaycanın Rusiya tərəfindən işgalının birinci mərhələsinin ilk dövrünü təşkil edir. Bu mərhələ Gülüstan sülh müqaviləsi ilə başa çatır, Şimali Azərbaycanın əksər hissəsi Rusiya tərəfindən işgal olunur.

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında işgal prosesinin ikinci mərhələsini də izləmək mümkündür. 1813–1826-ci illəri əhatə edən bu mərhələ A.P.Yermolovun Qafqaza ali baş komandan təyin olunması, ayrı-ayrı Şimali Azərbaycan xanlıqlarının ləğv edilməsi və digər hadisələr işgal prosesinin ikinci mərhələsinin mühüm hadisələri kimi diqqəti cəlb edir.

İşgal prosesinin üçüncü mərhəlesi 1826–1828-ci illəri əhatə edir. Bu mərhələdə əsasən Rusiya-İran müharibəsinin ikinci mərhəlesi, Azərbaycanın iki yərə parçalanması, İran və Türkiyə ərazilərindən erməni əhalisinin İravan xanlığı da daxil olmaqla Şimali Azərbaycana köçürülməsi, çarizmin ağır müstəmləkə zülmü, yerli əhaliyə qarşı həyata keçirilən milli, dini, siyasi bərabərsizlik və nəhayət, Azərbaycanın hər iki hissəsinin öz siyasi müstəqilliyini itirməsi və s. vurgulamaq olar.

Nəhayət tədqiqatın nəticəsi olaraq deyə bilərik ki, Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları Şimali Azərbaycanın Rusiya tərəfindən işgalını öyrənmək üçün mənbə kimi tarixi baxımdan olduqca faydalı və vacibdir. Aparılan araşdırmaдан alınan nəticələr aşağıdakı elmi-praktiki tövsiyyələri irəli sürməyə imkan verir:

- Şimali Azərbaycanın Rusiya tərəfindən işgalinə dair Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarını nəzərdən keçirdikdə bu toplularda rəsmi səciyyə daşıyan sənədlərlə yanaşı, statistik materiallarında mövcudluğu Azərbaycan tarixinə dair sanballı mənbə kimi öz əksini tapdığı məlum olması;

- Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında Azərbaycanın Rusiya və İran dövlətləri tərəfindən işgalı prosesinin I və II mərhələsinin ətraflı verilməsi diqqəti cəlb etməsi;

- Həmçinin xanlıqlar dövründə kənd təsərrüfatının vəziyyəti, torpaq sahibliyi, siniflər, vergi və mükəlləfiyyətlərin Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında verilməsi;

- XVIII əsrin ortalarında Azərbaycanda meydana gəlmiş

feodal qurumların xanlıqların Azərbaycanın Rusiya tərəfindən işgalinin ən başlıca səbəbi olmasının qeyd edilməsi;

- Mövzunun araşdırılmasına istiqamətləndirilmiş mənbələrdəki müxtəlif faktlar və arxiv sənədlərinin böyük əksəriyyətinin elmi dövriyyəyə ilk dəfə olaraq daxil edilməsi;

- Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında və ayrı-ayrı müəlliflərin fikirlərində xanlıqlar dövründəki mövcud vəziyyətin təhlili.

Ümumi və yekun olaraq qeyd etmək lazımdır ki, Şimali Azərbaycanın Rusiya tərəfindən işgalinə dair külli miqdarda əsərlər yazılısa da, Azərbaycan tarixinin bu mühüm dövrünü Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları əsasında öyrənilməsinə ilk cəhddir. Fikrimizcə, göstərilənlər Şimali Azərbaycanın Rusiya tərəfindən işgalı məsələlərinin öyrənilməsinə diqqəti artırır, onun tədqiqat səviyyəsini daha da yüksəldə biler.

**İSTİFADƏ EDİLMİŞ  
MƏNBƏ VƏ ƏDƏBİYYAT**

***Azərbaycan dilində***

1. Azərbaycan Respublikası Dövlət Tarix Arxiv (bundan sonra AR DTA), F. 24, siy.1, iş 67, vər.19–33
2. AR DTA, F.24, siy.1, iş 72, v.1–67
3. AR DTA, F.24, siy.1, iş 84, v.1–129
4. AR DTA, F.24, siy.1, iş 141, v.1–226
5. AR DTA, F. 24, siy.1, iş 335, vər.13–14
6. AR DTA, F. 24, siy.1, iş 336, vər.13
7. AR DTA, F. 24, siy.1, iş 392, vər.30–34
8. AR DTA, F. 24, siy.1, iş 2736, vər.1–29
9. AR DTA, F.73, siy.1, iş 1, v.6, 10–16, 33.
10. AR DTA, F. 84, siy.1, iş 3, vər.1–7
11. AR DTA, F.91, siy.2, iş 1, v.271
12. AR DTA, F.91, siy.2, iş 1, v.268–271
13. AR DTA, F.91, siy.2, iş 1, v.272
14. Azərbaycan tarixi, 7 cilddə, III cild, Bakı: Elm, 1999, 584 s.
15. Azərbaycan tarixi, 7 cilddə: IV cild, Bakı: Elm, 2007, 504 s.
16. Azərbaycan tarixi. 3 cilddə: II cild, Bakı, 1964, 543 s.
17. Azərbaycan tarixi. S.Əliyarlinın redaktorluğu ilə. Bakı: Azərbaycan nəşriyyatı, 1996, 872 s.
18. Abdullayev M. Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər. Bakı: Adiloğlu, 2005, 232 s.
19. Bakıxanov A.A. Gülfüstani-İrəm. Bakı: Minarə, 2000, 224 s.
20. Bayramova N. Şamaxı xanlığı. Bakı: Təhsil, 2009, 396 s.
21. Cəfərov Ə.R. Azərbaycanın Şirvan xanlığının Rusiya ilə birləşməsi və Şamaxı şəhərinin bərpası. Namizədlik dissertasiyası. Bakı, 1954, 145 s.

22. Əliyev F.M. Şimali Azərbaycan şəhərləri. Bakı. Az.SSR E.A, 1960, 136 s.
23. Əliyev F., Həsənov U. İrəvan xanlığı. Bakı. Şərqi-Qərb, 2007, 144 s.
24. Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Bakı. Az.Nəşr., 1996, 106 s.
25. Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747–1805-ci illərdə siyasi vəziyyətinə dair. Qarabağnamələr // Birinci kitab. Bakı. Şərqi-Qərb, 2006, 216 s
26. Əliyev M. Şimali Azərbaycanın Rusiya tərəfindən işgalinin tarixşünaslığı. Bakı: Adiloğlu, 2001, 316 s.
27. Əsədov F.S. Taliş xanlığı. Bakı. Çənlibel nəşriyyatı, 1998, 152 s.
28. Əsədov F.S., Kərimova S.M. Çarizmi Azərbaycana gətirənlər. Bakı: Gənclik, 1993, 144 s.
29. Gülmaliyev M.M. XVIII əsrin son rübü–XIX ərin I yarısında Azərbaycan kədinin sosial-iqtisadi strukturu. Bakı: Elm, 1989, 280 s.
30. Həsənov S. Erməni mənbələri qədim İrəvanın tarixi haqqında // Türk dünyası mədəniyyət dərgisi. Bakı, 2007, sayı 5, 145 s.
31. Hüseynov Y. Qarabağnamələr Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. Bakı: Elm, 2007, 216 s.
32. Hüseynli R. Azərbaycan ruhanılıyi. Bakı. Kür, 2002, 266 s.
33. İbişov S. Quba xanlığının əhalisi. Bakı, 2004, 239 s.
34. İrəvan xanlığı. Rusiya işgali və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı: Azərbaycan, 2010, 620 s.
35. İsmayılov M., Bağırova M. Şəki xanlığı. Bakı. Az. Döv. Nəşr., 1997, 76 s.
36. İsmayılov Rəşid bəy. Azərbaycan tarixi. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1993, 163 s.

37. Qlinka S.N. Azərbaycan ermənilərin Rusiya hüdudlarına köçürülməsinin təsviri. Bakı. Azərbaycan nəşriyyatı, 1995, 128 s.
38. Məmmədova İ. Lənkəran xanlığı I Rusiya-İran müharibəsi dövründə. Bakı. Elm nəşriyyatı, 2007, 496 s.
39. Məmmədova İ. XIX əsrin əvvəllərində Rusyanın Azərbaycanda etnodemoqrafik vəziyyəti dəyişmək siyasetinin Azərbaycanın sonrakı təleyinə təsiri // Tarix və gerçəklilik // Azərbaycan tarix qurumu. Bakı, 2008, 416 s.
40. Mehdiyev Q.Q. Azərbaycanın Rusiyaya birləşdirilməsinin tarixi əhəmiyyəti. Bakı, Azərnəşr, 1952, 436 s.
41. Mustafayev C. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı 2002, 352 s
42. Mustafazadə T.T. Quba xanlığı. Bakı. Elm, 2005, 455 s.
43. Mustafayev T.T. XVIII əsrin I yarısında Azərbaycanda Rusiyaya meylin güclənməsi. Bakı, 1986, 439 s.
44. Mustafayev N.C. Cənubi Azərbaycan xanlıqları. Bakı, 1995, 257 s.
45. Musəvi Q.M. Bakı tarixinə dair orta əsr sənədləri. Bakı, 1967, 352 s.
46. Mirzə Adığözəl bəy. Qarabağnamə // Qarabağnamələr, I kitab. Bakı. Şərq-Qərb, 2006, 316 s.
47. Mirzə Camal Cavanşir. Qarabağ tarixi // Qarabağnamələr. Birinci kitab. Bakı. Şərq-Qərb, 2006, 302 s.
48. Mir Mehdi Xəzani. Kitabi-Tarixi-Qarabağ // Qarabağnamələr. İkinci kitab. Bakı. Şərq-Qərb, 2006, 288 s
49. Nəcmi Nasir. Abbas Mirzə. Farscadan tərcümənin, ön sözün, izah və qeydlərin müəllifi, N.Axundov. Bakı, 1993, 352 s.
50. Nəcəfli G. Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVIII əsrin II yarısı), Bakı, 2002, 198 s.
51. Pakrəvan Ə. Abbas Mirzə və Azərbaycan. Bakı. Qanun, 2010, 336 s.

52. Süleymanov M. İravan xanlığının Rusiyaya birləşdirilməsi tarixindən. Bakı, 1997, 202 s.
53. Süleymanov M. Erməni millətçiliyi və təcavüzkarlığı tarixindən. Bakı. Hərbi nəşriyyatı, 2008, 398 s.
54. Şükürov K. Türkmençay 1828. Tarixi xronika. Bakı. Çaşıoğlu, 2006, 188 s.
55. Şükürov K.K. Azərbaycan əhalisi: Öyrənilməsi, tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrdək). Bakı. Elm, 2004, 974 s.
56. Umutlu V. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işgalini və müstəmləkəçilik əleyhinə mübarizə (1801-1828). Bakı. Elm, 2004, 183 s.
57. Vəlili M. H. Azərbaycan. Bakı, 1993, 186 s.

**Rus dilində**

58. Центральной Государственный Исторический Архив Грузии, Ф. 2. Док. 168, л. 60–72.
59. ЦГИАГ, Ф. 2. Док. 39, л. 11.
60. ЦГИАГ, Ф. 2, оп. 2, Док. 1340, л. 54–57
61. ЦГИАГ, Ф. 2, оп. 2, Док. 1340, л. 65–66
62. ЦГИАГ, Ф. 2, оп. 2, Док. 1340, л. 66
63. РГВИА, Ф. 41, д. 978, л. 19
64. Российский Государственный Архив Древних Актов, д. 4265, л. 17–18
65. Акты, Собранные Кавказской Археографической Комиссией (buşdan sonra AKAK). Т. 1, под ред. А.Берже. Тифлис, 1866
66. AKAK, T.2.,Тифлис, 1868
67. AKAK, T.3., Тифлис, 1869
68. AKAK, T.4., Тифлис, 1870
69. AKAK, T.5., Тифлис, 1873
70. AKAK, T.6., Ч. 1., Тифлис, 1874
71. AKAK, T.6., Ч. 2., Тифлис, 1875
72. AKAK, T.7., Тифлис, 1878

73. АКАК, Т.8., Тифлис, 1881
74. АКАК, Т.9., Тифлис, 1883
75. АКАК, Т.10., Тифлис, 1885
76. АКАК, Т.11., Тифлис, 1888
77. АКАК, Т.12., Тифлис, 1904
78. Абдуллаев Г.Б. Азербайджан в 18-века. и взаимоотношения его Россией. Баку, из-во Академии наук Аз. ССР, 1965, 621 с.
79. Абдуллаев Г.Б. Из истории северо-восточного Азербайджана в 60–80-х гг. в 18-века. Баку, из-во Академии наук Аз. ССР, 1958, 211 с.
80. Ахундов Г. Русско-Иранская война 1826–1828 гг. // АМЕА Tarix İnstitunun Elmi Arxiv, sənəd 1771
81. Абасов Ф. Гарабагское ханство. Баку: Тахсил, 2007, 278 с.
82. Авалиани С.Л. Крестьянский вопрос в Закавказье, Одесса 1914, 1538 с
83. Бахтадзе И.Л. Податное обложение государственных крестьян Закавказского края., ч.3.Тифлис, 1887, 505 с.
84. Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 до 1802 г. СПб., 1869, 598 с.
85. Бутков П.Г. Материал для новой истории Кавказа с 1722 по 1802 г. СПб., т. 3., 1869, 620 с.
86. Броневский С.Б. Новейшие географические и исторические известия о Кавказе. Москва. В Типографии Селивановского, 1823, ч.1, 492 с.
87. Бакиханов А.А. Гюлистани–Ирам.(Редакция, комментарии, примечания и указатели акад. З.М.Буниятова). Баку,1991, 351 с.
88. Бакиханов А.А. Сочинения, записки, письма. Баку, 1983, 301 с.
89. Владыкин М. Путешествие по Кавказу.ч.1.М., 1885, 429 с.
90. Губайдуллин А.Г. Феодальные классы и крестьянство в Азербайджане в 19-века. Баку–1928, 354 с.

91. Гусейнова И.М. Историческая энциклопедия Кавказа. Баку 2010, Çəşioğlu, 950 с.
92. Гусейнова И.М. История народов Кавказа. Баку, Təhsil, 2006, 603 с.
93. Грибоедов А.С. Записка о переселении армян из Персии в наши области. Соч.в 2-х томах. Т.2.М., 1971, 412 с.
94. Дубровин Н.Ф. Закавказье от 1803–1806 года. СПб., 1866, 807 с.
95. Дубровин Н.Ф. История войны и владычества русских на Кавказе, т. I (кн. 2–3). СПб., 1871, 998 с.
96. Дубровин Н.Ф. История войны и владычества русских на Кавказе, т. IV. СПб., 1886, 677 с.
97. Дубровин Н.Ф. История войны и владычества русских на Кавказе, т. V. СПб., 1887, 893 с.
98. Дубровин Н.Ф. История войны и владычества русских на Кавказе, т. VI. СПб., 1888, 981 с.
99. Ениколопов И. Грибоедов и Восток. Ереван, 1954, 302 с.
100. Ерошкин Н.П. Крепостническое самодержавие и его политические институты. М.,1981, 328 с.
101. Записки Алексея Ермолова (1816–1827), ч. 2, Москва 1868, 132 с.
102. Ибрагимбейли Х.М. Россия и Азербайджан в первой трети 19-века. М., 1969, 378 с.
103. История 19-века. Под. Ред. Лависса и Рамбо, М., 1937, 1393 с.
104. Искендерова М.С. Бакинское Ханство. Баку, 2010, 358 с.
105. Иваненко В.Н. Гражданское управление Закавказьем от присоединения Грузии до наместничества великого князя Михаила Николаевича. Тифлис, 1901, 402 с.
106. Кавказский календарь, Тифлис, 1847, 436 с.
107. Кавказский календар на 1852 г., Тифлис 1851, 452 с.
108. Карапулов Н.А. Основы мусульманских права //

- СМОМПК, 40-ci bırxılış, 1-ci şöbə, Tiflis, 1909, 452 c.
109. Колониальная политика Российского царизма в Азербайджане в 20–60-х гг. 19-века. М–Л., 1936, ч. 1, 542 с.
110. Ковалевский П.И. Завоевание Кавказа Россией. Казань, 1834, 342 с.
111. Кучаев М.Н. Феодализм и закрепощение в Закавказье // Русский вестник //, 1893, 584 с.
112. Левиатов В.Н. Очерки из истории Азербайджана в 18-го века. Баку, 1948, 416 с.
113. Мамедов Н.Р. История города Кубы в XIX–XX веках. АКД.Баку, 1989, 239 с.
114. Нахичеванские рукописные документы 17–19-го вв. Под. ред. Ю.Н.Марра, Тб., 1936, 708 с.
115. OPB3 (Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топографическом и финансовом отношениях) (Составил Лекгобитов), ч. 1–4, СПб., 1836, 980 с.
116. Описание Шекинской провинции. Тифлис, 1866, 669 с.
117. Описание Шамахинской провинции. Тифлис, 1866, 787 с.
118. Описание Ширванской провинции. Тифлис, 1867, 890 с.
119. Описание Карабахской провинции. Тифлис, 1866, 599 с.
120. Парсамян В.А. История армянского народа 1801–1900 гг. Ереван, 1972, 603 с.
121. Полное собрание законов Российской империи. Собр. Второе 1828, СПб., 1830, 1465 с.
122. Петрушевский И.П. К вопросу об иммунитете в Азербайджане в 17–18-го вв. Исторический сборник, № 4, М–Л., 1945, 478 с.
123. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в 16-века начале 19-вв. Л., 1949, 398 с.

124. Потто В.А. Утверждение русского владычества на Кавказе, Тифлис, 1901, 1405 с.
125. Потто В.А. Утверждение русского владычества на Кавказе, т.2. Тифлис, 1902, 413 с.
126. Потто В.А. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях, вып. 1–4. СПб., 1886, 1432 с.
127. Присоединение Восточной Армении к России. Т. 1, (1801–1813), (Сборник документов. Под. Ред. Ц.П.Агаян). Ереван, Айастан, 1972, 403 с.
128. Радлов В.В. Опыт словаря тюркских наречий, СПб, 1905, 1480 с.
129. Развитие Еревана после присоединения Восточной Армении к России. Ереван. 1978, 278 с.
130. Сафаров Р. Динамика этнического состава населения Иреванской губернии в 19-века начале 20-века (этнополитический аспект) // AMEA-nın Xəbərləri (Tarix, fəlsəfə və hüquq seriyası). Bakı, 2004, № 4, 178 с.
131. Статистическое описание Нахичеванской провинции. Тифлис, 1833, 189 с.
132. Сумбат-заде А.С. Кубинские восстание 1837 г. Баку, 1961. 230 с.
133. Сумбат-заде А.С. Сельское хозяйство Азербайджана в 19-века. Баку, 1960, 199 с.
134. Смирнов Н.А. Политика России на Кавказе в 16–19-вв. Москва, 1958, 209 с.
135. Сборник материалов для описания местностей и племен Кавказа. Выпуск 1, Тифлис, 1881, 409 с.
136. СМОМПК, выпуск 2, Тифлис, 1882, 548 с.
137. СМОМПК, выпуск 4, Тифлис, 1884, 563 с.
138. СМОМПК, выпуск 6, Тифлис, 1888, 587 с
139. Тавакалиян Н.А. Переселение армян из Персии и Турции в Закавказье после присоединения Восточной Армении к России // Историко-филологический журнал АНАРМ. ССР. Ереван, 1978, № 3 (82), 140 с.

140. Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. СПб., 1911, 960 с.
141. Шопен И. И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. В Типографии Императорской Академии Наук. СПб., 1852, 990 с.
142. Шербатов М. Генерал-фельдмаршал князь Паскевич. Его жизнь и деятельность. СПб., 1890, 1431 с.
143. Шербатов М. Генерал-фельдмаршал князь Паскевич. Его жизнь и деятельность. СПб., 1891, 1409 с.
144. Эсадзе С. Историческая записка об управлении Кавказом, Тифлис, 1907, 1355 с.

*Türk dilində*

147. Beydilli K. 1828–1829 Osmanlı–Rus savaşında Doğu Anadoludan Rusiyaya köçürülen ermeniler. Türk Tarih Kurumu Belgeler Dergisi, cilt XIII, sayı 17, Ankara 1988, 397s.
148. Osmanlı devleti ile Azerbaycan türk hanlıklarları arasındaki münasibetlere dair arşiv belgeleri, I c., Ankara, 1992, 402 s; II c., Ankara, 1993, 418 s.

“Elm və təhsil” nəşriyyatının direktoru:  
Professor Nadir MƏMMƏDLİ

Dizayner: Zahid Məmmədov  
Texniki redaktor: Yadigar Mirbağırzadə

Çapa imzalanmış 29.01.2018  
Şərti çap vərəqi 9,5 Sifariş № 14.  
Kağız formatı 60x84 1/16. Tiraj 500 .

---

Kitab "Elm və təhsil" nəşriyyat-poligrafiya  
müəssisəsində hazır diapozitivlərdən çap olunmuşdur  
E-mail: nurlan1959@gmail.com  
Tel: 497-16-32; 050-311-41-89  
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4

Az 2018  
43

### Cəmil Şamil o



1983-cü ildə Lənkəran şəhərində ziyati aurasına adanmış olmuşdur. 1989-2000-ci illərdə Lənkəran şəhər 1 sayılı tam orta məktəbini, 2000-2004-cü illərdə Azərbaycan Beynəlxalq Universitetinin "Hüquqşünaslıq" ixtisasını bitirmiştir. 2004-2005-ci illərdə milli ordu sıralarında xidmət etmişdir. 2005-2007-ci illərdə Lənkəran Dövlət Universitetinin "Azərbaycan tarixi" ixtisası üzrə magistrantı, 2007-2011-ci illərdə "Vətən tarixi" ixtisası üzrə doktorantı olmuşdur. 2007-2013-cü illərdə LDU-da baş laborant, muzey laboratoriya müdürü işləmişdir. 22 noyabr 2014-cü ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.161 Dissertasiya Şurasının iclasında 5503.02 "Vətən tarixi" ixtisası üzrə "Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları Şimali Azərbaycanın Rusiya tərəfindən işğalını öyrənmək üçün mənbə kimi" mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Yeni Azərbaycan Partiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. YAP Lənkəran şəhər təşkilatının IX və X konfranslarında nəzarət-təftiş qrupunun üzvü seçilmişdir. Ukrayna və Gürcüstanda daxil olmaqla 30-dan artıq elmi məqaləsi vardır. Cəmil Quliyev dövri mətbuatdada tarixi mövzularla mütəmadi çıxışlar edir. Məqalələri Xalq qazeti, Azərbaycan müəllimi, Lənkəran, Astara, Təhsil problemləri, Söz, Məşəl, Məktəb guşəsi, Aşkarlıq, Yaşıl çay, Alov qazet və jurnallarında dərc olunmuşdur. Azərbaycan Kütləvi Informasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının (Azər KİVİHİ) «Qızıl qələm» media mükafatı laureati diplomuna layiq görülmüşdür. YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin Prezidentin seçkiqabığı təbliğatçısıdır. Hazırda Lənkəran Dövlət Humanitar Kollecinin "Tarix və ictimai elmlər" fənn birləşmə komissiyasının (2013-2014-cü tədris ilindən) müəllimidir. Monoqrafiya müəllifin ilk kitabıdır. Evlidir. 3 övladı var.